

AAA_2006#01#Q16#01 (eduman) testinin sualları

Fənn : 2006 İqtisadi təhlil (istehsal sahələri üzrə)

1 Neft məhsulları maddəsi üzrə bir maşına hesabı ilə xərclərin dəyişməsinə təsir göstərən əsas amillər:

- yürüsdən istifadə əmsalı, maşının orta yüklənməsi, növbəlik əmsalı;
- avtomobilin günlük işinin həcmi, daşınma məsafəsi, istismar sürətinin dəyişməsi;
- yük dövriyyəsi, neft məhsullarının həcmi, maşının texniki sürəti;
- 1 km yürüşə yanacaq sərfi norması, yük dövriyyəsinin həcmi, avtomobilin illik hasilatı,
- maşının qət etdiyi məsafə, 100 km-ə yanacaq sərfi norması, 1 litr yanacağın orta qiyməti;

2 Neft məhsulları maddəsi üzrə 1 t/km hesabı ilə xərclərin dəyişməsinə təsir göstərən əsas amillər:

- avtomobilin günlük işinin həcmi, daşınma məsafəsi, istismar sürətinin dəyişməsi;
- 1 km yürüşə yanacaq sərfi norması, yük dövriyyəsinin həcmi, avtomobilin illik hasilatı, maşının yüksəltmə qabiliyyəti
- yürüsdən istifadə əmsalı, maşının orta yüklənməsi, növbəlik əmsalı;
- maşının qət etdiyi məsafə, 100 km-ə yanacaq sərfi norması, 1 litr yanacağın orta qiyməti, yürüsdən istifadə əmsalı, maşının orta yüklənməsi;
- yük dövriyyəsi, neft məhsullarının həcmi, maşının texniki sürəti;

3 Avtomobil nəqliyyatında şinə olan tələbat hansı xərc norması üzrə hesablanır?

- bir yürüş;
- 100 t/km-ə;
- 100 km-ə;
- yürüş məsafəsindən asılı olaraq
- 100 litr yanacağa;

4 Avtomobil nəqliyyatında yanacağa olan tələbat hansı xərc norması üzrə hesablanır?

- bir yürüş;
- 10000 t/km-ə;
- 10000 km-ə;
- yürüş məsafəsindən asılı olaraq
- 1 km-ə;

5 Nəqliyyat təşkilatında sabit xərclər 3000 min manat, 1 t/km-ə dəyişən xərc 150 manat, yük dövriyyəsi 5 min man. t/km təşkil etmişdir. 1 t/km-in

maya dəyərini hesablayın:

- 1150
- 650
- 750
- 1300
- 900

6 Nəqliyyat təşkilatında sabit xərclər 3000 min manat, 1 t/km-ə dəyişən xərc 150 manat, yük dövriyyəsi 6 min man. t/km təşkil etmişdir. 1 t/km-in maya dəyərini hesablayın:

- 1150
- 650
- 750
- 1300
- 900

7 Nəqliyyat təşkilatında sabit xərclər 3000 min manat, 1 t/km-ə dəyişən xərc 150 manat, yük dövriyyəsi 4 min man. t/km təşkil etmişdir. 1 t/km-in maya dəyərini hesablayın:

- 1150
- 650
- 750
- 1300
- 900

8 Satışın tam həcmi ilə güzəstin azaldılması səbəbindən əlavə müştərilərdən daxil olan əlavə gəliri arasındaki fərq nəyi səciyyələndirir:

- mehmanxana-turizm sənayesində göstərilən xidmətlərin faktiki miqdarının hesablanması;
- turist şirkətinin qeyri məhsuldar xərclərinin hesablanması;
- mehmanxana-turizm sənayesində kritik sərnişin dövriyyəsinin hesablanması;
- icarəyə götürülmüş binalarda əlavə kontingentlərin yaşamasının dəyəri
- kənar təşkilatın avtonəqliyyatından istifadə zamanı turist şirkətinin xərclərinin hesablanması;

9 Icarəyə götürülmüş binalarda əlavə kontingentlərin yaşamasının dəyəri müəyyən olunur:

- icarə üzrə yataq-günün dəyərinin yataq-günlərin sayına hasili kimi;
- icarə üzrə yataq-günlərin sayının orada yaşayan turistlərin sayına hasili kimi;

- icarə üzrə yataq-günün dəyərinin orada yaşayan turistlərin sayına hasili kimi;
- icarə üzrə yataq-günün dəyərinin yataq-günlərin sayına nisbəti kimi;
- icarə üzrə yataq-günün dəyərinin orada yaşayan turistlərin və yataq-günlərin sayına hasili kimi;

10 Icarə üzrə yataq-günün dəyərinin yataq-günlərin sayına hasili nəyi səciyyələndirir:

- mehmanxana-turizm sənayesində göstərilən xidmətlərin faktiki miqdarının hesablanması;
- turist şirkətinin öz sahəsindən istifadənin maya dəyərinin he-sab-lanmasını;
- mehmanxana-turizm sənayesində kritik sərnişin dövriyyəsinin hesablanması;
- turist şirkətinin sərəncamında olan sahədən istifadənin maya dəyərinin hesablanması
- icarəyə götürülmüş binalarda əlavə kontingentlərin yaşamasının dəyərinin hesablanması;

11 Turist şirkətinin öz sahəsindən istifadənin maya dəyəri müəyyən olunur:

- daimi və udel dəyişən xərc məbləğinin yataq-günlərin qiymətinə hasili kimi;
- daimi və səmərəli xərc məbləğinin yataq-günlərin sayına hasili kimi;
- daimi və dəyişən xərc məbləğinin turistlərin sayına hasili kimi;
- daimi və dəyişən xərc məbləğinin yataq-günlərin sayına hasili kimi;
- daimi və dəyişən istehsal xərclərinin cəmi kimi;

12 Daimi və dəyişən xərclərin yataq-günlərin sayına hasili nəyi səciyyələndirir:

- mehmanxana-turizm sənayesində göstərilən xidmətlərin faktiki miqdarının hesablanması;
- turist şirkətinin öz sahəsindən istifadənin maya dəyərinin he-sab-lanmasını;
- mehmanxana-turizm sənayesində kritik sərnişin dövriyyəsinin hesablanması;
- turist şirkətinin sərəncamında olan sahədən istifadənin maya dəyərinin hesablanma-sını
- kənar təşkilatın avtonəqliyyatından istifadə zamanı turist şirkətinin xərclərinin hesablanmasını;

13 Kənar təşkilatın avtonəqliyyatından istifadə zamanı turist şirkətinin xərcləri necə müəyyən olunur?

- kənar təşkilatın nəqliyyatı ilə daşınan turistlərin sayının sərnişin dövriyyəsinin həcmi-nə hasili kimi;
- kənar təşkilatın nəqliyyatı ilə daşıma məsafəsinin sərnişin dövriyyəsinin həcmi-nə hasili kimi;
- kənar təşkilatın nəqliyyatı ilə 1 km-ə daşımanın qiymətinin sərnişin dövriyyəsinin həcmi-nə hasili kimi;
- kənar təşkilatın nəqliyyatı ilə 1 km-ə daşımanın qiymətinin turistlərin sayına və sərnişin dövriyyəsinin həcmi-nə hasili kimi;
- kənar təşkilatın nəqliyyatı ilə 1 km-ə daşımanın qiymətinin daşıma məsafəsinə hasili kimi;

14 Kənar təşkilatın nəqliyyatı ilə daşımanın 1 km-nin qiyməti ilə sərnişin dövriyyəsi-nin həcminin hasili nəyi səciyyələndirir:

- mehmanxana-turizm sənayesində göstərilən xidmətlərin faktiki miqdarının hesablanması;
- turist şirkətinin öz sahəsindən istifadənin maya dəyərinin he-sab-lanmasını;
- mehmanxana-turizm sənayesində kritik sərnişin dövriyyəsinin hesablanması;
- turist şirkətinin sərəncamında olan sahədən istifadənin səməralilik dərəcəsinin hesablanması;
- kənar təşkilatın avtonəqliyyatından istifadə zamanı turist şirkətinin xərclərinin hesablanması;

15 Faktiki göstərilmiş xidmətlərin miqdarnı necə müəyyən etmək olar:

- satışın tam həcmi ilə əlavə güzəştlər daxil olmaqla xidmətlərin tam maya dəyəri arasındaki fərq kimi;
- balans mənfəeti ilə güzəştin azaldılması səbəbindən əlavə müştərilərdən daxil olan əlavə gəlir arasındaki fərq kimi;
- güzəştin azaldılması səbəbindən əlavə müştərilərdən daxil olan əlavə gəlirlə satışın tam həcmi arasındaki fərq kimi;
- satışın tam həcmi ilə əlavə müştərilərin cəlb olunması hesabına əldə olunan mənfəət arasındaki fərq kimi;
- satışın tam həcmi ilə güzəştin azaldılması səbəbindən əlavə müştərilərdən daxil olan əlavə gəliri arasındaki fərq kimi;

16 Göstərilən xidmətlərinin maksimum və faktiki miqdarı arasındaki fərqi daimi xərclərə hasilinin göstərilən xidmətlərin maksimum miqdarına nisbəti nəyi səciyyələndirir:

- mehmanxana-turizm sənayesində göstərilən xidmətlərin faktiki miqdarının hesablanması;
- turist şirkətinin qeyri məhsuldar xərclərinin hesablanması;
- mehmanxana-turizm sənayesində kritik sərnişin dövriyyəsinin hesablanması;
- turist şirkətinin sərəncamında olan sahədən istifadənin maya dəyərinin hesablanması;
- kənar təşkilatın avtonəqliyyatından istifadə zamanı turist şirkətinin xərclərinin hesablanması;

17 Turist şirkətinin qeyri məhsuldar xərcləri hesablanır?

- göstərilən xidmətlərinin planlaşdırılmış və faktiki miqdari arasındaki fərqi dəyişən xərclərə nisbətinin göstərilən xidmətlərin maksimum miqdarına hasili kimi;
- göstərilən xidmətlərinin maksimum və faktiki miqdari arasındaki fərqi daimi xərclərə hasilinin göstərilən xidmətlərin maksimum miqdarına nisbəti kimi;
- göstərilən xidmətlərinin planlaşdırılmış və faktiki miqdari arasındaki fərqi səmərəli xərclərə hasilinin göstərilən xidmətlərin maksimum miqdarına nisbəti kimi;
- göstərilən xidmətlərinin planlaşdırılmış və faktiki miqdari arasındaki fərqi sabit xərclərə nisbətinin göstərilən xidmətlərin maksimum miqdarına hasili kimi;
- göstərilən xidmətlərinin planlaşdırılmış və faktiki miqdari arasındaki fərqi dəyişən xərclərə hasilinin göstərilən xidmətlərin maksimum miqdarına nisbəti kimi;

18 Göstərilən xidmətlərin faktiki miqdarı × daimi xərclər / xidmətlərin maksimum mümkün miqdarı nəyi səciyyələndirir:

- turist şirkətinin sərəncamında olan sahədən istifadənin maya dəyərinin hesablanması;
- mehmanxana-turizm sənayesində göstərilən xidmətlərin faktiki miqdarının hesablanması;
- kənar təşkilatın avtonəqliyyatından istifadə zamanı turist şirkətinin xərclərinin hesablanması;
- turist şirkətinin səmərəli xərclərinin hesablanması;
- mehmanxana-turizm sənayesində kritik sərnişin dövriyyəsinin hesablanması;

19 $p \times q = Sx + Dx \times q$ düsturu (Sx -sabit xərclər, Dx -1 km yürüşə dəyişən xərclər, p -1 km-ə daşimanın qiyməti, q -sərnişin dövriyyəsi) düsturu nəyi səciyyələndirir:

- turist şirkətinin öz sahəindən istifadənin maya dəyərinin hesablanması;
- mehmanxana-turizm sənayesində göstərilən xidmətlərin faktiki miqdarının hesablanması;
- turist şirkətinin sərəncamında olan sahədən istifadənin səmərəlilik dərəcəsinin hesablanması;
- kənar təşkilatın avtonəqliyyatından istifadə zamanı turist şirkətinin xərclərinin hesablanması;
- turist şirkətinin kritik sərnişin dövriyyəsinin hesablanması;

20 Sahə vahidinə düşən turməhsulların satışı (buraxılması) göstəricisi əsasında müəyyən etmək olar:

- mehmanxana təsərrüfatında və turizmdə xərclərə qənaət;
- mehmanxana təsərrüfatında və turizmdə göstərilən xidmətlərin faktiki miqdari;
- mehmanxana təsərrüfatında və turizmdə sahə vahidinə düşən bitməmiş istehsalın həcmi;
- mehmanxana təsərrüfatında və turizmdə sahədən istifadənin səmərəlilik dərəcəsi;
- mehmanxana təsərrüfatında və turizmdə daimi müştərilərə olunan güzəşt hesabına mənfəətin artımı;

21 Mehmanxana təsərrüfatı və turizmdə şirkətin sərəncamında olan sahədən istifadənin səmərəliliyinə təsir edən amillər:

- istehsal sahəsinin tutulması, sərəncamda olan sahənin istehsal sahəsi ilə tutulması;
- göstərilən xidmətlərin faktiki miqdarı;
- sahə vahidinə düşən bitməmiş istehsalın həcmi;
- səmərəli sahənin tutulması, turistlərin sayı;
- sahə vahidinə daimi müştərilərə olunan güzəşt hesabına mənfəətin artımı ;

22 Mehmanxana-turizm sənayesində istifadə olunan sahənin məhsuldarlığı ilə onların tutulması göstəriciləri arasında əlaqəni necə müəyyən etmək olar?

- bir iş yeri hesabı ilə satışın həcmi= satışın həcmi \times sərəncamda olan sahənin kontingentlə tutulması əmsalı \times sərəncamda olan sahənin istehsal sahəsi ilə tutulması əmsalı;
- bir iş yeri hesabı ilə satışın həcmi=istehsal sahəsi vahidinə satışın həcmi \times istehsal sahənin tutulması əmsalı \times turist şirkətinin işçilərinin sayı;
- bir iş yeri hesabı ilə satışın həcmi=istehsal sahəsi vahidinə satışın həcmi \times səmərəli sahənin tutulması əmsalı \times sərəncamda olan sahənin istehsal sahəsi ilə tutulması əmsalı;
- bir iş yeri hesabı ilə satışın həcmi= kontingent tərəfindən tutulmuş sahə vahidinə satışın həcmi \times istehsal sahəsinin tutulması əmsalı \times sərəncamda olan sahənin kontingentlə tutulması əmsalı
- bir iş yeri hesabı ilə satışın həcmi=kontingent tərəfindən tutulmuş sahə vahidinə satışın həcmi \times istehsal sahəsinin tutulması əmsalı \times sərəncamda olan sahənin istehsal sahəsi ilə tutulması əmsalı;

23 Mehmanxana-turizm sənayesində istifadə olunan sahənin məhsuldarlığı hesablanır:

- kontingent tərəfindən tutulan sahənin istehsal sahəsinə nisbəti kimi;
- işçi heyətinin iş yerlərinin sayının satışın həcmində nisbəti kimi;
- satışın həcmindən işçi heyətinin iş yerlərinin sayına nisbəti kimi;
- satışın həcmindən səmərəli sahəyə nisbəti kimi;
- turməhsulun satışının (buraxılmasının) 100 turistə nisbəti kimi;

24 Turist şirkətinin səmərəli xərcləri hesablanır?

- göstərilən xidmətlərin faktiki miqdarı / daimi xərclər \times xidmətlərin maksimum mümkün miqdarı;
- xidmətlərin maksimum mümkün miqdarı \times daimi xərclər / xidmətlərin faktiki miqdarı;
- göstərilən xidmətlərin faktiki miqdarı \times daimi xərclər / xidmətlərin maksimum mümkün miqdarı;
- göstərilən xidmətlərin faktiki miqdarı / dəyişən xərclər \times xidmətlərin maksimum mümkün miqdarı;
- göstərilən xidmətlərin faktiki miqdarı \times dəyişən xərclər / xidmətlərin maksimum mümkün miqdarı;

25 Mehmanxana-turizm sənayesində 1 kv m sahəyə turməhsul satışının (buraxılması) həcmi müəyyən edilir:

- dinamikada yalnız sərəncamda olan sahə üzrə;
- dinamikada yalnız kontingent tərəfindən tutulan sahə üzrə;
- dinamikada yalnız istehsal sahəsi üzrə;
- dinamikada təşkilatın sahəsi təsnifatının hər bir kateqoriyası üzrə yalnız istehsal sahəsi üzrə;
- dinamikada yalnız mehmanxana sahəsi üzrə;

26 Daimi müştərilərə edilən güzəşt hesabına mənfəət məbləğinin artımı məbləği (ΔM_s) hesablanır: Burada, ΔP_g - satışın həcmindən artımı, ΔD_x -əlavə müştərilərə xidmətlə bağlı dəyişən xərclərin artımı

- $\Delta M_s = \Delta P_g / \Delta D_x$;
- $\Delta M_s = \Delta P_g \times \Delta D_x$;
- $\Delta M_s = \Delta D_x - \Delta P_g$;
- $\Delta M_s = \Delta P_g + \Delta D_x$;
- $\Delta M_s = \Delta P_g - \Delta D_x$;

27 Mehmanxana təsərrüfatı və turizm sahəsindən istifadənin səmərəliliyini əks etdirən göstərici:

- hər 100 turistə düşən turməhsul satışı və buraxılışının həcmi;
- sahə vahidinə düşən turməhsul satışı və buraxılışının həcmi;
- sahə vahidinə düşən bitməmiş istehsalın həcmi;
- sahə vahidinə düşən daimi müştərilərə olunan güzəşt hesabına artan mənfəət məbləği;
- sahə vahidinə düşən turistlərin sayı;

28 Daimi müştərilərə edilən güzəşt məbləği hesablanır:

- şirkətin müştərilərinin ümumi sayı, şirkətdən təkrar yol sənədi almış daimi müştərilər üçün təyin edilmiş güzəşt səviyyəsi, bir nəfər hesabı ilə turun qiyməti və ekskursiya rəhbərinin əmək haqqının hasilinin 100 nisbəti kimi;
- şirkətin müştərilərinin ümumi sayı, təkrar yol sənədi almış daimi müştərilər üçün təyin edilmiş güzəşt səviyyəsi və bir nəfər hesabı ilə turun qiymətinin hasilinin 100 nisbəti kimi;
- şirkətdən təkrar yol sənədi almış daimi müştərilər üçün təyin edilmiş güzəşt səviyyəsi və bir nəfər hesabı ilə turun qiymətinin hasilinin 100 nisbəti kimi;
- biletlərin dəyərinin, şirkətdən təkrar yol sənədi almış daimi müştərilər üçün təyin edilmiş güzəşt səviyyəsi və bir nəfər hesabı ilə turun qiymətinin hasilinin 100 nisbəti kimi;
- edilmiş güzəşt səviyyəsi və bir nəfər hesabı ilə turun qiymətinin hasilinin 100 nisbəti kimi;

29 Mehmanxana-turizm sənayesində contingent tərəfindən tutulan sahənin sərəncamda olan sahəyə nisbəti əks etdirir:

- istehsal sahəsinin tutulması əmsalı;
- sərəncamda olan sahənin contingentlə tutulması əmsalı;
- sərəncamda olan sahənin istehsal sahəsi ilə tutulması əmsalı;
- yardımçı sahədən istifadə əmsalı;
- səmərəli sahədən istifadə əmsalı;

30 Mehmanxana-turizm sənayesində istehsal sahəsinin sərəncamda olan sahəyə nisbəti əks etdirir:

- istehsal sahəsinin tutulması əmsalı;
- sərəncamda olan sahənin contingentlə tutulması əmsalı;
- sərəncamda olan sahənin istehsal sahəsi ilə tutulması əmsalı;
- yardımçı sahədən istifadə əmsalı;
- səmərəli sahədən istifadə əmsalı;

31 Mehmanxana-turizm sənayesində contingent tərəfindən tutulan sahənin istehsal sahəsinə nisbəti əks etdirir:

- istehsal sahəsinin tutulması əmsalı;
- sərəncamda olan sahənin contingentlə tutulması əmsalı;
- sərəncamda olan sahənin istehsal sahəsi ilə tutulması əmsalı;
- yardımçı sahədən istifadə əmsalı;
- səmərəli sahədən istifadə əmsalı;

32 Mehmanxana-turizm sənayesində sərəncamda olan sahənin tutulması əmsalı hesablanır:

- contingent tərəfindən tutulan sahənin istehsal sahəsinə nisbəti kimi;
- istehsal sahəsinin sərəncamda olan sahəyə nisbəti kimi;

- sərəncamda olan sahənin istehsal sahəsinə nisbəti kimi;
- contingent tərəfindən tutulan sahənin sərəncamda olan sahəyə nisbəti kimi;
- səmərəli sahənin istehsal sahəsinə nisbəti kimi;

33 Mehmanxana-turizm sənayesində sərəncamda olan sahənin istehsal sahəsi ilə tutulması əmsalı hesablanır:

- contingent tərəfindən tutulan sahənin sərəncamda olan sahəyə nisbəti kimi;
- səmərəli sahənin istehsal sahəsinə nisbəti kimi;
- istehsal sahəsinin sərəncamda olan sahəyə nisbəti kimi;
- sərəncamda olan sahənin istehsal sahəsinə nisbəti kimi;
- contingent tərəfindən tutulan sahənin istehsal sahəsinə nisbəti kimi;

34 Mehmanxana-turizm sənayesində istehsal sahəsinin tutulması əmsalı hesablanır:

- contingent tərəfindən tutulan sahənin istehsal sahəsinə nisbəti kimi;
- istehsal sahəsinin sərəncamda olan sahəyə nisbəti kimi;
- sərəncamda olan sahənin istehsal sahəsinə nisbəti kimi;
- yardımçı sahənin səmərəli sahəyə nisbəti kimi;
- səmərəli sahənin istehsal sahəsinə nisbəti kimi;

35 Turist şirkəti üçün məqbul hesab olunmayan kritik sərnişin dövriyyəsi (q) necə hesablanır? Burada, Sx – sabit xərclər, Dx – 1 km yürüşə dəyişən xərclər, p – 1 km-ə daşımnanın qiyməti, q – sərnişin dövriyyəsi

- $p = Sx + Dx \times q$;
- $p \times q = Sx + Dx \times q$;
- $p \times q = Sx + Dx$;
- $q = Sx + Dx \times p$;
- $p \times q = Sx + Dx/q$;

36 Ticarət təşkilatında əmək məsrəflərinin səviyyəsinin qiymətləndirilməsi zamanı aşağıdakı göstərici hesablanır:

- vaxt vahidi ərzində satışın həcmi;
- bir ticarət işçisinə düşən mal dövriyyəsinin həcmi;
- bir satıcıya düşən mal dövriyyəsinin həcmi;
- mal dövriyyəsinin hər min manatı hesabı ilə işçilərin sayı.
- il ərzində işlənmiş vaxt;

37 Ticarətdə əmək resurslarının keyfiyyətcə qiymətləndirilməsi aşağıdakı əmsalın köməkliyi ilə həyata keçirilir:

- işçilərin qəbulu üzrə dövriyyə;
- işdən çıxma üzrə dövriyyə
- ticarət işçilərindən istifadə dərəcəsi;
- ticarət kadrlarının daimiliyi.
- işçi axını;

38 Ticarətdə əmək məhsuldarlığı hesablanır:

- mal ehtiyatlarının həcminin ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi;
- pərakəndə mal dövriyyəsinin ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi;
- ticarət işçilərinin orta siyahı sayının mal ehtiyatlarının orta dəyərinə nisbəti kimi;
- pərakəndə mal dövriyyəsinin işə sixan işçilərinin sayına nisbəti kimi.
- ümumi işlənmiş vaxtin mal dövriyyəsinin həcmində nisbəti kimi;

39 Ticarətdə əmək məhsuldarlığı hesablanır:

- mal ehtiyatlarının həcminin satıcıların sayına nisbəti kimi;
- pərakəndə mal dövriyyəsinin satıcıların sayına nisbəti kimi;
- satıcıların sayının mal ehtiyatlarının orta dəyərinə nisbəti kimi;
- pərakəndə mal dövriyyəsinin işə sixan işçilərinin sayına nisbəti kimi.
- ümumi işlənmiş vaxtin mal dövriyyəsinin həcmində nisbəti kimi;

40 Ticarət təşkilatının işçi qüvvəsi ilə komplektləşdirilməsinin təhlilində istifadə olunan göstərici:

- mal dövriyyəsinin həcmi;
- bir işçiyə düşən ümumi ticarət sahəsi;
- bir işçiyə düşən mal dövriyyəsinin həcmi;
- bir ticarət işçisinin orta əmək haqqı məbləği
- bir şərti işçi yerinə düşən işçilərin sayı;

41 Ticarət təşkilatında işçilərin hərəkətinin təhlili zamanı aşağıdakı əmsal hesablanır:

- işçilərin işə qəbul olunması, işçilərin daimiliyi;
- işçilərin işə qəbul olunması, işçilərin işdən çıxması;
- işçilərin işə qəbul olunması, işçilərin ixtisas səviyyəsi;
- işçilərin işdən çıxması, işçilərin daimiliyi.
- işçilərin daimiliyi, işçilərin ixtisas səviyyəsi;

42 Ticarət təşkilatında kadr axını hesablanır:

- işə qəbul olunan işçilərin sayının ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi;
- işə qəbul olunan və işdən çıxan işçilərin sayının ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi;
- işdən çıxan işçilərin sayının ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi;
- işə qəbul olunan işçilərin sayının işdən çıxan işçilərin sayına nisbəti kimi.
- öz xahişi ilə işdən çıxanların sayının ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi;

43 Mal dövriyyəsinin hər min manatı hesabı ilə işçilərin sayı göstəricisindən nə zaman istifadə olunur:

- mal dövriyyəsinin strukturunun və dinamikasının qiymətləndirilməsi;
- mal dövriyyəsinin həcminin artmasının tədavül xərcləri səviyyəsinə təsirinin qiymətləndirilməsi;
- əmək məhsuldarlığının yüksəliməsinin mal dövriyyəsinin artmasına təsirinin qiymətləndirilməsi;
- mal dövriyyəsinin dinamikasının tədavül xərclərinin orta səviyyəsinə təsirinin qiymətləndirilməsi
- mal dövriyyəsinin strukturunun dəyişməsinin tədavül xərclərinin orta səviyyəsinə təsirinin qiymətləndirilməsi;

44 Ticarət işçilərinin əmək məhsuldarlığının yüksəlməsi təsir göstərir:

- mal ehtiyatlarına;
- psixoloji mikro mühitə;
- kadr axınına;
- mağazanın ticarət zalının sahəsinə.
- mağazanın gəlirlərinə;

45 Ticarət işçilərinin əmək məhsuldarlığı:

- insanın enerji sərfidir;
- ticarət təşkilatının istehsal potensialıdır
- ticarət təşkilatının iqtisadi artımının əsas amilidir;
- ticarət təşkilatının perspektiv inkişaf göstəricisidir .
- ticarət şəbəkəsinin qeyri satış gəlirləridir;

46 Təhlil prosesində satışın mövsümiliyi müəyyən olunur :

- ritmiklik dərəcəsi ilə;
- pərakəndə satışın strukturu ilə;
- ümumi inkişaf meyli ilə;
- satış formaları ilə.

- malların çeşidi ilə;

47 Mal qrupları üzrə satışın həcminin müəyyən olunmasında aşağıdakı üsuldan istifadə olunur:

- qruplaşdırma;
- balans əlaqələndirmə;
- korrelyasiya;
- diskontlaşdırma.
- indeks;

48 Pərakəndə mal dövriyyəsinin həcmi hansı amilin təsiri altında dəyişir:

- realizə olunan malların çeşidi;
- mal satışının ritmikliyi;
- struktur dəyişikliyi;
- malların dövretmə sürəti.
- əmtəə kütləsinin həcmi;

49 Pərakəndə mal dövriyyəsinin operativ təhlili müəyyən edir:

- mal satışının ritmikliyini;
- satılmış malların strukturunu;
- pərakəndə satışının strukturunu;
- satılmış malların keyfiyyətini.
- satılmış malların çeşidini;

50 Mal qrupları üzrə xalis pərakəndə mal dövriyyəsinin bölüşdürülməsi aşağıdakı üsuldan istifadə etməklə aparılır:

- pərakəndə mal dövriyyəsinin qruplaşdırılması;
- balans əlaqələndirmə;
- faiz nisbəti;
- variasiya.
- korrelyasiya;

51 Malların strukturunun təhlili nəzərdə tutur:

- stasionar müəssisələrin payının müəyyən edilməsi;
- hər bir mal qrupunun xüsusi çəkisi;

- səyyar ticarət vasitələrinin xüsusi çəkisi;
- kataloq üzrə mal satışıının xüsusi çəkisi.
- kiçik topdan satışın xüsusi çəkisi;

52 Pərakəndə mal dövriyyəsinin həcminə təsir edən amillər:

- əmək resursları, malların hərəkət həlqəsi və mal ehtiyatları
- malların satışıının tranzit forması, mal ehtiyatları, əmək resursları;
- maddi-texniki baza, sistem daxili mal buraxılışı və mal ehtiyatları;
- mal ehtiyatları, əmək resursları, maddi-texniki baza.
- malların satışıının anbar forması, ticarət işçilərinin quruluşu, əmək məhsuldarlığı;

53 Pərakəndə mal dövriyyəsinin çeşidlər üzrə təhlili müəyyən edir:

- satışda ayrı-ayrı malların dəyişmə meylini;
- ticarət təşkilatının işinin ritmikliyini.
- satışın stabilliyini;
- mağazanın maddi-texniki bazasının vəziyyəti;
- satışın xüsusi çəkisini;

54 Müqayisəli qiymətlərlə pərakəndə mal dövriyyəsi hesablanır:

- cari qiymətlərlə mal dövriyyəsinin qiymətin dəyişmə indeksinə nisbəti kimi;
- cari qiymətlərlə mal dövriyyəsinin qiymətin dəyişmə indeksinə hasili kimi;
- Cari qiymətlərdə mal dövriyyəsinin həcminin fiziki həcm əmsalına nisbəti;
- cari qiymətlərlə mal dövriyyəsinin onun fiziki həcmi indeksinə hasili kimi;
- cari qiymətlərlə mal dövriyyəsinin dolların kursunun dəyişməsinə nisbəti kimi;

55 Pərakəndə mal dövriyyəsinin ödənişinin əsasını təşkil edir:

- mal ehtiyatları;
- əhalinin pul gəlirləri;
- icarə məntəqələrindən daxil olmalar;
- banka təhvil verilən satış məbləği.
- yardımçı təsərrüfatlardan pul daxil olmaları;

56 Pərakəndə mal dövriyyəsi planının stabil yerinə yetirilməsinin təhlili aşağıdakı əmsalın hesablanmasına əsaslanır:

- korrelyasiya;
- diskontlaşma;
- elastiklik;
- variasiya.
- mövsümlilik;

57 Pərakəndə mal dövriyyəsinin struktur dinamikası müəyyən olunur:

- struktur dəyişikliyi indeksi əsasında;
- mal dövriyyəsi planının yerinə yetirilməsi indeksi əsasında;
- faktiki qiymətlərlə mal dövriyyəsi indeksi əsasında;
- mal dövriyyəsinin fiziki həcmi indeksi əsasında;
- hesabat dövründə mal dövriyyəsi strukturunun qiymətləndirilməsi əsasında;

58 Pərakəndə mal dövriyyəsinin struktur dinamikası müəyyən olunur:

- əhaliyə mal satışı və onların xırda topdan buraxılışı;
- nağd pulla və kreditlə satış
- anbar və tranzit;
- bazar və qeyri bazar;
- xırda topdan satış və sistemdaxili buraxılış

59 Podrat təşkilatının işinin həcmi nə ilə müəyyən olunur:

- onun istehsal programmı ilə;
- onun ödəmə qabiliyyəti ilə;
- onun maliyyə vəziyyəti ilə;
- tikinti işçilərinin əmək məhsuldarlığı ilə;
- satışın rentabelliyi ilə;

60 Tikilməsi və istifadəyə verilməsi nəzərdə tutulan obyektlərin tərkibi, eləcə də tikinti-quraşdırma işlerinin həcmi haqqında məlumatlar əks etdirilir:

- plan kalkulyasiyalarında;
- xərclər smetasında;
- auditor arayışında;
- izahlı qeydlərdə;
- istehsal programında;

61 Tikintidə təhlilin mühüm oyektləri sırasına daxildir:

- tikinti layihələri;
- maliyyə planları;
- obyektin tikintisi üzrə müqavilə;
- kapital qoyuluşu;
- alət və inventarlar;

62 Kapital qoyuluşuna daxil deyildir:

- layihə-axtarış işləri;
- avadanlıqlara, alətlər, inventarlara məsrəflər;
- tikinti-quraşdırma işlərinin dəyəri;
- maliyyə planları;
- tikilən müəssisənin direktorluğu və texniki nəzarət işçilərinin saxlanması xərcləri;

63 Ayrı-ayrı bina və ya tikililər onlara aid avadanlıq və tikililərlə birlikdə hesab olunur:

- başa çatmamış tikinti obyekti;
- tikintinin mərhələsi;
- tikinti obyekti;
- tikintinin köməkçi obyekti;
- tikintinin iriləşdirilmiş obyekti;

64 Obyekti texnoloji cəhətdən qurtarmış və tikinti smetasında ayrıca göstərilmiş hissəsi adlanır:

- tikintinin köməkçi obyekti;
- tikintinin mərhələsi;
- tikinti obyekti;
- başa çatmamış tikinti obyekti;
- tikintinin iriləşdirilmiş obyekti;

65 Müxtəlif təyinatlı, qarşılıqlı əlaqəli istismara verilən istehsal kompleksi adlanır:

- tikintinin köməkçi obyekti;
- tikintinin mərhələsi;
- tikinti obyekti;
- başa çatmamış tikinti obyekti;

- tikintinin iriləşdirilmiş obyekti;

66 Iqtisadiyyatın hansı sahəsində bitməmiş istehsal xüsusi yer tutur:

- tikintidə;
 nəqliyyatda;
 sənayedə;
 ticarətdə;
 kənd təsərrüfatında;

67 Tikinti sahəsində aparıcı fiqur:

- binatikən;
 podratçı;
 investor;
 layihəçi;
 sifarişçi;

68 Tikinti obyektinin maliyyələşdirilməsini həyata keçirir:

- investor;
 podratçı;
 binatikən;
 layihəçi;
 sifarişçi;

69 Obyektin tikintisi üzrə təşkilatçı və idarəetmə funksiyasının üzərinə götürən hüquqi və ya fiziki şəxs:

- investor;
 podratçı;
 binatikən
 layihəçi;
 sifarişçi;

70 Müqavilə və ya kontrakt əsasında obyektin tikintisini həyata keçirən tikinti şirkəti:

- layihəçi;
 sifarişçi;

- podratçı;
- binatikən;
- investor;

71 Tikinti sahəsinə aid torpağa hüquqi və ya fiziki şəxs:

- investor;
- podratçı;
- binatikən;
- layihəçi;
- sifarişçi;

72 Əsaslı tikinti hansı metod ilə həyata keçirilə bilər:

- təsərrüfat və podrat;
- podrat və sifariş;
- təsərrüfat və sifariş;
- maliyyə və podrat;
- layihə və podrat;

73 Daimi əsasda fəaliyyət göstərən xüsusi tikinti və quraşdırma təşkilatı tərəfindən aparılan tikinti metodu necə adlanır:

- layihə;
- podrat;
- təsərrüfat;
- maliyyə;
- sifariş;

74 Sifarişçi və ya investorun öz qüvvəsi ilə aparılan tikinti metodu necə adlanır:

- təsərrüfat;
- layihə;
- sifariş;
- podrat;
- maliyyə;

75 Əsaslı tikintinin təhlilinin əsas xüsusiyyəti nədir:

- bina tikən və layihə təşkilatının təsərrüfat fəaliyyətinin tədqiqinin zəruriliyi;
- podratçıların və investorların təsərrüfat fəaliyyətinin tədqiqinin zəruriliyi;
- bina tikən və sifarişçilərin təsərrüfat fəaliyyətinin tədqiqinin zəruriliyi;
- investor və bina tikənin təsərrüfat fəaliyyətinin tədqiqinin zəruriliyi;
- bina tikən və podratçıların təsərrüfat fəaliyyətinin tədqiqinin zəruriliyi;

76 Birbaşa təyinatı üzrə istifadəyə hazır olan yaşayış evləri, istehsal gücləri, bina və mədəni-məişət təyinatlı qurğular:

- bitməmiş tikinti məhsullarıdır;
- əmtəəlik tikinti məhsullarıdır;
- ümumi tikinti məhsullarıdır;
- tikinti məhsullarıdır;
- realizə olunmuş tikinti məhsullarıdır;

77 Texniki-iqtisadi təhlil, proqnozlaşdırma, planlaşdırma, maliyyə hesablamaları, sxemlər, maketlər daxil edilir:

- obyektin tikintisi üzrə müqaviləyə;
- obyektin tikintisi üzrə layihəyə;
- təhlilin informasiya mənbəyinə;
- podrad müqaviləsinə;
- təşkilatın biznes planına;

78 Tikinti-quraşdırma işlərinin keyfiyyətinin qiymətləndirilməsinin meyarı:

- sifarişçi və podratçı arasında bağlanmış müqavilənin şərtlərinə uyğunluğu;
- tikinti bazarında məhsullara tələbin mövcudluğu;
- tikinti-quraşdırma işlərinin norma və qaydalara uyğunluğu;
- biznes plan üzrə tikinti-quraşdırma işlərinin həcmində uyğunluğu;
- onlarn keyfiyyətin xüsusi bal sisteminə uyğunluğu;

79 Podratçı tərəfindən görülen işlərinin keyfiyyəti müəyyən olunur:

- mühasibat hesabatı və auditor yoxlaması məlumatları üzrə;
- aktlar və digər ilkin sənədlər, mühasibat uçotu məlumatları üzrə;
- sifarişçi və podratçı arasında bağlanmış müqavilənin şərtlərinə uyğunluğu üzrə;
- tikinti bazarında məhsullara tələbin mövcudluğu;
- keyfiyyətin xüsusi bal sistemi üzrə;

80 Tikinti təşkilatının fəaliyyətinin təhlilinin nisbətən yeni istiqaməti:

- əmək məəhsuldarlığı göstəriciləri əsasında podrat təşkilatının istehsal gücündən istifadəsinin öyrənilməsi;
- fondverimi göstəricisi əsasında podrat təşkilatının istehsal gücündən istifadəsinin öyrənilməsi;
- əsas vəsaitlərin hərəkəti göstəriciləri əsasında podrat təşkilatının istehsal gücündən istifadəsinin öyrənilməsi;
- istehsal güclərinin işə salınması planının yerinə yetirilməsi haqqında hesabat əsasında podrat təşkilatının istehsal gücündən istifadəsinin öyrənilməsi;
- əsas vəsaitlərin texniki vəziyyəti göstəriciləri əsasında podrat təşkilatının istehsal gücündən istifadəsinin öyrənilməsi;

81 Tikinti istehsalının operativ təhlilinin informasiya mənbəyi:

- podrat işləri planının yerinə yetirilməsi haqqında hesabat;
- istehsal güclərinin işə salınması planının yerinə yetirilməsi haqqında hesabat;
- həmin təşkilatın tikinti istehsalı planları;
- mühüm tikinti obyektlərdə işlərin uçotu kitabı;
- şəbəkə qrafikləri və xüsusi əhəmiyyətli obyektlərin tikintisi AIS məlumatları;

82 Layihənin müqayisəli maliyyə-iqtisadi səmərəsi nəyi göstərir:

- istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinin 1 manat artması şəraitində kapital qoyuluşu neçə manat azalacaqdır;
- layihənin smeta dəyərinin dəyişməsi şəraitində kapital qoyuluşu neçə manat azalacaqdır;
- maya dəyərinin 1 manat artması şəraitində kapital qoyuluşu neçə manat azalacaqdır;
- kapital qoyuluşunun 1 manat artması şəraitində layihənin maya dəyəri neçə manat azalacaqdır;
- istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinin 1 manat azalması şəraitində layihənin smeta dəyəri neçə manat azalacaqdır;

83 Torpaq üzərində tikilmiş binavə tikili aktivi uçotda əks etdirilir:

- marginal dəyəri ilə;
- tam dəyəri ilə;
- bazar qiyməti ilə;
- normativ dəyəri ilə;
- cari qiymətlərlə;

84 Binatikənin fəaliyyətinin təhlilinin əsas məqsədi:

- tikintinin layihə-smeta sənədləri ilə təmin olunması;
- kapital qoyuluşlarının səmərəliliyinin yüksəldilməsi imkanlarının müəyyən edilməsi;
- tikinti-quraşdırma işlərinin səmərəliliyinin artırılması ehtiyatlarının aşkar edilməsi və istifadə olunması;
- bitməmiş istehsalın vəziyyətinin müəyyən edilməsi;

- istehsal gücərinin işə malınması üzrə planın yerinə yetirilməsi;

85 İqtisadiyyatın hansı sahəsində ETT, istehsalın təşkili və idarə olunmasının təkmilləşdirilməsi vasitəsi ilə xərclərin daima minimuma endirilməsi zəruridir:

- tikinti;
- nəqliyyat;
- sənaye;
- ticarət;
- kənd təsərrüfatı;

86 Satış bazarına, nəqliyyat kommunikasiyasına yaxınlığına görə yerləşməsi hansı sahənin məhsuluna olan tələbə və onun qiymətinə təsir göstərir?

- ticarət;
- nəqliyyat;
- sənaye;
- tikinti;
- kənd təsərrüfatı;

87 K/t-da torpağın münbətiyiini müəyyən edərkən hansı göstəricidən istifadə olunmur?

- 1 ha əkin sahəsindən alınan məhsulun həcmi;
- təbii otlaq sahələrinin məhsuldarlığı
- relyef, mikroiqlim;
- 1 ha əkin sahəsindən alınan ümumi məhsulun dəyəri;
- k/t bitgilərinin orta illik məhsuldarlığı

88 Torpağın iqtisadi qiymətləndirilməsi üçün hansı meyardan istifadə olunur:

- torpağın mexaniki tərkibi;
- relyef, mikroiqlim;
- torpağın turşuluğu;
- torpağın bonitet bali;
- mikroelementlərin tərkibi;

89 K/t-da torpağın münbətiyiini müəyyən edən keyfiyyət göstəricisinə aid deyil:

- torpağın mexaniki tərkibi;

- torpağın turşuluğu;
- torpağın növü;
- mikroelementlərin tərkibi
- relyef, mikroiqlim;

90 Mühüm aqronomik keyfiyyətləri üzrə torpağın müqayisəli qiymətləndirilməsinin mahiyyəti:

- torpağın mexaniki tərkibinin müəyyən edilməsi;
- torpağın məhsuldarlığının müəyyən edilməsi;
- torpağın münbitliyinin müəyyən edilməsi
- torpağın bonitirovkası;
- torpağın turşuluğunun müəyyən edilməsi;

91 Torpağın iqtisadi qiymətləndirilməsinin mahiyyəti:

- torpaqların müqayisəli qiymətləndirilməsi;
- müxtəlif bitgilərin məhsuldarlığının müəyyən edilməsi;
- müxtəlif keyfiyyətli torpaqların istifadəsindən səmərənin müəyyən olunması;
- torpağın bonitirovkası;
- 1 hektar əkin sahəsinə düşən xərclərin örtülməsinin müəyyən edilməsi;

92 Torpağın qiymətləndirilməsinin meyarına aid deyil:

- 1 hektardan alınan məhsulun dəyəri;
- təbii otlaq sahələrinin məhsuldarlığı;
- bitgilərin ortaillik məhsuldarlığı;
- relyef, mikroiqlim
- 1 hektar əkin sahəsindən məhsul çıxımı;

93 Məhsulun maya dəyəri, əmək tutumu, fond tutumu göstəriciləri torpaq resurslarından istifadənin səmərəliliyinin qiymətləndirilməsinin:

- köməkçi göstəricisidir;
- fərdi göstəricisidir;
- ümumi göstəricisidir;
- bütün cavablar doğrudur;
- əsas göstəricisidir;

94 Torpaq resurslarından istifadənin səmərəliliyinin qiymətləndirilməsinin fərdi göstəricisi:

- bitgilərin məhsuldarlığı, k/t istehsalı işçilərinin əmək məhsuldarlığı;
- mənfəətin həcmi, istehsal olunmuş məhsulun dəyəri;
- müxtəlif torpaq sahəsinin 1 hektarından məhsul çıxımı;
- mal-qaranın baş sayı, heyvanların yemlənmə səviyyəsi, binaların sahəsi;
- məhsulun maya dəyəri, əmək tutumu, fond tutumu;

95 Torpaq resurslarından istifadənin səmərəliliyinin qiymətləndirilməsinin ümumi göstəricisi:

- bitgilərin məhsuldarlığı, k/t istehsalı işçilərinin əmək məhsuldarlığı;
- mənfəətin həcmi, istehsal olunmuş məhsulun dəyəri;
- müxtəlif torpaq sahəsinin 1 hektarından məhsul çıxımı;
- mal-qaranın baş sayı, heyvanların yemlənmə səviyyəsi, binaların sahəsi;
- məhsulun maya dəyəri, əmək tutumu, fond tutumu;

96 Eyni məhsuldarlıq şəraitində bitginin gəlirlilik səviyyəsi ilə onun əkin sahəsi arasında hansı əlaqə mövcuddur:

- funksional;
- əks proporsional;
- birbaşa proporsional;
- əlaqə yoxdur;
- korrelyasiya;

97 Dəyər ifadəsində bitçiçilik məhsullarının ümumi həcmi və 100 ha əkin sahəsinə yem vahidi çıxımı göstəricisinin təhlilinin məqsədi:

- k/t istehsalının ixtisaslaşması səviyyəsinin qiymətləndirilməsi;
- k/t-da torpağın münbütlük dərəcəsinin qiymətləndirilməsi;
- k/t-da torpağın keyfiyyət dərəcəsinin qiymətləndirilməsi;
- əkin sahələrinin strukturunun iqtisadi qiymətləndirilməsi;
- k/t-da torpağın məhsuldarlıq dərəcəsinin qiymətləndirilməsi;

98 Natural ifadədə məhsul satışı planının icrasına təsir edən amillər:

- ayrı-ayrı növ məhsulların satış qiymətinin və maya dəyərinin dəyişməsi;
- malqaranın məhsuldarlığının və heyvanların rasionunun strukturunun dəyişməsi;
- ayrı-ayrı növ məhsulların satış qiymətinin və istehsal həcminin dəyişməsi;
- ayrı-ayrı növ məhsulların həcminin və istehsalın əmtəəliliyinin dəyişməsi;
- bitməmiş istehsalın dəyərinin və heyvanların yemlənmə səviyyəsinin dəyişməsi;

99 İstehsal olunmuş heyvandarlıq məhsulları, köməkçi sahənin məhsulları və bitməmiş istehsalın dəyəri aid edilir:

- heyvandarlığın ümumi məhsuluna;
- heyvandarlığın əmtəəlik məhsuluna;
- heyvandarlığın satılmamış məhsuluna;
- heyvandarlıq məhsullarının maya dəyərinə;
- heyvandarlığın satılmış məhsuluna;

100 Məhsul növləri üzrə ümumi məhsul planının yerinə yetirilməsi qiymətləndirilir:

- natural ifadədə;
- dəyər ifadəsində;
- şərti-dəyər ifadəsində;
- şərti-natural ifadədə;
- natural- dəyər ifadəsində;

101 Dəyər göstəricisinə aid deyildir:

- 100 qoyundan bala alınması;
- əmtəəlik məhsul;
- ümumi məhsul;
- məhsulun maya dəyəri;
- satılmış məhsul;

102 Heyvandarlıq məhsulları istehsalının müəyyən olunması üçün hansı göstəricilərdən istifadə olunur:

- şərti-natural göstəricilər;
- yalnız dəyər göstəriciləri;
- yalnız natural göstəricilər;
- şərti-dəyər göstəriciləri;
- natural və dəyər göstəriciləri;

103 Heyvandarlıq sahəsi üzrə ümumi məhsul hesablanır:

- malqaranın orta illik baş sayının, bir başın məhsuldarlığının və qiymətin hasili kimi;
- istehsalın həcminin malqaranın məhsuldarlığına nisbətinin bir başın qiymətinə hasili kimi;
- malqaranın orta illik baş sayının, bir başın qiymətinin və bitməmiş istehsalın dəyərinin hasili kimi;
- malqaranın orta illik baş sayının, qiymətin və satılmış məhsulun hasili kimi;

- malqaranın orta illik baş sayının satış qiymətinə nisbətinin bir başın məhsuldarlığına hasili kimi;

104 Heyvandarlıq məhsullarının əmtəəlik səviyyəsi müəyyən olunur:

- faiz ifadəsində ümumi məhsulun əmtəəlik məhsula nisbəti kimi;
- faiz ifadəsində bitməmiş istehsalın əmtəəlik məhsula nisbəti kimi;
- faiz ifadəsində əmtəəlik məhsulun bitməmiş istehsala nisbəti kimi;
- faiz ifadəsində ümumi məhsulun satılmış məhsula nisbəti kimi;
- faiz ifadəsində əmtəəlik məhsulun ümumi məhsula nisbəti kimi;

105 Yerinə yetirilmiş iş vahidinə düşən əlavə məhsulun həcmi səciyyələndirir:

- aqrotexniki tədbirlərin səmərəliliyini;
- məhsulun fondtutumunu;
- məhsulun materialtutumunu;
- məhsulun enerjitetumunu;
- məhsulun əməktutumunu;

106 Aqrotexniki tədbirlərin səmərəliliyini əks etdirən göstərici

- əkin dövriyyəsi;
- əkin və yiğimin aparılması müddəti;
- toxumun keyfiyyəti və sortu;
- k/t işçisinin əmək məhsuldarlığı;
- 1 sen. gübrəyə düşən əlavə məhsulun həcmi;

107 ASK müəssisəsində intensivləşmənin səmərəliliyini səciyyələndirən göstərici:

- bitgiçilik məhsullarının maya dəyəri;
- müəssisənin traktorlarla təmin olunması
- k/t-na yararlı torpaq sahəsinin hər 100 ha-na düşən heyvanların miqdarı;
- sağıcıların sayı;
- heyvandarlıq məhsullarının maya dəyəri;

108 ASK müəssisəsində k/t-na yararlı torpaq sahəsinin hər 100 ha-na düşən heyvanların miqdarı səciyyələndirir:

- materiallardan istifadə səviyyəsini;
- intensivləşmənin səmərəliliyini

- işçi qüvvəsindən istifadə səviyyəsini;
- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

109 ASK müəssisəsində gübrə, yemlərə xərclərin örtülməsi səciyyələndirir:

- materiallardan istifadə səviyyəsini;
- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini;
- işçi qüvvəsindən istifadə səviyyəsini;
- intensivləşmənin səmərəliliyini;
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

110 ASK müəssisəsində satışın rentabelliyi səciyyələndirir:

- materiallardan istifadə səviyyəsini;
- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini;
- işçi qüvvəsindən istifadə səviyyəsini;
- intensivləşmənin səmərəliliyini;
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

111 ASK müəssisəsində intensivləşmənin səmərəliliyini səciyyələndirən göstərici:

- bitgiçilik məhsullarının maya dəyəri;
- müəssisənin traktorlarla təmin olunması;
- məhsulun rentabelliyi;
- heyvandarlıq məhsullarının maya dəyəri;
- sərf edilmiş hər manata düşən mənfəət məbləği;

112 ASK müəssisəsində vəsait qoyuluşunun 1 manatına düşən məhsul istehsalı və satışın həcmi səciyyələndirir:

- materiallardan istifadə səviyyəsini;
- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini;
- intensivləşmənin səmərəliliyini;
- işçi qüvvəsindən istifadə səviyyəsini;
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

113 ASK müəssisəsində intensivləşmənin nəticələrini səciyyələndirən göstərici:

- bitgiçilik məhsullarının maya dəyəri;
- müəssisənin traktorlarla təmin olunması;
- k/t-na yararlı torpaq sahəsinin hər 100 ha-na düşən heyvanların miqdarı;
- heyvandarlıq məhsullarının maya dəyəri;
- satışdan mənfəət;

114 ASK müəssisəsində bitgilərin məhsuldarlığı səciyyələndirir:

- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini;
- kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;
- işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;
- k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;

115 ASK müəssisəsində k/t-na yararlı torpaq sahəsinin hər 100 ha-na əmtəəlik məhsulun həcmi səciyyələndirir:

- kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;
- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini
- işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini
- k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;

116 ASK müəssisəsində intensivləşmənin nəticələrini səciyyələndirən göstərıcı:

- bitgiçilik məhsullarının maya dəyəri;
- müəssisənin ümumi gəliri;
- müəssisənin enerji ilə təmin olunması;
- heyvandarlıq məhsullarının maya dəyəri;
- k/t-na yararlı torpaq sahəsinin hər 100 ha-na düşən heyvanların miqdarı;

117 100 hektar sahəyə düşən mal-qaranın sayı səciyyələndirir:

- kapitaldan istifadənin səmərəliliyi səviyyəsini
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;
- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini;
- işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini
- k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;

118 ASK müəssisəsinin intensivləşməsi səviyyəsini səciyyələndirən göstərici:

- işçilərin əmək məhsuldarlığı;
- təsərrüfatın enerji ilə təmin olunması;
- sərf edilmiş hər manata düşən mənfəət məbləği;
- bitgiçilik məhsullarının maya dəyəri;
- heyvandarlıq məhsullarının maya dəyəri;

119 K/t müəssisəsinin enerji ilə təmin olunması səviyyəsi səciyyələndirir:

- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;
- kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;
- k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;
- işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini
- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini;

120 K/t müəssisəsinin traktorlarla təmin olunması səviyyəsi səciyyələndirir:

- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini;
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;
- işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini
- k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;
- kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;

121 ASK müəssisəsinin intensivləşməsi səviyyəsini qiymətləndirmək üçün hansı göstəricidən istifadə eitmək olar:

- heyvandarlıq məhsullarının maya dəyəri;
- bitgiçilik məhsullarının maya dəyəri;
- 1 hektara gübrə sərfi;
- işçilərin əmək məhsuldarlığını;
- sərf edilmiş hər manata düşən mənfəət məbləği;

122 100 ha k/t-na yararlı sahəyə düşən investisiyanın dəyəri səciyyələndirir:

- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini;
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;
- k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;
- kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;

- işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini

123 100 ha k/t-na yararlı sahəyə düşən əsas və dövriyə vəsaitlərinin dəyəri səciyyələndirir:

- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini;
- k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;
- kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;
- işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini

124 Hansı göstərici ASK müəssisəsinin intensivləşməsi səviyyəsini səciyyələndirir?

- işçilərin əmək məhsuldarlığı;
- bitgiçilik məhsullarının maya dəyəri;
- heyvandarlıq məhsullarının maya dəyəri;
- sərf edilmiş hər manata düşən mənfəət məbləği;
- 100 ha k/t-na yararlı sahəyə düşən əsas və dövriyə vəsaitlərinin dəyəri;

125 Hansı göstərici k/t müəssisəsinin ixtisaslaşması səviyyəsini səciyyələndirir:

- satışın həcmi;
- istehsalın ritmikliyi;
- əmək məsrəflərinin strukturu;
- əmtəəlik məhsulun həcmi;
- əmtəəlik məhsulun keyfiyyəti;

126 Hansı göstərici heyvandarlıq sahəsinin ixtisaslaşması səviyyəsini səciyyələndirir:

- əmtəəlik məhsulun həcmi;
- mal-qaranın strukturu;
- istehsalın ritmikliyi;
- satışın həcmi;
- əmtəəlik məhsulun keyfiyyəti;

127 K/t müəssisəsinin ixtisaslaşması səviyyəsini qiymətləndirərkən hansı əlavə göstəricidən istifadə olunur:

- istehsalın ritmikliyi;
- satışın həcmi;

- əmtəəlik məhsulun keyfiyyəti;
- əmtəəlik məhsulun həcmi;
- ümumi məhsulun strukturu;

128 Hansı əlavə göstərici k/t müəssisəsinin ixtisaslaşması səviyyəsini səciyyələndirir:

- əmtəəlik məhsulun həcmi;
- əmtəəlik məhsulun keyfiyyəti;
- satışın həcmi;
- əkin sahələrinin strukturu;
- istehsalın ritmikliyi;

129 Çoxsahəli k/t müəssisəsinin ixtisaslaşması səviyyəsini səciyyələndirən əsas göstərici:

- satışın həcmi;
- əmtəəlik məhsulun strukturu;
- istehsalın ritmikliyi;
- əmtəəlik məhsulun keyfiyyəti;
- əmtəəlik məhsulun həcmi;

130 Ticarət əlavəsi nədir: (Sürət 21.09.2015 12:09:53)

- malın satış və alış qiyməti arasındaki fərq;
- satışdan verginin ödənilməsi üçün malın qiymətinə əlavə;
- ƏDV ödənilməsinə istiqamətlənmiş malın qiymətinə əlavə;
- xərclərin örtülməsi və mənfəət təmin edən qiymət elementi;
- ticarət işçilərinin əməyinin ödənilməsi üçün malın qiymətinə əlavə;

131 Bazar fondu üzrə malların göndərilməsi səciyyələndirir:

- mal göndərişi üzrə planın yerinə yetirilməməsini;
- istehsaldan daxil olmuş əmtəə kütləsinin həcmini;
- pərakəndə şəbəkə vasitəsi ilə əhaliyə satış üçün göndərilmiş əmtəə kütləsinin həcmini;
- sənaye istehlakı üçün göndərilmiş əmtəə kütləsinin həcmini
- malın istehsalçıdan istehlakçıya çatdırılması həlqəsində məcmu satışın həcmini;

132 Dövriyyə vəsaitlərinin vəziyyətinə inflyasiya necə təsir göstərir: (Sürət 21.09.2015 12:06:50)

- təşkilatın xalis aktivlərini artırır;
- təşkilatın işinin riskini azaldır;
- təşkilatın xalis aktivlərini azaldır;
- vergi kimi;
- kapitala tələbatı artırır;

133 Azad olmuş dövriyyə vəsaitlərinin məbləği hesablanır: (Sürət 21.09.2015 12:06:32)

- günlük mal dövriyyəsinin dövriyyə vəsaitlərinin dövranının süətlənməsi (ləngiməsi) günlərinin sayına nisbəti kimi;
- dövriyyə vəsaitlərinin dövranının süətlənməsi (ləngiməsi) günlərinin sayının günlük mal dövriyyəsinin həcmində hasili kimi;
- dövriyyə vəsaitlərinin dövranının süətlənməsi (ləngiməsi) günlərinin sayının günlük mal dövriyyəsinin həcmində nisbəti kimi;
- dövriyyə vəsaitlərinin orta dəyərinin mal dövriyyəsinin həcmində nisbəti kimi;
- bir dövriyyənin uzunluğunun hesabat dövrünün günlərinin sayına hasili kimi;

134 Dövriyyə vəsaitlərinin artım sürəti: (Sürət 21.09.2015 12:06:35)

- mal dövriyyəsinin artım sürətini ötməlidir;
- normaitvdən çox olmalıdır;
- mal dövriyyəsinin artım sürətini ötməməlidir;
- ticarət təşkilatının xərclərini ötməlidir.
- normaitvdən az olmalıdır;

135 Dövriyyə vəsaitlərinin dövranının təhlili zamanı müəyyən olunur: (Sürət 21.09.2015 12:06:39)

- mal dövriyyəsinin 1 manatına düşən dövriyyə vəsaitlərinin dəyəri;
- dövriyyə vəsaitlərinin 1 manatına düşən mal ehtiyatlarının həcmi;
- dövriyyə vəsaitlərinin 1 manatına düşən mal dövriyyəsinin həcmi;
- mal ehtiyatlarının 1 manatına düşən dövriyyə vəsaitlərinin həcmi.
- hesabat dövründə dövriyyə vəsaitlərinin dövrlərinin sayı;

136 Gün hesabı ilə dövriyyə vəsaitlərinin dövranı hesablanır: (Sürət 21.09.2015 12:06:53)

- dövriyyə vəsaitlərinin orta dəyərinin material aktivlərə nisbəti kimi;
- dövriyyə vəsaitlərinin orta dəyərinin bir günlük mal dövriyyəsinə nisbəti kimi;
- dövriyyə vəsaitlərinin orta dəyərinin mal ehtiyatlarına nisbəti kimi;
- mal ehtiyatlarının mal dövriyyəsinə nisbəti kimi;
- mal dövriyyəsinin dövriyyə vəsaitlərinin orta dəyərinə nisbəti kimi;

137 Mal ehtiyatlarının dövranı hesablanır: (Sürət 21.09.2015 12:06:56)

- dövriyyə vəsaitlərinin orta dəyərinin material aktivlərə nisbəti kimi;
- orta mal ehtiyatının bir günlük mal dövriyyəsinə nisbəti kimi;
- dövriyyə vəsaitlərinin bir günlük mal dövriyyəsinə nisbəti kimi;
- mal ehtiyatlarının mal dövriyyəsinə nisbəti kimi;
- mal dövriyyəsinin dövriyyə vəsaitlərinin orta dəyərinə nisbəti kimi;

138 Iqtisadi mahiyyətinə görə tədavül xərcləri təsnifləşdirilir: (Sürət 21.09.2015 12:07:42)

- material;
- müstəqim;
- əlavə;
- köməkçi;
- əsas;

139 Tədavül xərclərinin mahiyyətinin düzgün ifadəsi: (Sürət 21.09.2015 12:07:45)

- tədavül xərcləri malların alınması üzrə xərclərdir;
- tədavül xərcləri ticarət təşkilatının işçilərinə maddi yardımın verilməsi ilə bağlı xərclərdir;
- tədavül xərcləri ticarət təşkilatının ödədiyi vergilərdir;
- tədavül xərcləri ƏDV üzrə xərclərdir;
- tədavül xərcləri malların istehsalçılarından istehlakçılara çatdırılması üzrə xərclərdir;

140 Tədavül xərclərinin səviyyəsi hesablanır: (Sürət 21.09.2015 12:07:50)

- faiz ifadəsində malların daşınması xərclərinin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində tədavül xərclərinin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində mal dövriyyəsinin tədavül xərclərinə nisbəti kimi;
- faiz ifadəsində mənfaətin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində mənfaətin tədavül xərclərinə nisbəti kimi;

141 Topdan mal dövriyyəsi planının yerinə yetirilməsinə təsir edir:

- satışın həcmi və digər məxaric;
- daxilolmalar və mal qalıqları;
- bazar fonduna mal göndərişi;
- malların sistemdaxili buraxılışı.

qeyri bazar fonduna mal göndərişi;

142 Ticarət təşkilatında bir günlük mal dövriyyəsi 1000 min man. təşkil edir, Dövriyyə vəsaitlərinin dövrəni 5 gün qısalarsa dövriyyədən çıxarılmış dövriyyə vəsaitlərinin dəyərini hesablayın: (Sürət 21.09.2015 12:07:12)

- 250 min man;
- 410 min man;
- 380 min man;
- 500 min man.
- 450 min man;

143 Dövriyyə vəsaitlərinin dövr sürətinin azalması şəraitində: (Sürət 21.09.2015 12:05:56)

- dövriyyə vəsaitlərinə tələbat artır;
- əlavə xərclərə ehtiyac duyulmur;
- dövriyyə vəsaitlərinə tələbat azalır;
- maliyyə vəziyyəti yaxşılaşır;
- rentabilitik səviyyəsi yüksəlir;

144 Ticarət təşkilatının dövriyyə vəsaitləri aid edilir: (Sürət 21.09.2015 12:06:03)

- əmlaka;
- immobil vəsaitlərə;
- cari aktivlərə;
- qısamüddətli öhdəliklərə;
- bitməmiş istehsala;

145 Ticarət təşkilatının dövriyyə vəsaitlərinin həcmi asılıdır: (Sürət 21.09.2015 12:06:10)

- yolda olan malların həcmindən;
- satılmamış mallara ticarət güzəştindən;
- mövsümi saxlanan malların həcmindən;
- tədavül xərclərindən;
- mal dövriyyəsinin həcmi və sürətindən;

146 Ticarət təşkilatında mal ehtiyatlarının dövr sürəti 4, satışın orta illik həcmi 1000 min man. təşkil edir. Mal ehtiyatlarının orta dəyərini hesablayın: (Sürət 21.09.2015 12:07:16)

- 250 min man;
- 310 min man;
- 280 min man;
- 312 min man.
- 350 min man;

147 Dövriyyə vəsaitlərinin hansı növünə inflyasiya daha çox təsir göstərir: (Sürət 21.09.2015 12:06:42)

- istehsal ehtiyatları;
- qısamüddətli maliyyə qoyuluşları;
- milli valyutada pul vəsaitləri;
- qeyd olunanların hamısı;
- debtor borcları;

148 Tədavül xərclərinin ümumi məbdəğinin təhlili onların aşağıdakı istiqamət üzrə öyrənilməsini nəzərdə tutur: (Sürət 21.09.2015 12:07:53)

- mütləq və nisbi kənarlaşmalar üzrə;
- xərc maddələri və qrupları üzrə;
- mal dövriyyəsinə görə onların səviyyəsi üzrə;
- tədavül xərclərinin azalması məbləği üzrə;
- artım və ya azalma tempi üzrə;

149 Dövriyyə vəsaitlərinin rentabelliyi hesablanır: (Sürət 21.09.2015 12:06:47)

- mal ehtiyatlarının mal dövriyyəsinə nisbəti kimi;
- orta mal ehtiyatının bir günlük mal dövriyyəsinə nisbəti kimi;
- dövriyyə vəsaitlərinin bir günlük mal dövriyyəsinə nisbəti kimi;
- təşkilatın mənfəətinin mal dövriyyəsinin həcmində nisbəti kimi;
- təşkilatın mənfəətinin dövriyyə vəsaitinin orta dəyərinə nisbəti kimi;

150 Qeyri-bazar fondu üzrə malların göndərilməsi səciyyələndirir:

- müxtəlif dövlət tələbatının ödənilməsi üçün xalq istehlakı mallarının göndərişini;
- sonradan yeni məmulatların hazırlanması məqsədi ilə sənaye müəssisələrinə mal göndərişini ;
- əhaliyə satış üçün ticarət təşkilatlarına mal göndərişini;
- topdan ticarət təşkilatının anbarlarından maların gənərilməsini
- alıcıların ərazi yerləşməsinə görə mal gənərilməsini;

151 Topdan ticarətdə malların hərəkətinin təhlili aparılır:

- mal dövriyyəsinə görə topdan müəssisələrin qruplaşdırılması əsasında;
- mal göndərişinin təsnifatı əsasında;
- əmtəə balansı əsasında;
- mal göndərişi fondları əsasında;
- malların isitfadəsinin məqsədli təyinatı əsasında;

152 Topdan mal dövriyyəsinə təsir edən amillər qrupuna aiddir:

- əmək resursları, malların hərəkət həlqəsi və mal ehtiyatları;
- mal ehtiyatları, əmək resursları, maddi-texniki baza;
- maddi-texniki baza, sistem daxili mal buraxılışı və mal ehtiyatları;
- malların satışının tranzit forması, mal ehtiyatları, əmək resursları;
- malların satışının anbar forması, ticarət işçilərinin quruluşu, əmək məhsuldarlığı;

153 Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini əks etdirən göstərici: (Sürət 21.09.2015 12:05:52)

- maya dəyərilə cari mal ehtiyatları;
- normativdən artıq mal ehtiyatları;
- debtor borclarının keyfiyyəti;
- dövriyyə vəsaitlərinin dövrəni;
- vaxtı ötmüş borclar;

154 Dövriyyə vəsaitlərinin dövr sürətinin yüksəlməsi şəraitində: (Sürət 21.09.2015 12:06:00)

- dövriyyə vəsaitlərinə tələbat artır;
- əlavə xərclərə ehtiyac duyulur;
- dövriyyə vəsaitlərinə tələbat azalır;
- maliyyə vəziyyəti pisləşir;
- rentabellik səviyyəsi azalır;

155 Ticarət təşkilatının dövriyyə vəsaitlərinə daxildir: (Sürət 21.09.2015 12:06:07)

- tikililər;
- əmtəə ehtiyatları;
- qeyri maddi aktivlər;
- qısamüddətli öhdəliklərə;

bitməmiş istehsal;

156 Alınması real olan debtor borcları: (Sürət 21.09.2015 12:06:30)

- təşkilatın xalis aktivlərini artırır;
- təşkilatın xalis aktivlərini dəyişdirmir;
- təşkilatın xalis aktivlərini azaldır;
- malların satışında çətinlik yaradır;
- bəzi hallarda təşkilatın xalis aktivlərini artırır, bəzi hallarda azaldır;

157 Tədavül xərcləri üzrə mütləq kənarlaşma səciyyələndirir: (Sürət 21.09.2015 12:07:29)

- tədavül xərclərinin səviyyəsini;
- tədavül xərclərinin dəyişmə tempini;
- ticarətdə xərclərin dinamikasını;
- tədavül xərclərinin strukturunu;
- bütün xərcləri;

158 Ticarət əməliyyatları üzrə hansı xərclər müstəqim xərclərə aid edilir: (Sürət 21.09.2015 12:07:56)

- material;
- təşkilatın idarə heyətinin əmək haqqı;
- satıcı və fəhlələrin əmək haqqı;
- nəqliyyat xərcləri;
- hesablanmış amortizasiya;

159 Tədavül xərcləri üzrə nisbi kənarlaşma səciyyələndirir: (Sürət 21.09.2015 12:09:38)

- mal dövriyyəsinə görə tədavül xərclərinin səviyyəsini;
- tədavül xərclərinin dəyişmə tempini;
- ticarətdə xərclərin dinamikasını;
- mal dövriyyəsi planının icra faizinə görə tədavül xərclərinin düzəliş edilmiş məbləği ilə onun plan məbdəgi arasında fərqi;
- hesabat və bazis dövrü üzrə mal dövriyyəsinin həcmindən görə tədavül xərclərinin səviyyəsinin fərqini;

160 Tədavül xərcləri əlaqədardır: (Sürət 21.09.2015 12:07:24)

- vergi ilə;
- zərər ilə;

- cərimələr ilə;
- malların alınması ilə;
- mal dövriyyəsinin həyata keçirilməsi ilə;

161 Ayrı-ayrı mallar və mal qrupları üzrə xərc tutumunun təhlili imkan verir: (Sürət 21.09.2015 12:07:36)

- mal qrupları üzrə xərclərin səviyyəsini hesablamaq;
- mal ehtiyatları balansını tərtib etmək;
- xərclərin ticarət kalkulyasiyasının tərtib etmək;
- tədavül xərclərinin mal dövriyyəsinə görə səviyyəsini müəyyən etmək;
- tədavül xərclərinin artım və ya azalma tempini müəyyən etmək;

162 Ayrı-ayrı mallar və mal qrupları üzrə xərc tutumunun təhlilində aşağıdakı üsuldan istifadə olunur: (Sürət 21.09.2015 12:07:39)

- balans əlaqələndirmə;
- korrelyasiya;
- zəncirvari yerdəyişmə;
- birbaşa hesablama;
- mütləq fərq;

163 Tədavül xərclərinin azalması tempi hesablanır: (Sürət 21.09.2015 12:09:41)

- tədavül xərclərinin mal dövriyyəsinin həcmində nisbəti kimi;
- tədavül xərcləri səviyyəsi arasında fərqli onun bazis dövründəki səviyyəyə nisbəti kimi;
- mal dövriyyəsinin həcmindən tədavül xərclərinin səviyyəsinə nisbəti kimi;
- mal ehtiyatlarının həcmindən tədavül xərclərinin səviyyəsinə nisbəti kimi;
- tədavül xərclərinin faktiki və plan məbləqlərinin nisbəti kimi;

164 Inventarizasiya zamanı aşkar olunmuş artıq əmtəə-material qiymətlilərinin satışından daxil olmalar aid olunur: (Sürət 21.09.2015 12:09:50)

- ticarət fəaliyyətindən gəlirlərə;
- qeyri satışdan gəlirlərə;
- faiz gəlirlərinə;
- əməliyyat gəlirlərinə;
- fəvvəl gəlirlərə;

165 Ümumi gəlirin səviyyəsi hesablanır: (Sürət 21.09.2015 12:10:03)

- faiz ifadəsində mal dövriyyəsinin mənfiətə nisbəti kimi;
- faiz ifadəsində ümumi gəlirin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində tədavül xərclərinin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində mənfiətin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində mal dövriyyəsinin qiymət artımına nisbəti kimi;

166 Ümumi gəlir göstəricisinin daha tam anlayışını seçin: (Sürət 21.09.2015 12:09:56)

- ƏDV-siz malların satışı;
- realizə olunmuş güzəşt və qiymət artımı;
- tədavül xərcləri;
- malların alınması üzrə xərclər;
- mal dövriyyəsi ilə tədavül xərclərinin fərqi;

167 Ümumi gəlirə təsir göstərən amillər: (Sürət 21.09.2015 12:09:59)

- təşkilatın kadrlarının hazırlıq səviyyəsi;
- malların yeridilməsi forması;
- qiymət əlavəsinin mövcudluğu;
- mal dövriyyəsinin həcmi;
- ticarət təşkilatının maddi-texniki bazasının vəziyyəti;

168 Ümumi gəlirin səviyyəsi: (Sürət 21.09.2015 12:10:06)

- təşkilatın sərəncamında qalan mənfiətdir;
- faiz ifadəsində mal dövriyyəsinin ümumi gəlirə nisbətidir
- ticarətin həyata keçirilməsi məqsədi ilə tədavül xərcləridir;
- mal dövriyyəsinin qiymət artımına hasildir;
- faiz ifadəsində ümumi gəlirin mal dövriyyəsinə nisbətidir;

169 Bölüşdürülcək gəlirlər müəyyən edilir: (Sürət 21.09.2015 12:10:15)

- fəaliyyətin digər sahəsindən realizə olunan güzəştlər və gəlirlər arasında fərq kimi;
- mal dövriyyəsi ilə tədavül xərcləri arasında fərq kimi;
- ümumi gəlirlə tədavül xərcləri arasında fərq kimi;
- tədavül xərcləri ticarət işçilərinin əməyinin ödənilməsi xərcləri arasında fərq kimi;
- ümumi gəlirlə çatışmayan əmtəə-material qiymətlilərinin dəyəri arasındaki fərq kimi;

170 Bölüşdürülcək gəlirlərə aşağıdakı amillər təsir göstərir: (Sürət 21.09.2015 12:10:18)

- əməyinin ödənilməsi xərcləri;
- mal dövriyyəsi və tədavül xərclərinin səviyyəsi;
- kapital qoyuluşları;
- qeyri məhsuldar iş vaxtı itgisi;
- ticarət kollektivinin stabilliyi;

171 Malların satışından mənfəət göstəricisi səciyyələndirir: (Sürət 21.09.2015 12:10:20)

- satılmış malların dəyəri çıxılmaqla kassa pul gəliri;
- realizə olunmuş ticarət güzəştii;
- büdcəyə mütləq ödəmələr çıxılmaqla kassa pul gəliri;
- gəlirlə xərc arasında fərq;
- ticarət təşkilatının xalis gəliri;

172 Satışdan mənfəət müəyyən edilir: (Sürət 21.09.2015 12:10:22)

- realizə olunmuş ticarət güzəştii məbləği kimi;
- tədavül xərclərinin səviyyəsi kimi;
- ümumi gəlirlə tədavül xərcləri arasında fərq kimi;
- ümumi gəlirlə inzibati xərclər arasındaki fərq kimi;
- ümumi gəlirlə kommersiya xərcləri arasındaki fərq kimi;

173 Təsərrüfat resurslarının rentabelliyi müəyyən edir: (Sürət 21.09.2015 12:10:25)

- mal dövriyyəsinin hər manatına düşən mənfəət məbləğini;
- təsərrüfat resurslarının hər manatına düşən mənfəət məbləğini;
- mal ehtiyatlarının hər manatına düşən mənfəət məbləğini;
- mal ehtiyatlarının hər manatına düşən gəlir məbləğini;
- mal dövriyyəsinin hər manatına düşən gəlir məbləğini;

174 Ticarət təşkilatının aktivlərinin rentabelliyi müəyyən edilir: (Sürət 21.09.2015 12:10:28)

- faiz ifadəsində mənfəətin cari aktivlərin orta dəyərinə nisbəti kimi;
- faiz ifadəsində xalis mənfəətin aktivlərin orta dəyərinə nisbəti kimi;
- faiz ifadəsində aktivlərin orta dəyərinin xalis mənfəətə nisbəti kimi;
- faiz ifadəsində realizə edilmiş ticarət güzəştinin aktivlərə nisbəti kimi;

- faiz ifadəsində ümumi gəlirin cari aktivlərə nisbəti kimi;

175 Ticarət təşkilatının rentabelliyi müəyyən edilir: (Sürət 21.09.2015 12:10:32)

- faiz ifadəsində mənfəətin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində tədavül xərclərinin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində mal dövriyyəsinin mənfəətə nisbəti kimi;
- faiz ifadəsində realizə edilmiş ticarət güzəştinin mənfəətə nisbəti kimi;
- faiz ifadəsində ümumi gəlirin kommersiya xərclərinə nisbəti kimi;

176 Bölüşdürülcək gəlirlər müəyyən edilir: (Sürət 21.09.2015 12:10:53)

- fəaliyyətin digər sahəsindən realizə olunan güzəştlər və gəlirlər arasında fərq kimi;
- mal dövriyyəsi ilə tədavül xərcləri arasında fərq kimi;
- ümumi gəlirlə tədavül xərcləri arasında fərq kimi;
- tədavül xərcləri ticarət işçilərinin əməyinin ödənilməsi xərcləri arasında fərq kimi;
- ümumi gəlirlə çatışmayan əmtəə-material qiymətlilərinin dəyəri arasındaki fərq kimi;

177 Bölüşdürülcək gəlirlərə aşağıdakı amillər təsir göstərir: (Sürət 21.09.2015 12:10:56)

- əməyinin ödənilməsi xərcləri;
- mal dövriyyəsi və tədavül xərclərinin səviyyəsi;
- kapital qoyuluşları;
- qeyri məhsuldar iş vaxtı itgisi;
- ticarət kollektivinin stabilliyi;

178 Malların satışından mənfəət göstəricisi səciyyələndirir: (Sürət 21.09.2015 12:10:58)

- realizə olunmuş ticarət güzəştü;
- gəlirlə xərc arasında fərqi;
- ticarət təşkilatının xalis gəliri;
- büdcəyə mütləq ödəmələr çıxılmaqla kassa pul gəliri;
- satılmış malların dəyəri çıxılmaqla kassa pul gəliri;

179 Satışdan mənfəət müəyyən edilir: (Sürət 21.09.2015 12:11:01)

- realizə olunmuş ticarət güzəştü məbləği kimi;
- tədavül xərclərinin səviyyəsi kimi;

- ümumi gəlirlə tədavül xərcləri arasında fərq kimi;
- ümumi gəlirlə inzibati xərclər arasındakı fərq kimi;
- ümumi gəlirlə kommersiya xərcləri arasındakı fərq kimi;

180 Təsərrüfat resurslarının rentabelliyi müəyyən edir: (Sürət 21.09.2015 12:11:03)

- mal dövriyyəsinin hər manatına düşən mənfəət məbləğini;
- təsərrüfat resurslarının hər manatına düşən mənfəət məbləğini;
- mal ehtiyatlarının hər manatına düşən mənfəət məbləğini;
- mal ehtiyatlarının hər manatına düşən gəlir məbləğini;
- mal dövriyyəsinin hər manatına düşən gəlir məbləğini;

181 Ticarət təşkilatının aktivlərinin rentabelliyi müəyyən edilir: (Sürət 21.09.2015 12:11:07)

- faiz ifadəsində mənfəətin cari aktivlərin orta dəyərinə nisbəti kimi;
- faiz ifadəsində xalis mənfəətin aktivlərin orta dəyərinə nisbəti kimi;
- faiz ifadəsində aktivlərin orta dəyərinin xalis mənfəətə nisbəti kimi;
- faiz ifadəsində realizə edilmiş ticarət güzəştinin aktivlərə nisbəti kimi;
- faiz ifadəsində ümumi gəlirin cari aktivlərə nisbəti kimi;

182 Ticarət təşkilatının rentabelliyi müəyyən edilir: (Sürət 21.09.2015 12:11:10)

- faiz ifadəsində mənfəətin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində tədavül xərclərinin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində mal dövriyyəsinin mənfəətə nisbəti kimi;
- faiz ifadəsində realizə edilmiş ticarət güzəştinin mənfəətə nisbəti kimi;
- faiz ifadəsində ümumi gəlirin kommersiya xərclərinə nisbəti kimi;

183 Mənfəət vergisinin köçürülməsi istiqaməti: (Sürət 21.09.2015 12:11:54)

- bank;
- yuxarı təşkilat;
- bündə;
- ehtiyatlara;
- malların qiymətcən düşməsi üzrə itgtnin ödənilməsi fondu;

184 Rentabellik səciyyələndirir: (Sürət 21.09.2015 12:11:57)

- mənfəət üzrə planın yerinə yetirilməsini;
- büdcəyə vergtlərin ödənilməsini;
- mal dövriyyəsi üzrə planın yerinə yetirilməsini;
- mənfəətlə işləməsini;
- cərimə və dəbbələmələrin ödənilməsini;

185 Təşkilatın mənfəətinə və rentabellik səviyyəsinə hansı amillər təsir göstərir: (Sürət 21.09.2015 12:12:02)

- nəqliyyat xərcləri;
- amortizasiya olunmayan əmlakın mövcudluğu;
- mal dövriyyəsinin həcmi;
- satışdan kənar gəlirlər və xərclər
- kommersiya amilləri;

186 Ticarət təşkilatının xalis mənfəət ilk növbədə yönəldilir: (Sürət 21.09.2015 12:12:05)

- əmək haqqı fonduna;
- ehtiyat fonduna;
- dividendlərin ödənilməsinə;
- xeyriyyə məqsədlərə;
- işçilərin maddi həvəsləndirilməsinə;

187 Ticarət təşkilatının xalis mənfəəti səciyyələndirir: (Sürət 21.09.2015 12:12:10)

- mənfəət vergisi büdcəyə ödənildikdən sonra təşkilatın sərəncamında qalan mənfəəti;
- bank kreditləri ödənildikdən sonra təşkilatın sərəncamında qalan mənfəəti;
- səhmlər üzrə dividendlər ödənildikdən sonra təşkilatın sərəncamında qalan mənfəəti;
- material xərcləri çıxıldıqdan sonra təşkilatın sərəncamında qalan ümumi mənfəəti;
- ümumi mənfəətin mənfəət vergisi büdcəyə ödənildikdən sonra təşkilatın sərəncamında qalan hissəsi;

188 Ticarət təşkilatının əsas fəaliyyətindən mənfəət hesablanır: (Sürət 21.09.2015 12:12:12)

- mal dövriyyəsi ilə tə davül xərclərinin fərqi kimi;
- ümumi gəlir ilə tə davül xərclərinin fərqi kimi;
- satışın həcmi ilə ƏDV-nin cəmi kimi;
- ümumi gəlir və tə davül xərclərinin cəmi kimi
- əmək haqqı fondu və tə davül xərclərinin cəmi kimi;

189 Mal dövriyyəsinin həcmi 100 mln.man., ticarət avadanlıqlarının orta illik dəyəri 750 min man., o cümlədən aktiv hissənin dəyəri 500 min man., işçilərin sayı 20 nəfərdir. Əməyin fondla silahlanması əmsalını hesablayın: (Sürət 21.09.2015 12:12:29)

- 23,3 min man.
- 42,8 min man.
- 31,2 min man.
- 25 min man.
- 35,7 min man.

190 Mal dövriyyəsinin həcmi 150 min man., ticarət avadanlıqlarının orta illik dəyəri 200 min man olmuşdur. Ticarət avadanlıqlarının fondverimini hesablayın: (Sürət 21.09.2015 12:12:32)

- 1,33 man;
- 300 man;
- 0,75 man;
- 0,95 man.
- 350 man;

191 Mal dövriyyəsinin həcmi 300 min man, ticarət avadanlıqlarının orta illik dəyəri 400 min manat olarsa fondtutumunu müəyyən edin: (Sürət 21.09.2015 12:12:35)

- 1,33 man ;
- 300;
- 0,75;
- 0,95.
- 350;

192 Ticarət avadanlıqlarının orta illik dəyəri 1250 min man., ticarət sahəsi 200 kv.m., mal dövriyyəsi 125mln.man., işçilərin siyahı sayı 50 nəfərdir. Fond verimini hesablayın: (Sürət 21.09.2015 12:12:37)

- 233 min man.
- 325 min man.
- 250 min man.
- 125 min man.
- 100 min man.

193 Ticarət avadanlıqlarının dəyəri 8000 min man, fəhlələrin sayı 4000 nəfər təşkil edirsə əməyin fondla silahlanması hesablayın: (Sürət 21.09.2015 12:12:40)

- 2 min man;
- 3 min man;
- 0,05 min man;
- 3,2 min man.
- 0,5 min man;

194 Ticarət avadanlıqlarının fondveriminə təsir edən birinci dərəcəli amillər aşağıdakılardır: (Sürət 21.09.2015 12:12:44)

- əsas fondların aktiv hissəsinin payı, texnologiyanın təkmilləşdirilməsi üzrə elmi-texniki tərəqqi tədbirlərinin tətbiqi;
- əsas fondların aktiv hissəsinin payı və onların fondverimi;
- əsas fondların aktiv hissəsinin payı, avadanlıq vahidinin orta dəyəri, növbədaxili boşdayanmalar;
- əsas fondların aktiv hissəsinin payı, avadanlıqların əvəz olunması, avadanlıq vahidinin orta dəyəri
- əsas fondlarının tərkibində aktiv hissənin xüsusi çəkisi, günlük boşdayanmalar, növbəlik əmsalı;

195 Ticarət avadanlıqlarının köhnəlməsinin təhlili müəyyən edir: (Sürət 21.09.2015 12:12:54)

- ticarət avadanlıqlarının qalıq dəyərini;
- mal dövriyyəsinə aid edilmiş ticarət avadanlıqlarının dəyərini;
- elmi- texniki tərəqqiinətikəsində ticarət avadanlıqlarının dəyərinin azalması ;
- ticarət avadanlıqlarının dəyərinin artım məbləğini.
- ticarət avadanlıqlarının konpensasiya məbləğini;

196 Ticarət işçisinin bir nəfərinə düşən mal dövriyyəsinin həcmi məlum olarsa fondtutumunu hesablaşmaq üçün hansı göstəricidən istifadə etmək olar: (Sürət 21.09.2015 12:12:57)

- materialtutumu;
- fondlasılıhlanma;
- materialverimi;
- amortizasiyatumu;
- marjinal gəlir;

197 Topdan baza tərəfindən mal göndərişi üzrə mühüm göstərici:

- topdan tiharətin təşkili;
- topdan ticarət bazasının maddi-texniki bazasının vəziyyəti;
- anbar təsərrüfatının vəziyyəti;
- anbar və tranzit mal dövriyyəsinin nisbəti.
- mal dövriyyəsinin ümumi həcmində bazar fondunun payı;

198 Topdan ticarət təşkilatının ticarət fəaliyyətinin qiymətləndirilməsi üçün istifadə olunan göstərici:

- mal göndərişinin ahəngdarlığı əmsalı ;
- malların sortluq əmsalı;
- mal yeridilməsinin həlqəlik əmsalı;
- malların çeşidlilik əmsalı.
- korrelyasiya əmsalı;

199 Malların hərəkətinin səmərəli sistemi təmin olunur:

- malların eyni qaydada göndərilməsi ilə;
- malların istifadəsinin məqsədli təyinatı ilə;
- topdan mal dövriyyəsi planının yerinə yetirilməsi ilə;
- malların topdan satışının anbar və tranzit formalarının optimal uzlaşdırılması ilə
- bazar və qeyri bazar fondlarından istifadə etməklə ;

200 Topdan ticarətdə malların satışının orta kəmiyyətinin xarakteristikası üçün istifadə olunan əmsal:

- həlqəlilik əmsalı;
- diskontlaşdırma əmsalı;
- variasiya əmsalı;
- ekstensiv yüklənmə əmsalı.
- intensiv yüklənmə əmsalı;

201 Avtomobil nəqliyyatunda sürtgü və yaqlama materialları sərfi hansı xərc norması üzrə hesablanır?

- bir yürüşə;
- 100 t/km-ə;
- 100 km-ə;
- yürüş məsafəsindən asılı olaraq
- 100 litr yanacağa;

202 Avtomobillərin amortizasiyası hesablanır?

- 10000 km-ə norma üzrə maşınların qalıq dəyərinə görə;
- 1000 km-ə norma üzrə maşınların balans dəyərinə görə;
- 10000 km-ə norma üzrə maşınların balans dəyərinə görə
- 1000 km-ə norma üzrə maşınların bazar dəyərinə görə;

- 100 km-ə norma üzrə maşınların ilkin dəyərinə görə;

203 1 t/km-n maya dəyəri hesablanır:

- yüksək dövriyyəsinin həcmiñin yüksək maşınların saxlanması və istimari xərclərinə nisbəti kimi;
- dəyişən xərclərin yüksək dövriyyəsinin həcmiñə nisbəti kimi;
- yüksək maşınların saxlanması və istimari xərclərinin yüksək dövriyyəsinin həcmiñə nisbəti kimi;
- yüksək maşınların saxlanması və istimari xərclərinin daşınma məsafəsinə nisbəti kimi
- sabit xərclərin yüksək dövriyyəsinin həcmiñə nisbəti kimi;

204 Bir manat gəlirə düşən xərclərin məbləğinə təsir edən amillər:

- işin əmək tutumu, 1 adam-saatın qiyməti, daşimanın məsafəsi;
- yüksək dövriyyəsinin həcmi, avtomobilin illik məhsuldarlığı və yükgötürmə qabiliyyəti;
- gəlir stavkasının, daşimanın maya dəyəri və quruluşunun dəyişməsi, ;
- ton və məsafə hesabı ilə daşınmış yüklerin miqdarı;
- sürücülərin ixtisas dərəcələri və onların iş növbəsinin davamıyyəti;

205 1 t/km-ə əmək haqqı məbləğinə təsir edən amillər:

- avtomobilin illik məhsuldarlığı, daşimanın məsafəsi;
- sürücülərin ixtisas dərəcələri və onların iş növbəsinin davamıyyəti;
- yüksək dövriyyəsinin həcmi, maşının yükgötürmə qabiliyyəti;
- ton və məsafə hesabı ilə daşınmış yüklerin miqdarı;
- işin əmək tutumu, 1 adam-saatə əmək haqqı səviyyəsi;

206 Nəqliyyat təşkilatında bir maşın hesabı ilə əmək haqqı üzrə xərclərə hansı əsas amillət təsir göstərir :

- avtomobilin günlük məhsuldarlığı, daşimanın məsafəsi, istismar sürəti;
- sürücülərin ixtisas dərəcəsi, iş növbəsinin davamıyyəti, avtomobilin modeli;
- yüksək dövriyyəsinin həcmi, maşının yüklənməsi dərəcəsi, maşının yükgötürmə qabiliyyəti;
- işin əməktutumu, avtomobilin illik hasilatı, 1 adam-saatə əmək haqqı;
- ton hesabı ilə daşınan yükün həcmi, daşınmanın məsafəsi;

207 Götürə iş əmək haqqının tərkibinə daxildir:

- ton hesabı ilə daşınan yükün həcmiñə görə ödəmələr, fövqəl şəraitdə işə görə əlavələr;
- ton hesabı ilə daşınan yükün həcmiñə görə götürüiş qiymətləri ilə ödəmələr, müxtəlif əlavələr, mükafatlar;

- ton hesabı ilə daşınan yükün həcminə görə götürəiş ödəmələr, yerinə yetirilmiş ton-km-ə görə götürəiş qiymətləri ilə ödəmələr;
- ton hesabı ilə daşınan yükün həcminə görə götürəiş ödəmələr, gecə vaxtları işə görə götürəiş qiymətləri ilə ödəmələr;
- yüklərin daşınma məsafəsinə görə götürəiş ödəmələr, işlənmiş günlərə görə götürəiş ödəmələr;

208 Əməyin ödənişinin, əlavələrin aşağıda qeyd olunan hansı növləri bilavasitə daşımanın həcmin-dən asılıdır:

- sürücünün dərəcəsinə görə əlavə;
- daşınmış yüklərin həcminə görə əmək haqqı;
- bir neçə peşəni əvəzə görə əlavə;
- heyatın öyrəldilməsinə görə əlavə
- briqadaya rəhbərliyə görə əlavə;

209 Daşımanın maya dəyərinə təsir göstərən ortagünlük yürüşün, avtomobillərin xəttə buraxılması əmsalı, orta yüktütümü üzrə plandan kənarlaşmanın səbəbi?

- avtomobil parkının tərkibində struktur dəyişməsi;
- yüksək dövriyyəsinin, maşınların istismar sürətinin dəyişməsi;
- parkdakı avtomobillərin sayının dəyişməsi;
- ton hesabı ilə daşınan yükün həcminin və maşınların texniki sürətinin dəyişməsi;
- avtomobilin gündəlik iş qabiliyyətinin və daşımanın məsafəsinin dəyişməsi;

210 Yük dövriyyəsinin həcminə hansı amillər təsir göstərir?

- sürücünün peşəkarlıq səviyyəsi;
- sərf olunmuş yanacağın miqdarı;
- maşınların sayı;
- daşınan yükün həcmi;
- maşının ölçüləri;

211 Nəqliyyat təşkilatında yük dövriyyəsinin həcminə təsir göstərən amilləri qeyd edin:

- yükün orta daşınması məsafəsi
- sərf olunmuş yanacağın miqdarı;
- avtoparkda mövcud maşınların sayı;
- sürücünün peşəkarlıq səviyyəsi;
- maşının ölçüləri;

212 Nəqliyyat təşkilatında maşınların texniki hazırlıq əmsalına təsir göstərən amillər:

- yükün orta daşınması məsafəsi
- sərf olunmuş yanacağın miqdarı;
- avtoparkda mövcud maşınların sayı;
- təsərrüfatda avtomobil-günlərin siyahı sayı;
- maşının ölçüləri;

213 Hansı amillərin təsiri altında maşınların texniki hazırlıq səviyyəsi dəyişir?

- daşınan yükün həcmi
- sərf olunmuş yanacağın miqdarı;
- avtoparkda mövcud maşınların sayı;
- maşının ölçüləri;
- təmirlə bağlı boşdayanmaların davamiyəti

214 Nəqliyyatın texniki hazırlıq səviyyəsinin dəyişməsi səbəbini göstərin:

- avtoparkda mövcud maşınların sayı;
- daşınan yükün həcmi;
- maşının ölçüləri
- texniki xidmətlə bağlı boşdayanmaların davamiyəti
- sərf olunmuş yanacağın miqdarı;

215 Avtomobillərin xəttə buraxılması əmsalına təsir göstərən amillər:

- təşkilati səbəbdən boşdayanmaların davamiyəti
- maşının ölçüləri
- sərf olunmuş yanacağın miqdarı;
- daşınan yükün həcmi;
- avtoparkda mövcud maşınların sayı;

216 Avtomobillərin yük götürmə qabiliyyətindən statistik istifadə əmsalı necə hesablanır?:

- yük dövriyyəsinin ümumi həcminin daşınan yükün ümumi həcminə nisbəti kimi;
- bir səfərdə bir avtomobilin daşıdığı yükün faktiki həcminin avtomobilin yüksəltürmə qabiliyyəti nisbəti kimi;
- daşınan yükün ümumi həcminin yük dövriyyəsinin ümumi həcminə nisbəti kimi;
- avtomobillərin yüklə qət etdikləri məsafənin ümumi qət edilmiş məsafəyə nisbəti kimi
- avtomobilin yüksəltürmə qabiliyyətinin daşınan yükün ümumi həcminə nisbəti kimi;

217 Bir maşının orta yüklənməsinin bir maşının orta texniki yük götürmə qabiliyyətinə nisbəti hansı əmsalı səciyyələndirir:

- 1 maşının orta texniki yük götürmə qabiliyyəti;
- avtomobilərin texniki hazırlığı;
- yüksək götürmə qabiliyyətindən istifadə;
- avtomobilərin orta yüklənməsi;
- avtomobilərin xəttə buraxılması;

218 Yük dövriyyəsinin ümumi həcminin maşınların yükə yürüşünə nisbəti hansı əmsalı səciyyələndirir:

- 1 maşının orta texniki yük götürmə qabiliyyəti;
- avtomobilərin texniki hazırlığı;
- yüksək götürmə qabiliyyətindən istifadə;
- avtomobilərin orta yüklənməsi;
- avtomobilərin xəttə buraxılması;

219 Maşınların yükə ümumi yürüşünün səfərlərin ümumi sayına nisbəti hansı əmsalı səciyyələndirir:

- 1 maşının orta texniki yük götürmə qabiliyyəti;
- avtomobilərin texniki hazırlığı;
- yüksək bir səfər hesab ilə orta yürüş;
- avtomobilərin orta yüklənməsi;
- avtomobilərin xəttə buraxılması;

220 Ümumi yürüşün maşınların yürüsdə olduğu saatların miqdarına nisbəti hansı əmsalı səciyyələndirir:

- maşınların hərəkətinin texniki sürəti;
- avtomobilərin texniki hazırlığı;
- maşınların hərəkətinin istismar sürəti
- avtomobilərin orta yüklənməsi;
- avtomobilərin xəttə buraxılması;

221 Ümumi yürüşün maşınların naryadda olduğu saatların miqdarına nisbəti hansı əmsalı səciyyələndirir:

- avtomobilərin xəttə buraxılması;
- maşınların hərəkətinin texniki sürəti;
- avtomobilərin orta yüklənməsi;
- avtomobilərin texniki hazırlığı;

- maşınların hərəkətinin istismar sürəti

222 Bir səfərdə bir avtomobilin daşıdığı yükün faktiki həcminin avtomobilin yükgötürmə qabiliyyətindən nisbəti hansı əmsalı səciyyələndirir:

- maşınların hərəkətinin texniki sürəti;
- avtomobilərin yük götürmə qabiliyyətindən statistik istifadə;
- maşınların hərəkətinin istismar sürəti
- avtomobilərin orta yüklənməsi;
- avtomobilərin xəttə buraxılması;

223 Yük maşınlarının saxlanması və istimarı xərclərinin yük dövriyyəsinin həcminə nisbəti hansı göstəricini səciyyələndirir:

- 1 t üçün daşınması tarifi;
- 1 t/km-in maya dəyərini;
- maşınların hərəkətinin texniki sürəti;
- maşınların hərəkətinin istismar sürəti
- avtomobilərin yük götürmə qabiliyyətindən statistik istifadə;

224 Bu və ya digər hissənin, qovşağın dəyişdirilməsini səciyyələndirir:

- maşınların profilaktiki təmiri;
- maşınların cari təmiri;
- maşınların əsaslı təmiri
- 1 t üçün daşınması tarifi;
- 1 t/km-in maya dəyərini;

225 Səyyar heyətin iş qabiliyyətinin reqlamentləşdirilmiş bənnası və növbəti təmirarası yürüşün təmin olunmasını səciyyələndirir:

- maşınların profilaktiki təmiri;
- maşınların cari təmiri;
- maşınların əsaslı təmiri
- 1 t üçün daşınması tarifi;
- 1 t/km-in maya dəyərini;

226 Texniki nasazlıq səbəbindən avtomobilərin xətdə dayanması və ya işə gecikməsi səciyyələndirir:

- maşınların profilaktiki təmiri;
- Texniki xidmət, cari təmirin keyfiyyətini;

- maşınlarının əsaslı təmiri
- 1 t yükün daşınması tarifi;
- 1 t/km-in maya dəyərini;

227 Mehmanxana-turizm sənayesində şirkətin sahib olduğu sahə:

- kontingent tərəfindən tutulan sahədir;
- istehsal sahəsidir;
- sərəncamda olan sahədir;
- yardımçı sahədir;
- səmərəli sahəsidir;

228 Mehmanxana-turizm sənayesində bilavasitə istirahət edənlər üçün nəzərdə tutulmuş sahə:

- kontingent tərəfindən tutulan sahədir;
- istehsal sahəsidir;
- sərəncamda olan sahədir;
- yardımçı sahədir;
- səmərəli sahəsidir;

229 Mehmanxana-turizm sənayesində kontingentə xidmət göstərilən sahə:

- kontingent tərəfindən tutulan sahədir;
- istehsal sahəsidir;
- sərəncamda olan sahədir;
- yardımçı sahədir;
- səmərəli sahəsidir;

230 Mehmanxana-turizm sənayesində sərəncamda olan sahə səciyyələndirir:

- bilavasitə istirahət edənlər üçün nəzərdə tutulmuş istehsal sahəsidir;
- kontingentə xidmət göstərilən sahədir;
- şirkətin sahib olduğu sahədir;
- mehmanxana və əyləncə sahəsidir;
- ictimai iaşə bölməsinin sahəsidir;

231 Mehmanxana-turizm sənayesində kontingent tərəfindən tutulan sahə səciyyələndirir:

- bilavasitə istirahət edənlər üçün nəzərdə tutulmuş istehsal sahəsi;
- kontingentə xidmət göstərilən sahə;
- şirkətin sahib olduğu sahə;
- mehmanxana və əyləncə sahəsi;
- ictimai iaşə bölməsinin sahəsi;

232 Mehmanxana-turizm sənayesində istehsal sahəsi səciyyələndirir:

- bilavasitə istirahət edənlər üçün nəzərdə tutulmuş istehsal sahəsinin müəyyən hissəsi;
- kontingentə xidmət göstərilən sahə;
- şirkətin sahib olduğu sahə;
- mehmanxana nömrəsi;
- konsert zalı;

233 Mənfəət normasının təhlili əsasında müəyyən etmək olar:

- faktiki göstərilmiş xidmətlərin sayı;
- tələbi və mənfəətin artımını təmin edən güzəştin artırılması səbəbindən qiymətin azalması səviyyəsini;
- daimi müştərilərə edilən güzəştlər hesabına mənfəətin artımını;
- turizm şirkətində xərclərə qənaəti;
- turizm şirkətinin daimi müştərilərinə olunan güzəşt məbləğini;

234 Maksimum tələbi və mənfəətin artımını təmin edən güzəşt məbləğinin artırılması nəticəsində qiymətin aşağı salınması səviyyəsi necə müəyyən olunur?

- turizm şirkətinin müştərilərlə əməliyyatlarının təhlili əsasında;
- turizm biznesində rentabelliyyin amilli təhlili əsasında;
- mehmanxana sahəsindən istifadənin səmərəliliyinin təhlili əsasında;
- turizm biznesinin əsas göstəricilərinin təhlili əsasında;
- mənfəət normasının təhlili əsasında;

235 Turizm şirkətində satışın mümkün və faktiki həcmi arasındaki nisbət əsasında xərclərə qənaətin təhlili metodikası nəyə əsaslanır?

- daimi xərclər qeyri istehsal və səmərəli xərclərdən ibarətdir;
- istehsal xərcləri birbaşa və dolayı xərclərdən ibarətdir;
- istehsal xərcləri sabit və dəyişən xərclərdən ibarətdir;
- daimi xərclər intellektual və alternativ xərclərdən ibarətdir;
- daimi xərclər istehsal və qeyri istehsal xərclərindən ibarətdir;

236 əlavə müştərilərin cəlb edilməsi məqsədi ilə edilmiş güzəstdən daxil olan əlavə gəlir hesablanır:

- daimi müştərilər üçün təyin edilmiş güzəstdən istifadə edən əlavə müştərilərin sayının, bir nəfər hesabı ilə turun qiyməti və güzəst məbləğinin hasili kimi;
- daimi müştərilər üçün təyin edilmiş güzəstdən istifadə edən əlavə müştərilərin sayının, bir nəfər hesabı ilə turun qiymətinin, biletlərin dəyərinin və güzəst məbləğinin hasili kimi;
- daimi müştərilər üçün təyin edilmiş güzəstdən istifadə edən əlavə müştərilərin sayının və bir nəfər hesabı ilə turun qiymətinin və hasili kimi;
- daimi müştərilər üçün təyin edilmiş güzəstdən istifadə edən əlavə müştərilərin sayı və güzəst məbləğinin hasili kimi;
- daimi müştərilər üçün təyin edilmiş güzəstdən istifadə edən əlavə müştərilərin sayının, bir nəfər hesabı ilə turun qiymətinin, ekskursiya rəhbərinin əmək haqqının və güzəst məbləğinin hasili kimi;

237 Material sərfi normasının dəyişməsinin məhsulun həcmində təsiri necə hesablanır?

- məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındakı fər-qin məhsul istehsalının faktiki həcmində hasili kimi;
- məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındakı fər-qin məhsul istehsalının faktiki həcmində nisbəti kimi;
- cəmi istehsaldə sərf olunan materialın dəyərinin plan üzrə material sərfi normasına nisbəti kimi.
- məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındakı fər-qin məhsul istehsalının plan həcmində nisbəti kimi;
- məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındakı fər-qin məhsul istehsalının plan həcmində hasili kimi;

238 Əmtəəlik məhsulun bir manatına xərc necə hesablanır?

- kommersiya xərclərinin məhsulun həcmində nisbəti kimi;
- məhsulun həcmindən onun istehsalına çəkilən xərclərə nisbəti kimi;
- əmtəəlik məhsulun istehsalına çəkilən xərclərin həmin məhsulun həcmində nisbəti kimi;
- müstəqim material xərclərinin məhsulun həcmində nisbəti kimi;
- müstəqim xərclərinin məhsulun həcmində nisbəti kimi;

239 Hansı əlamətə görə xərclər dəyişən və sabit xərclərə bölünür?

- istehsal prosesində iştirakından asılılığına görə;
- məhsulun həcmindən dəyişməsinə münasibətinə görə;
- məhsulun maya dəyərinə daxil edilməsinə görə;
- xərclərin keyfiyyətinə görə;
- xərclərin yaranma yerinə görə;

240 Hansı əlamətə görə xərclər birbaşa və dolayı xərclərə bölünür?

- istehsal prosesində iştirakından asılılığına görə;
- məhsulun həcmindən dəyişməsinə münasibətinə görə;

- məhsulun maya dəyərinə daxil edilməsinə görə;
- xərclərin keyfiyyətinə görə
- xərclərin yaranma yerinə görə;

241 Məhsulun maya dəyərində şərti-dəyişən xərclər hansıdır?

- idarə heyətinin əmək haqqı;
- kommersiya xərcləri;
- material xərcləri;
- sexlərin işıqlandırılması xərcləri.
- əsas vəsaitlərin amortizasiyası;

242 Məhsulun maya dəyərində şərti-sabit xərclər hansıdır?

- fəhlələrin əmək haqqı xərcləri;
- amortizasiya xərcləri.
- texnoloji yanacaq;
- material xərcləri;
- məhsulların qablaşdırılması və daşınması xərcləri;

243 Xərclərin şərti sabit və dəyişən xərclərə bölünməsinin əsasını nə təşkil edir?

- iqtisadi elementlərin eyni cinsli olması;
- məhsulun həcmindən asılılığı;
- istehsal prosesində iştirakı;
- xərclərin yaranma yeri və vaxtı.
- xərclərin yaranmasının vaxtaşırlığı;

244 İqtisadi elementlər üxrə xərclərin təsnifləşdirilməsinin əsasını nə təşkil edir?

- məsrəflərin yaranma yeri;
- məhsulun həcmindən asılılığı;
- istehsal prosesində iştirakı;
- xərclərin planlaşdırılması və uçotunun təşkilinin xüsusiyyəti.
- istehsala sərf olunan resursların eyni cinsli olması;

245 Xərclərin kompleks və vahid elementli xərclərə bölünməsinin əsasını nə təşkil edir?

- xərclərin eyni cinsli olması;
- məhsulun həcmindən asılılığı;
- istehsal prosesində iştirakı;
- xərclərin yaranma yeri və vaxtı.
- xərclərin yaranmasının vaxtaşırlığı;

246 Məhsulun əməktutumu necə hesablanır?

- əmək haqqı xərclərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;
- İslənmiş adam günlərin (saatların) miqdarının istehsal olunan məhsulun miqdarına nisbəti kimi;
- İslənmiş adam günlərin (saatların) miqdarının istehsal olunan məhsulun dəyərinə nisbəti kimi;
- məhsul vahidinin və ya hər min manatlıq məhsula düşən əmək haqqı məbləği kimi.
- hər min manatlıq məhsula düşən işçilərin sayı kimi;

247 Məhsulun materialtutumu necə müəyyən olunur?

- məhsulun həcminin material xərclərinə nisbəti kimi;
- əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksinə nisbəti kimi;
- material xərclərinin məhsulun həcminə nisbəti kimi;
- faktiki material məsrəflərinin məhsulun faktiki həcminə görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.
- material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;

248 Məhsulun materialverimi necə müəyyən olunur?

- faktiki material məsrəflərinin məhsulun faktiki həcminə görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.
- material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;
- məhsulun həcminin material xərclərinə nisbəti kimi;
- material xərclərinin məhsulun həcminə nisbəti kimi;
- əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksinə nisbəti kimi;

249 Əsas materiallardan faydalı istifadə əmsalı necə hesablanır?

- tullantılar çıxılmaqla material məsrəflərinin istehsal olunmuş məhsulun dəyərinə nisbəti kimi;
- tullantılar çıxılmaqla əsas material məsrəflərinin əsas material məsrəflərinə nisbəti kimi;
- tullantılar çıxılmaqla əsas material məsrəflərinin realizə olunan məhsulun həcminə nisbəti kimi;
- əsas material məsrəflərinin istehsal olunmuş məhsulun maya dəyərinə nisbəti kimi.
- istehsal olunmuş məhsulun dəyərinin tullantılar çıxılmaqla material məsrəflərinə nisbəti kimi;

250 Material məsrəflərinin hər manatına məhsul satışından mənfəət necə hesablanır?

- məhsul satışından mənfəətin material məsrəflərinə nisbəti kimi;
- material məsrəflərinin satışın maya dəyərinə nisbəti kimi;
- material məsrəflərinin məhsul satışından mənfəətə nisbəti kimi;
- material məsrəflərinin xalis mənfəətə nisbəti kimi;
- material məsrəflərinin ümumi mənfəətə nisbəti kimi;

251 Material məsrəfləri əmsalı necə müəyyən olunur?

- məhsulun həcminin material xərclərinə nisbəti kimi;
- əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksinə nisbəti kimi;
- material xərclərinin məhsulun həcmində nisbəti kimi;
- faktiki material məsrəflərinin məhsulun faktiki həcmində görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.
- material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;

252 Mal ehtiyatlarının həcmi asılıdır:

- mal dövriyyəsinin həcmindən;
- malların məqsədli təyinatından
- mal yeridilməsinin formasından;
- tədavül xərclərinin səviyyəsindən.
- əhalinin alıcılıq qabiliyyəti səviyyəsindən;

253 Gün hesabı ilə mal ehtiyatlarının dövriyyəsi səciyyələndirir:

- ticarət təşkilatının müəyyən dövrə mallarla mütləq təmin olunmasını;
- malların gətirilməsinin tezliyini;
- çeşid üzrə mal qalıqlarını;
- ticarəti təmin edə biləcək müddəti
- ticarətin fasiləsizliyinin təmin olunması üçün zəruri olan mal ehtiyatlarının həcmini;

254 Alıcılar tərəfindən tələb olunmayan malların müəyyən olunması üçün istifadə olunan informasiya:

- əmtəə balansı;
- operativ uçot məlumatları;
- inventarizasiya cədvəlləri;
- seçmə uçot məlumatları.

- statistik hesabat məlumatları;

255 Mal ehtiyatlarında böyük xüsusi çəkiyə malikdir:

- yolda olan mallar;
- məsul saxlanmada olan mallar;
- yüklənmiş mallar;
- mal göndərən təşkilatın anbarında olan mallar
- anbar və pərakəndə satış təşkilatlarında;

256 Satılmayan malların daxil olmasının təhlili aparılır:

- inventarizasiya məlumatları əsasında;
- seçmə uçot məlumatları əsasında;
- anbar uçotu məlumatları əsasında;
- əmtəə balansının məlumatları əsasında
- ticarət təşkilatının balansının məlumatları əsasında;

257 Malların dövr etməsinin sürətlənməsi təsir göstərir:

- ticarət təşkilatının işinin səmərəliliyinə;
- ticarət şəbəkəsinin maddi-texniki bazasına;
- mal dövriyyəsinin və mal ehtiyatlarının həcmində;
- ticarət və texnoloji proseslərə
- istehlak tələbinin dəyişməsinə;

258 Malların dövr sürəti səciyyələndirir:

- hesabat dövrünə mal ehtiyatlarının məbləğini;
- ehtiyatların təzələnməsinə lazım olan vaxtı;
- bir günlük mal dövriyyəsinin həcmini;
- malların saxlanması xərcləri.
- mal ehtiyatlarının keyfiyyətini;

259 Gün hesabı ilə malların dövranına aşağıdakı amillər təsir göstərir:

- mal ehtiyatlarının həcmi, satışın növləri;
- ehtiyatların təzələnməsi, mal ehtiyatlarının daxil olması;

- mal dövriyyəsinin həcmi, ticarət zallarının sahəsi;
- mal dövriyyəsinin həcmi, ayrı-ayrı mal qruplarının dövr müddəti.
- mal dövriyyəsinin strukturu, ayrı-ayrı malların dövr müddəti;

260 Cari, mövsümi və məqsəcli ehtiyatlar anlayışı mal ehtiyatlarının hansı əlamətə görə təsnifləşdirilməsini xarakterizə edir:

- saxlanma vaxtına görə;
- daşınma şərtinə görə;
- ödəmə şərtinə görə;
- ticarət təşkilatının məqsədinə görə;
- təyinatına görə;

261 Mal ehtiyatları hesab olunur:

- mal dövriyyəsinin mənbəyini;
- mal dövriyyəsi planının icrasının əsasını;
- satış planının icrasının əsasını;
- yatırıb qalmış satılmayan malların həcmini.
- tələb olunmayan malların həcmini;

262 Mal ehtiyatları hesab olunur:

- mal dövriyyəsi planının icrasının mal təminatı mənbəyi;
- mal dövriyyəsi planının icrasının əsası;
- satışın strukturunun dəşdirilməsinin mümkünluğunun əsası;
- yatırıb qalmış satılmayan malların həcmi.
- tələb olunmayan malların həcmi;

263 Mal ehtiyatları nəyin əsası hesab olunur:

- malların daxil olmasının ritmikliyinin qiymətləndirilməsinin;
- xüsusi dövriyyə vəsaitlərinə tələbatın hesablanması;
- satışın strukturunun dəşdirilməsinin mümkünluğunun ;
- yatırıb qalmış satılmayan malların həcminin müəyyən olunmasının
- tələb olunmayan malların həcminin müəyyən olunmasının;

264 İşlək ehtiyatlar:

- mal itgisinin tərkib elementidir;
- tədavül xərclərinə əlavədir;
- mal ehtiyatları normasının tərkib elementidir;
- mallara tələbatın artmasını əks etdirir.
- malların keyfiyyətinin yüksəlməsini əks etdirir;

265 xidmət sahəsi bölünür:

- əyləncə və istehsal xidmətləri;
- istehsal və sənaye xidmətləri;
- peşəkar və qeyri peşəkar xidmət;
- istehsal və qeyri istehsal xidmətləri;
- qeyri istehsal və intellektual xidmətlər;

266 İstehsal xidmətinə aid olmayan xidmət növünü qeyd edin:

- camaşırxana;
- avtoservis;
- televizorların təmiri;
- modalar atelyesi;
- hüquqi məsləhət;

267 Aşağıda göstərilən hansı xidmət istehsal xidmətinə aid deyil:

- avtoservis;
- camaşırxana;
- televizorların təmiri;
- modalar atelyesi;
- fotoqraf;

268 Aşağıda qeyd olunan hansı xidmətlər intellektual xidmətə aid deyil:

- avtoservis;
- hüquqi məsləhət;
- auditor xidməti;
- müşahidəçinin iştirakı ilə gəzinti;
- müəllimlik xidməti;

269 İntellektual xidmətə aid olmayan xidmət növünü qeyd edin:

- auditor xidməti;
- hüquqi məsləhət;
- camaşırxana
- müşahidəçinin iştirakı ilə gəzinti;
- fotoqrafin xidməti;

270 xidmət sahəsində bitməmiş istehsal hesab olunur:

- başa çatmış xidmət;
- istehsal tsikli mərhələsi;
- maliyyə tsikli mərhələsi;
- cari öhdəliklər;
- icra mərhələsində olan xidmət;

271 xidmət sahəsində hazır məhsul hesab olunur:

- başa çatmış xidmət;
- istehsal tsikli mərhələsi;
- maliyyə tsikli mərhələsi;
- cari öhdəliklər;
- icra mərhələsində olan xidmət;

272 xidmət sahəsində bitməmiş istehsal bilavasitə keçir:

- istehsal tsikli mərhələsinə;
- kreditor borcları mərhələsinə;
- başa çatmış xidmət mərhələsinə;
- maliyyə tsikli mərhələsinə;
- satılmış məhsul mərhələsinə;

273 xidmət sahəsində təşkilatların cari aktivlərinin tərkibində xüsusi çəkisi yüksək olan aktiv:

- debitor borcları
- qeyri maddi aktivlər;
- hazır məhsul;
- uzunmüddətli öhdəliklər;

əsas vəsaitlər

274 Göstərilən xidmətin tam dəyərini tələb edən təşkilatın cari aktivlərinin tərkibində xüsusi çəkisi yüksək olan aktiv:

- əsas vəsaitlər;
- qeyri maddi aktivlər;
- hazır məhsul;
- debitor borcları;
- pul vəsaitləri;

275 xidmət sahəsində təşkilatın fəaliyyətində bir qayda olaraq aşağıdakı maddə mövcud olmur:

- hazır məhsul;
- debitor borcları;
- pul vəsaitləri;
- uzunmüddətli öhdəliklər;
- qısamüddətli öhdəliklər;

276 Tur səciyyələndirir:

- turistlərin yerləşdirilməsi üzrə kompleks xidmətləri;
- turistlərin qidalanması üzrə kompleks xidmətləri;
- turistlərin daşınması üzrə kompleks xidmətləri;
- yuxarıda qeyd olunanların hamısı;
- ekskursiya (gəzinti) xidmətləri;

277 Ticarət avadanlıqlarının dövriyyədən çıxma əmsalı aşağıdakı kimi hesablanır:

- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti ;
- hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;
- hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti ;

278 Ticarət avadanlıqlarının artımı əmsalı aşağıdakı kimi hesablanır:

- hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqli ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti;
- hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqli ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;

- ilin əvvəlinə əsas vəsaitlərin dəyərinin hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqi nəisbəti;
- ilin sonuna əsas vəsaitlərin dəyərinin hesabat ilində daxil olmuş əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- ilin sonuna əsas vəsaitlərin dəyərinin hesabat ilində çıxmış əsas vəsaitlərin dəyərlərinə nisbəti;

279 Ticarət avadanlıqlarının fondverimi göstəricisi hesablanır:

- əsas vəsaitlərin orta illik dəyərinin mal dövriyyəsinin həcminə nisbəti kimi;
- əsas vəsaitlərin ilkin dəyərinin mal dövriyyəsinin həcminə nisbəti kimi;
- mal dövriyyəsinin həcminin əsas vəsaitlərin orta illik dəyərinə nisəbti kimi;
- mal dövriyyəsinin həcminin əsas vəsaitlərin bərpa dəyərinə nisbəti kimi.
- mal dövriyyəsinin həcminin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti kimi;

280 Ticarət avadanlıqlarından istifadənin səmərəliliyi əmsalı hesablanır:

- əsas vəsaitlərin orta illik dəyərinin ticarət təşkilatının gəlirlərinin məbləğinə nisbəti kimi;
- əsas vəsaitlərin ilkin dəyərinin ticarət təşkilatının gəlirlərinin məbləğinə nisbəti kimi;
- ticarət təşkilatının gəlirlərinin əsas vəsaitlərin orta illik dəyərinə nisəbti kimi;
- ticarət təşkilatının gəlirlərinin məbləğinin əsas vəsaitlərin bərpa dəyərinə nisbəti kimi.
- ticarət təşkilatının gəlirlərinin məbləğinin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti kimi;

281 Mal dövriyyəsinin fondverimi göstəricisi müəyyən edir:

- ümumi və ticarət meydançasının nisbətini;
- mal dövriyyəsinin bir manatına düşən əsas fondların dəyərini;
- mal dövriyyəsinin həcminin əsas vəsaitlərin orta illik dəyərinə nisəbti kimi;
- əsas vəsaitlərin qalıq dəyərini.
- bir iş yeri hesabı ilə mal dövriyyəsinin həcmini;

282 Ticarət avadanlıqlarının dövriyyədən çıxması, daxil olması, əvəz olunma, artım əmsalları xarakterizə edir:

- əsas fondların hərəkətini;
- əsas fondlardan istifadənin səmərəliliyini ;
- əsas fondların texniki vəziyyətini;
- avadanlıqların yaşı tərkibini.
- maşın və avadanlıqların yüklənməsi dərəcəsini;

283 Ticarət avadanlıqlarının orta illik dəyərinin mal dövriyyəsinin həcminə nisbəti xarakterizə edir:

- fondverimini ;
- əməyin fondla silahlanması;
- fondtutumunu;
- köhnəlmə əmsalını
- yararlılıq əmsalını;

284 Ticarət avadanlıqlarının vəziyyətini qiymətləndirmək üçün istifadə aolunan göstərici:

- fondverimi;
- fiziki köhnəlmə;
- fondtutumu;
- ekstensiv yüklenmə.
- intensiv yüklenmə;

285 Mal dövriyyəsinin fondtutumu göstəricisi müəyyən edir:

- ümumi və ticarət meydançasının nisbətini;
- əsas fondların bir manatına düşən mal dövriyyəsinin həcmini;
- mal dövriyyəsinin həcminin əsas vəsaitlərin orta illik dəyərinə nisəbti kimi;
- ticarət sahəsinin 1 kv.metrinə düşən mal dövriyyəsinin həcmini.
- bir iş yeri hesabı ilə mal dövriyyəsinin həcmini;

286 Mal dövriyyəsinin fondtutumu göstəricisi müəyyən edir:

- ümumi və ticarət meydançasının nisbətini;
- əsas fondların bir manatına düşən mal dövriyyəsinin həcmini;
- mal dövriyyəsinin həcminin əsas vəsaitlərin orta illik dəyərinə nisəbti kimi;
- ticarət sahəsinin 1 kv.metrinə düşən mal dövriyyəsinin həcmini.
- bir iş yeri hesabı ilə mal dövriyyəsinin həcmini;

287 Avadanlıq vahidinin səmərəli vaxt fondu hesablanır:

- rejim vaxt fondu ilə boşdayanmaların fərqi kimi;
- avadanlığın istismardan qabaq dəyəri ilə onun təmirinə xərclərin fərqi kimi;
- avadanlığın istismardan qabaq dəyəri ilə köhnəlmənin fərqi kimi;
- nominal vaxt fondu ilə avadanlıqların plan üzrə təmirdə olduğu vaxtin fərqi kimi;
- təqvim vaxt fondu ilə rejim vaxt fonduun fərqi kimi;

288 Avadanlıq vahidinin səmərəli vaxt fonduna daxildir:

- rejim vaxt fondu;
- avadanlığın təmirsiz vaxt fondu;
- avadanlığın təmirdə olduğu müddət;
- nominal vaxt fondu;
- avadanlığın təqvim vaxt fondu;

289 Mal dövriyyəsinin həcminin ticarət avadanlıqlarının orta illik dəyərinə nisbəti xarakterizə edir:

- ticarət avadanlıqlarının fondverimini ;
- əməyin fondla silahlanması;
- ticarət avadanlıqlarının fondtutumunu;
- ticarət avadanlıqlarının köhnəlməsi əmsalını
- ticarət avadanlıqlarının yararlılıq əmsalını;

290 Ticarət avadanlıqlarının orta illik dəyərinin ticarət işçilərinin orta illik sayına nisbəti xarakterizə edir:

- fondverimini ;
- əməyin fondla silahlanması;
- fondtutumunu;
- köhnəlmə əmsalını
- yararlılıq əmsalını;

291 Ticarət avadanlıqlarından istifadənin səmərəliliyinin yüksəldilməsinin əsas istiqamətlərindən biri:

- quraşdırılmamış avadanlıqların işə salınması;
- növbəlik əmsalının yüksəldilməsi;
- malların dövr sürətinin artırılması;
- təmir müddətinin azaldılması.
- avadanlıqların strukturunun yaxşılaşdırılması;

292 Mağazanın ümumi sahəsindən istifadənin səmərəliliyi xarakterizə olunur:

- əsas fondların ümumi məbləğində onun aktiv hissəsinin payı;
- avadanlıqların 1 manatına düşən mal dövriyyəsinin həcmini;
- ümumi sahənin 1 kv.m. düşən mal dövriyyəsinin həcmini;
- ticarət sahəsinin hər 100 kv.m. düşən avadanlıqların dəyərini.

- mal dövriyyəsinin 1 manatına düşən avadanlıqların dəyərini;

293 Avadanlıqlardan istifadənin səmərəliliyinin təhlilində aşağıdakı göstəricilərdən istifadə edilir:

- mal dövriyyəsinin 1 manatına xərc;
- mal dövriyyəsinin quruluşunun dəyişməsi;
- avadanlıqların işinin növbəlik əmsali;
- materialların qiymətinin və tariflərin dəyişməsi.
- ayrı-ayrı mal qruplarına xərc səviyyəsinin dəyişməsi;

294 Ticarət avadanlıqlarının bərpası əmsalı hesablanır:

- hesabat dövründə daxil olmuş ticarət avadanlıqlarının dəyərinin dövrün sonuna onların dəyərinə nisbəti kimi;
- hesabat dövründə daxil olmuş ticarət avadanlıqlarının xaric olmuş ticarət avadanlıqlarının dəyərinə nisbəti kimi;
- hesabat dövründə çıxmış ticarət avadanlıqlarının dəyərinin dövrün əvvəlinə onların dəyərinə nisbəti kimi;
- kapital qoyuluşunun işə salınmış əsas fondların dəyərinə nisbəti kimi
- dövriyyədən çıxmış ticarət avadanlıqlarının dəyərinin daxil olmuş ticarət avadanlıqlarının dəyərinə nisbəti kimi;

295 Ticarət avadanlıqlarından ekstensiv istifadənin təhlili hamanı aşağıdakı əmsaldan istifadə olunur:

- növbəlik;
- integrallı yüklenmə;
- təzələnmə ;
- yararlılıq.
- intensiv yüklenmə;

296 Ticarət avadanlıqlarından ekstensiv istifadə xarakterizə edir:

- avadanlıqlardan məhsuldar istifadəni;
- növbənin orta davamiyyətini;
- vaxta görə avadanlıqlardan istifadəni;
- avadanlıqların təqvim iş vaxtı fondunu.
- avadanlıqların rejim iş vaxtı fondunu;

297 Ticarət avadanlıqlarından intensiv istifadə xarakterizə edir:

- istismarda olan avadanlıqların payını;
- avadanlıqlara sərf edilmiş hər manatın ödənmə dərəcəsini;

- avadanlıqların işinin vaxt vahidinə düşən mal dövriyyəsinin həcmini;
- quraşdırılmış avadanlıqların sayını;
- avadanlıqların iş vaxtından istifadəni.

298 Ticarət avadanlıqlarından istifadənin intensivliyi hesablanır:

- mal dövriyyəsinin həcminin quraşdırılmış avadanlıqların orta sayına nisbəti kimi;
- avadanlıqların faktiki iş vaxtının onların plan üzrə iş vaxtına nisbəti kimi;
- quraşdırılmış avadanlıqların orta sayının mal dövriyyəsinin həcmində nisbəti kimi;
- maşın və avadanlıqların ortaillik dəyərinin onların iş vaxtına nisbəti kimi.
- avadanlıqların plan üzrə iş vaxtının faktiki iş vaxtına nisbəti kimi;

299 Ticarət avadanlıqlarından istifadənin kompleks xarakteristikasını əks etdiərn göstərici:

- növbəlik əmsalı;
- köhnəlmə əmsalı;
- yararlıq əmsalı;
- kompensasiya əmsalı
- integrallı yüklənmə əmsalı;

300 Ticarət avadanlıqlarının yararlılıq əmsalı hesablanır:

- hesabat ilində dövriyyədən çıxarılmış avadanlıqların dəyərinin avadanlıqların orta illik dəyərinə nisbəti.
- dövriyyədən çıxarılmış avadanlıqların dəyərinin hesabat dövründə daxil olmuş avadanlıqların dəyərinə nisbəti ;
- hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış avadanlıqların dəyərinin nisbəti;
- avadanlıqların qalıq dəyərinin avadanlıqların ilkin dəyərinə nisbəti ;
- avadanlıqların ilkin dəyərinin avadanlıqların qalıq dəyərinə nisbəti;

301 Ticarət təşkilatının əsas fondlarının ilkin dəyərinə daxildir:

- onların əldə olunmasına çəkilən bütün faktiki xərclər (ƏDV-siz)
- onların alınması, dahiñması və istismara verilməsi ilə bağlı bütün xərclər
- alqı-satqı müqaviləsi üzrə obyektin əldə olunması zamanı onun dəyəri;
- təsi sənədlərində təsbit olunan razılışdırılmış dəyər
- aktivlərin yaradılması ilə əlaqədar bütün xərclər;

302 Ticarət təşkilatının avadanlıqlarının təzələnməsi əmsalı hesablanır:

- hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti;
- hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti;
- hesabat ilində daxil olmuş əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- daxil olmuş əsas vəsaitlərin dəyərinin hesabat dövründə dövriyyədən çıxarılmışa əsas vəsaitlərin dəyərinə nisbəti;

303 Ticarət işçilərinin ümumi sayında satıcıların xüsusi çəkisi göstəricisindən istifadə etməklə hansı amilin əmək məhsuldarlığına təsirini hesablamaq olar:

- psixoloji mikromühitin vəziyyəti;
- mal dövriyyəsinin quruluşunun dəyişməsi;
- mal dövriyyəsinin həcminin dəyişməsi;
- ticarət işçilərinin tərkibinin dəyişməsi.
- işçi axınının dəyişməsi;

304 Bir ticarət işçisinə düşən ortaillik mal dövriyyəsinin həcmində təsir göstərir:

- işçilərin sayı, mal ehtiyatlarının həcmi, malların satışı forması;
- mal dövriyyəsinin həcmi, quruluşu, işçilərin orta əmək haqqı;
- mal dövriyyəsinin həcmi, quruluşu, işçilərin sayı;
- işçilərin sayı, malların qiyməti, mal ehtiyatlarının həcmi;
- malların qiyməti, malların miqdarı, malların keyfiyyəti;

305 Əmək məhsuldarlığının dəyişməsinin pərakəndə mal dövriyyəsinə təsiri necə hesablanır:

- əmək məhsuldarlığı üzrə kənarlaşmanın mal ehtiyatlarına hasili kimi;
- əmək məhsuldarlığı üzrə kənarlaşmanın işçilərin faktiki sayına hasili kimi
- əmək məhsuldarlığı üzrə kənarlaşmanın mal ehtiyatlarına nisbəti kimi;
- işçilərin sayı üzrə kənarlaşmanın əmək məhsuldarlığının plan həcmində hasili kimi
- əmək məhsuldarlığı üzrə kənarlaşmanın işçilərin plan sayına hasili kimi

306 Ticarət işçilərinin sayının dəyişməsinin pərakəndə mal dövriyyəsinə təsiri necə hesablanır:

- əmək məhsuldarlığı üzrə kənarlaşmanın mal ehtiyatlarına hasili kimi;
- əmək məhsuldarlığı üzrə kənarlaşmanın işçilərin faktiki sayına hasili kimi
- əmək məhsuldarlığı üzrə kənarlaşmanın mal ehtiyatlarına nisbəti kimi;
- işçilərin sayı üzrə kənarlaşmanın əmək məhsuldarlığının plan həcmində hasili kimi
- əmək məhsuldarlığı üzrə kənarlaşmanın işçilərin plan sayına hasili kimi

307 Ticarət təşkilatında əmək haqqı fonduna aşağıdakı amillər təsir göstərir:

- mal dövriyyəsinin həcmi, malların dövr sürəti;
- işçilərin tərkibi, əmək məhsuldarlığı;
- işçilərin sayı, mal ehtiyatlarının həcmi;
- işçilərin sayı, mal dövriyyəsinin həcmi;
- işçilərin sayı, orta əmək haqqı məbləği;

308 Ticarət işçilərinin sayının dəyişməsinin əmək haqqı fonduna təsiri necə hesablanır:

- işçilərin sayı üzrə kənarlaşmanın faktiki orta əmək haqqına hasili kimi;
- orta əmək haqqı üzrə kənarlaşmanın işçilərin faktiki sayına hasili kimi
- işçilərin sayı üzrə kənarlaşmanın plan üzrə orta əmək haqqına hasili kimi;
- işçilərin sayı üzrə kənarlaşmanın əmək haqqı üzrə kənarlaşmaya nisbəti kimi
- orta əmək haqqı üzrə kənarlaşmanın işçilərin plan sayına hasili kimi

309 Ticarət işçilərinin orta əmək haqqının dəyişməsinin əmək haqqı fonduna təsiri necə hesablanır:

- işçilərin sayı üzrə kənarlaşmanın faktiki orta əmək haqqına hasili kimi;
- orta əmək haqqı üzrə kənarlaşmanın işçilərin faktiki sayına hasili kimi
- işçilərin sayı üzrə kənarlaşmanın plan üzrə orta əmək haqqına hasili kimi;
- işçilərin sayı üzrə kənarlaşmanın əmək haqqı üzrə kənarlaşmaya nisbəti kimi
- orta əmək haqqı üzrə kənarlaşmanın işçilərin plan sayına hasili kimi

310 112. İş yerlərinin sayı 4, mağazanın iş rejimi hər gün fasılısız saat 8.00-22.00-dək, işlərin hazırlanması və növbənin sonuna hesabatın hazırlanmasına sərf olunan vaxt-1,5 saat və beləliklə həftə üçün 42 saat, həftə ərzində bir işçinin plan iş vaxtı fondu 40 saat olarsa mağazanın ticarət zalına tələb olunan işçilərin sayını müəyyən edin:

- 8 nəfər;
- 5 nəfər.
- 3 nəfər;
- 6 nəfər;
- 4 nəfər;

311 40 saatlıq iş həftəsi şəraitində bir ticarət zalı işçisinə 104 gün istirahət, 11-bayram, 24-məzuniyyət (istirahət günləri daxil edilmədən), 12 xəstəlik və s. səbəbdən 12 gün işə çıxmamaq düşürsə səmərəli iş vaxtı fondunu hesablayın:

- 240 gün;

- 224 gün;
- 234 gün;
- 240 gün;
- 214 gün;

312 5 nəfərdən ibarət briqada növbə ərzində (8 saat) 160 min manat dəyərində qablaşdırma işlərini yerinə yetirmişlərsə bir işçinin növbə ərzində əmək məhsuldarlığını müəyyən edin:

- 40 min man./növbə
- 32 min man./növbə;
- 80 min man./növbə;
- 20 min man./növbə;
- 14 min man./növbə;

313 əmək tutumu əmsalı hesablanır:

- pərakəndə mal dövriyyəsinin əmək haqqına nisbəti kimi;
- ticarət işçilərinin orta siyahı sayının pərakəndə mal dövriyyəsinə nisbəti kimi ;
- pərakəndə mal dövriyyəsinin ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi;
- iş vaxtı məsrəflərinin ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi.
- iş vaxtı məsrəflərinin pərakəndə mal dövriyyəsinə nisbəti kimi;

314 əmək haqqı fonduna qənvətin əsas şərti:

- ticarət işçilərinin orta siyahı sayının artım tempinin pərakəndə mal dövriyyəsinin artım tempindən yüksək olması;
- əmək məhsuldarlığının artım tempinin orta əmək haqqının artımtempindən yüksək olması;
- orta əmək haqqının artım tempinin əmək məhsuldarlığının artım tempindən yüksək olması;
- pərakəndə mal dövriyyəsinin artım tempinin ticarətin maddi-texniki bazasının artım tempindən yüksək olması
- pərakəndə mal dövriyyəsinin artım tempinin ticarət işçilərinin orta siyahı sayının artım tempindən yüksək olması;

315 Ticarət işçilərinin fondla silahlanması göstəricisi hesablanır:

- pərakəndə mal dövriyyəsinin əsas fondların aktiv hissəsinin dəyərinə nisbəti kimi;
- ticarət işçilərinin orta siyahı sayının əsas fondların dəyərinə nisbəti kimi;
- pərakəndə mal dövriyyəsinin əsas fondların passiv hissəsinin dəyərinə nisbəti kimi
- ticarət işçilərinin orta siyahı sayının pərakəndə mal dövriyyəsinin həcmində nisbəti kimi.
- əsas fondların aktiv hissəsinin dəyərinin ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi;

316 Müəssisə üzrə ay ərzində hesablanmış 1200 min manat təşkil etmiş, bütün işçilər üzrə vergitutma bazası 280 min manatı keçmirsə və baza vergi dərəcəsi 26% təşkil edirəsə vahid sosial vergi məbləğini hesablayın:

- 233 min man.
- 428 min man.
- 312 min man.
- 350 min man.
- 285 min man.

317 Müəssisədə əməyin ödənişinin povremenno mükafatlı sistemi tətbiq olunur. Mükafatlandırma haqqında qaydaya görə planın artırılması ilə icrasının hər faizi üçün mükafat 2% təşkil edir. Mal dövriyyəsinin plan həcmi 4,0 mln. man., faktiki 4,2 mln. man., hesablanmış əmək haqqı fondu 60 min man. Təşkil edərsə mağaza kollektivinə veriləcək mükafatın məbləğini müəyyən edin:

- 10 min man.
- 6 min man.
- 8 min man.
- 3 min man.
- 5 min man.

318 Növünə görə pərakəndə mal dövriyyəsi bölünür:

- anbar və tranzit;
- xırda topdan satış və sistemdaxili buraxılış
- bazar və qeyri bazar;
- nağd və kreditə satış
- əhaliyə və müəssisələrə mal satışı;

319 Satış formasına görə pərakəndə mal dövriyyəsinin təhlili aşağıdakı istiqamətlər üzrə aparılır:

- anbar və tranzit;
- xırda topdan satış və sistemdaxili buraxılış
- bazar və qeyri bazar;
- nağd pulla və kreditlə satış
- əhaliyə və müəssisələrə mal satışı;

320 Malların quruluşuna görə pərakəndə mal dövriyyəsinin təhlilinin məqsədi:

- istehlak tələbinin öyrənilməsi;

- ilkin sifarişlər üzrə sənaye müəssisələrində pərakəndə ticarətin qiymətləndirilməsi;
- stasionar müəssisələrin payının öyrənilməsi;
- avtomatlar vasitəsi ilə malların satışının öyrənilməsi.
- nümunə və kataloqlar üzrə malların satışının qiymətləndirilməsi;

321 Pərakəndə mal dövriyyəsinin təhlili aşağıdakıların hesablanması ilə başlanır:

- malların pərakəndə satışının faktiki həcmi;
- dövrün sonuna mal ehtiyatları qalıqları;
- dövrün əvvəlinə mal ehtiyatları qalıqları;
- xırda topdan mal satışının həcmi.
- daxil olmuş malların faktiki həcmi;

322 Pərakəndə mal dövriyyəsinə səciyyələndirir:

- sonradan əhaliyə satmaq üçün malların ticarət təşkilatlarına realizə edilməsi;
- istehsal məqsədləri üçün müəssisə və təşkilatlara mal satışı;
- şəxsi istifadə üçün əhaliyə mal satışı
- bazar və qeyri bazar fondları üzrə mal satışı .
- malların sistem daxili buraxılışı;

323 Pərakəndə mal dövriyyəsinin təhlili prosesində müəyyən olunur:

- malların satışının bazar fondu
- əhalinin tələbatının ödənilməsi səviyyəsi
- malların satışının qeyri bazar fondu
- mal ehtiyatlarının vəziyyəti
- mal yeridilməsinin həlqəliliyi;

324 Tərkibinə görə pərakəndə mal dövriyyəsi aşağıdakı qruplara bölünür:

- anbar və tranzit;
- bərabər və qeyri bərabər
- bazar və qeyri bazar;
- sistemdaxili və respublikadan kənara mal satışı
- əhaliyə mal satışı və xırda topdan satış;

325 Maşınların cari təmiri səciyyələndirir:

- bu və ya digər hissənin, qovhağın dəyişdirilməsi ilə səyyar heyətin iş qabiliyyətinin təmin olunması;
- müəyyən dövrdə avtomobilərə texniki xidmət;
- səyyar heyətin iş qabiliyyətinin bərpa olunması;
- hər hansı növ texniki xidmətin əmək tutumunu müəyyən edən əməliyyatlar;
- səyyar heyətin işqabiliyyəti vəziyyətinin və görünüşünün saxlanması üzrə kompleks əməliyyat;

326 Maşınların əsaslı təmiri səciyyələnqdırir:

- bu və ya digər hissənin, qovhağın dəyişdirilməsi ilə səyyar heyətin iş qabiliyyətinin təmin olunması;
- müəyyən dövrdə avtomobilərə texniki xidmət;
- səyyar heyətin iş qabiliyyətinin reqlamentləşdirilmiş bərpası və növbəti təmirarası yürüşün təmin olunması;
- hər hansı növ texniki xidmətin əmək tutumunu müəyyən edən əməliyyatlar;
- səyyar heyətin işqabiliyyəti vəziyyətinin və görünüşünün saxlanması üzrə kompleks əməliyyat;

327 Texniki xidmət, cari təmirin keyfiyyətini xarakterizə edən əsas obyektiv göstəricilər:

- texniki nasazlığın müəyyən olunması üzrə aparılan kompleks tədbirlər;
- bu və ya digər hissənin, qovhağın dəyişdirilməsi ilə səyyar heyətin iş qabiliyyətinin təmin olunması;
- texniki nasazlıq səbəbindən avtomobilərin xətdə dayanması və ya işə gecikməsi;
- avtomashınların texniki və istismar sürətləri;
- avtonəqliyyatın yük dövriyyəsinin həcmi və daşımaların məsafəsi;

328 Səyyar heyətin texniki vəziyyəti səciyyələnir:

- səyyar heyətin işqabiliyyəti vəziyyətinin və görünüşünün saxlanması üzrə kompleks əməliyyat
- avtomobilərə texniki xidmətin müəyyən dövri aparılması;
- bu və ya digər hissənin, qovhağın dəyişdirilməsi ilə səyyar heyətin iş qabiliyyətinin təmin olunması;
- hər hansı növ texniki xidmətin əmək tutumunu müəyyən edən əməliyyatlar;
- səyyar heyətin iş qabiliyyətinin reqlamentləşdirilmiş bərpası və növbəti təmirarası yürüşün təmin olunması;

329 Texniki xidmətin dövrliyi müəyyən olunur:

- texniki nasazlığın müəyyən olunması üzrə aparılan kompleks işlər nəzərə alınmaqla;
- səyyar heyətin işqabiliyyəti vəziyyətinin və görünüşünün saxlanması üzrə kompleks əməliyyatlar nəzərə alınmaqla;
- bu və ya digər hissənin, qovşağın dəyişdirilməsi ilə səyyar heyətin iş qabiliyyətinin təmin olunması işlər nəzərə alınmaqla;
- avtonəqliyyatın yük dövriyyəsinin həcmi və daşınma məsafəsi;
- səyyar heyətin növü və istismar şəraiti nəzərə alınmaqla;

330 Nəqliyyat vasitələrinə profilaktiki xidmətin təşkilinin təminatı:

- nəqliyyat təşkilatında qəbul olunmuş texniki xidmətə qədər yürüş normasına əməl olunması;
- nəqliyyat təşkilatında qəbul olunmuş texniki xidmətdən sonra yürüş normasına əməl olunması;
- nəqliyyat təşkilatında qəbul olunmuş texniki xidmət zamanı yürüş normasına əməl olunması;
- səyyar heyətin iş qabiliyyətinin reqlamentləşdirilmiş bərpası olunması;
- səyyar heyətin işqabiliyyəti vəziyyətinin və görünüşünün saxlanması üzrə kompleks əməliyyatlar;

331 Bir maşın hesabı ilə amortizasiya məbləği hansı amillərdən asılıdır:

- maşınların balans dəyəri, onların yürüş məsafəsi, amortizasiya norması və illik hasilat
- maşınların texniki hazırlığı, yük dövriyyəsinin strukturu;
- yüksək dövriyyənin həcmi, maşınların hərəkətinin orta texniki sürəti, amortizasiya norması;
- maşınların yürüşü, məsafənin uzaqlığı, yük götürmə qabiliyyəti əmsali;
- maşınların yüklənməsi dərəcəsi, ümumi yürüşün və yüklə yürüşün artması;

332 Maşınların balans dəyəri, onların yürüş məsafəsi, amortizasiya norması və illik hasilatın dəyişməsinin bir maşın hesabı ilə amortizasiya məbləğinə təsirini hansı metodun köməkliyi ilə müəyyən etmək olar:

-
-
- zəncirvari yerdəyişmə;
-
-
-

333 Nəqliyyat təşkilatında dəyişən xərclərə aiddir?

-
-
-
-
- avtoşinlərin köhnəlməsi;

334 Dəyişən xərclərə aid edilən məsrəfləri göstərin?

-
-
-

- avtoparkın işinin təşkili xərcləri;
- avtoşinlərin köhnəlməsi;

335 Yük dövriyyəsinin artımı təmin edir?

- xidmətin maya dəyərində sabit xərclərin azalmasını;
- xidmətin maya dəyərinə təsir göstərmir;
- xidmətin maya dəyərində sabit xərclərin artmasını;
- xidmətin maya dəyərinin azalmasını;
- xidmətin maya dəyərinin yüksəlməsini;

336 Daşımaların maya dəyəri üzrə planın yerinə yetirilməsinin ümumi xarakteristikasını əks etdirir:

- 1 manatlıq daşımaya düşən xərclərin məbləği;
- 1 manat gəlirə düşən dəyişən xərclərin məbləği;
- 1 manat gəlirə düşən xərclərin məbləği;
- xidmətin 1 manatına düşən xərclərin məbləği;
- 1 manat gəlirə düşən sabit xərclərin məbləği;

337 Ayrı-ayrılıqda daşima növləri üzrə xərclərin və maya dəyərinin səviyyəsinin öyrənilməsi zamanı istifadə olunan giriş informasiyası:

- nəqliyyat təşkilatının biznes planı;
- daşimanın maya dəyərinin kalkulyasiyası;
- gələcək dövrün xərc smetası ;
- nəqliyyat qaimələri;
- marşrut vərəqələri;

338 Avtomaşınların orta yüklənməsi hesablanır

- yük dövriyyəsinin ümumi həcmiñin maşınların yüklə yürüşünə nisbəti kimi
- maşınların yüklə ümumi yürüşünün səfərlərin ümumi sayına nisbəti kimi
- maşınların yüklə yürüşünün yük dövriyyəsinin ümumi həcmiñə nisbəti kimi
- yük dövriyyəsinin ümumi həcmiñin səfərlərin ümumi sayına nisbəti kimi
- səfərlərin ümumi sayının maşınların yüklə yürüşünə nisbəti kimi

339 Texniki-iqtisadi göstəricilərin nəqliyyat daşımaları planının yerinə yetirilməsinə təsirinin xüsusiyyətlərini müəyyən etmək üçün istifadə olunur

- korrelyasiya təhlili

- statistik təhlil
- dispersiya təhlili
- xətti programlaşdırma
- amilli təhlil

340 Yük daşımalar üzrə planın icrası daha çox asılıdır

- maşınların orta yüklenməsi və yük götürmə qabiliyyətindən
- avtoparkın miqdarı və strukturundan, ondan istifadənin səmərəliliyindən
- avtomashınların texniki və istismar sürətlərindən
- maşınların ümumi yürüşündən və maşınların naryadda olduğu saatların miqdalarından
- maşınların hərəkət sürətindən və daşimanın orta məsafəsindən

341 Hansı göstərici nəqliyyat təşkilatının işinin nəticə göstəricilərinə aid deyil

- səfərlərin sayı
- işlənmiş avtomobil-saatların miqdarı
- ümumi yürüş, yüklə yürüş
- texniki hazırlıq əmsalı
- daşımaların və yük dövriyyəsinin həcmi

342 Nəqliyyat təşkilatının işinin ritmikliyinin qiymətləndirilməsi üsullarından biri əsaslanır

- artan yekunla plan məlumatlarının ötən ilki məlumatlarla üzləşdirilməsi
- artan yekunla plan məlumatlarının baza tapşırıqları ilə üzləşdirilməsi
- azalan yekunla plan məlumatlarının baza tapşırıqları ilə üzləşdirilməsi
- digər nəqliyyat təşkilatının məlumatları ilə üzləşdirmək
- faktiki və plan məlumatlarının üzləşdirilməsi

343 Hansı göstərici avtonəqliyyat təşkilatında maşınlarının texniki hazırlığını əks etdirən göstəricilərə aid deyil

- ümumi yürüş, yüklə yürüş
- texniki hazırlıq əmsalı
- maşınların orta yüklenməsi
- daşımaların təbii-iqlim şəraiti
- səyyar heyətin yük götürmə qabiliyyəti

344 Nəqliyyat sahəsinin vəziyyətini müəyyən edən xarici amillərə aid deyil

- istehsal əlaqələrinin ixtisaslaşdırılmasının inkişafı
- daşımaların təbii-iqlim şəraiti
- sənaye və digər sahələrin müəssisələrinin xammal və istehlak mənbələrinə yaxınlığı
- regionlar üzrə məhsuldar qüvvələrin yerləşməsi xüsusiyyətləri
- 1 t-km hesabı ilə daşımala xərc

345 Təsərrüfat fəaliyyətinin hansı növü tikinti təşkilatının əsas fəaliyyət növü hesab olunur

- konstruksiya istehsalı
- hissələrin istehsalı
- quraşdırma işləri istehsalı
- əsas fəaliyyətə xidmət
- material çıxarılması

346 Podratçı təşkilat və sifarişçi arasında müqavilə qiymətinə daxildir

- tikinti-quraşdırma işlərinin faktiki dəyəri və bahalaşmaya görə kompensasiya
- tikinti-quraşdırma işlərinin smeta dəyəri və bahalaşmaya görə kompensasiya
- tikinti-quraşdırma işlərinin plan dəyəri və bahalaşmaya görə kompensasiya
- tikinti-quraşdırma işlərinin bazar dəyəri və bahalaşmaya görə kompensasiya
- tikinti-quraşdırma işlərinin müqavilə dəyəri və bahalaşmaya görə kompensasiya

347 Tikinti təşkilatının fəaliyyətini tənzimləyən sənədlərin mütləq siyahısına daxil deyil

- iş planı
- smeta və smeta-maliyyə hesablamaları
- sifarişçi ilə bağlanmış müqavilə
- illik titul siyahısı
- tikinti təşkilatının biznes planı

348 Podrat tikinti təşkilatı ilə sifarişçilər arasında hesablaşmalar hansı qiymətlə aparılır

- faktiki
- bazar
- plan
- smeta dəyəri
- müqavilə

349 Tikinti məhsulları istehsalına ümumi xərclərin təhlili modeli aşağıdakı kimidir (Burada, Md -məhsul istehsalına xərclər, Dxi -məhsul vahidinə dəyişən xərc, Qi -məhsul istehsalının həcmi, Sxi -sabit xərclərin mütləq məbləği;)

- $Md = \sum Dxi + Qi + Sxi;$
- $Md = \sum Dxi \times Qi \times Sxi;$
- $Md = \sum Dxi \times Qi + Sxi;$
- $Md = \sum Dxi \times Sxi + Qi;$
- $Md = Dxi \times Qi + Sxi;$

350 Xərctutumunun (Xt) amilli təhlili modeli aşağıdakı kimidir (Burada, Qtq - tikinti-quraşdırma işlərinin həcmi, Xci – i tikinti məhsulunun xüsusi çəkisi, Pi -i məhsulunun qiyməti)

- $Xt = Xum \times (\sum Qtq \times Xci \times Pi);$
- $Xt = Xum / \sum Qtq \times Xci / Pi;$
- $Xt = Xum \times Qtq \times Xci \times Pi;$
- $Xt = Xum / (\sum Qtq + Xci + Pi);$
- $Xt = Xum / \sum Qtq \times Xci \times Pi;$

351 Tikinti məhsulları istehsalına material məsrəflərini aşağıdakı amilli model kimi əks etdirmək olar

- tikinti-quraşdırma işlərinin həcmi \times maya dəyərinin strukturu \times görülən iş vahidinə material sərfi norması \times material resurslarının qiyməti
- tikinti-quraşdırma işlərinin həcmi \times işlərin faktiki dəyəri \times görülən iş vahidinə material sərfi norması \times material resurslarının qiyməti
- tikinti-quraşdırma işlərinin həcmi \times görülən iş vahidinə material sərfi norması \times material resurslarının qiyməti \times zay məhsulun həcmi
- tikinti-quraşdırma işlərinin həcmi \times görülən iş vahidinə material sərfi norması \times material resurslarının qiyməti \times növbəlik əmsalı
- tikinti-quraşdırma işlərinin həcmi \times işlərin smeta dəyəri \times görülən iş vahidinə material sərfi norması \times material resurslarının qiyməti

352 Tikinti-quraşdırma işləri üzrə planın icrasının smeta üzrə üstəlik xərclərə təsiri necə hesablanır?

- şərti-sabit üstəlik xərclərin korektə edilmiş faktiki məbləği \times tikinti-quraşdırma işləri üzrə planın icra səviyyəsi
- şərti-sabit üstəlik xərclərin korektə edilmiş plan məbləği \times tikinti-quraşdırma işləri üzrə planın icra səviyyəsi
- şərti-sabit üstəlik xərclərin korektə edilmiş plan məbləği : tikinti-quraşdırma işləri üzrə planın icra səviyyəsi
- şərti-sabit üstəlik xərclərin korektə edilmiş plan məbləği + tikinti-quraşdırma işləri üzrə planın icra səviyyəsi
- tikinti-quraşdırma işləri üzrə planın icra səviyyəsi : şərti-sabit üstəlik xərclərin korektə edilmiş plan məbləği

353 Şərti-sabit üstəlik xərclərin korektə edilmiş plan məbləği necə bölüşdürülür?

- işlərin plan həcminə görə faktiki maya dəyərinə daxil edilməlidir
- hesabat dövrünün faktiki maya dəyərinə deyil, əvvəlki ilin maya dəyərinə daxil edilməlidir

- görülen işlərin smeta dəyərinə görə maya dəyərinə daxil edilməlidir
- tikinti məhsullarının plan maya dəyərinə daxil edilməlidir
- görülen işlərin faktiki həcminə görə maya dəyərinə daxil edilməlidir

354 Tikinti təşkilatında hər hansı növ xərc üzrə məsuliyyət mərkəzinin müəyyən olunması zamanı aşağıdakı qaydaya istinad olunur: əgər menecer istehlak olunan resursun həcminə və qiymətinə nəzarət edə bilirsə, bu zaman o

- istənilən halda yalnız istehlak olunan resursun qiymətinə görə cavabdehdir
- faktiki və planlaşdırılmış xərclər arasındaki kənarlaşmaya görə cavabdehdir
- istənilən halda yalnız istehlak olunan resursun həcminə görə cavabdehdir
- bütün xərclərə görə cavabdehdir
- istənilən halda menecer cavabdehlik daşımir

355 Iqtisadiyyatın hansı sahəsinin müəssisələrində vəsaitlərin tərkibində xammal elementi yoxdur

- kənd təsərrüfatı
- nəqliyyat
- tikintii
- ticarət
- sənaye

356 Iqtisadiyyatın hansı sahəsinin müəssisələrində məhsul deyil istehsal prosesinin özü satılır

- kənd təsərrüfatı
- sənaye
- tikinti
- ticarət
- nəqliyyat

357 Iqtisadiyyatın hansı sahəsinin müəssisələrində əməyinin predmeti istehsalçıya aid deyil

- kənd təsərrüfatı
- sənaye
- tikinti
- nəqliyyat
- ticarət

358 Iqtisadiyyatın hansı sahəsinin müəssisələrində məhsul maddi formaya malik deyil

- kənd təsərrüfatı
- sənaye
- nəqliyyat
- tikinti
- ticarət

359 Təsərrüfatdaxili nəqliyyat xərcləri aşağıdakı göstəricinin tərkib elementidir

- ümumi məhsul
- maya dəyəri
- balans mənfəəti
- vergi tutulan mənfəət
- xalis mənfəət

360 Daşınacaq yüklerin həcminin proqnozlaşdırılması üçün iqtisadi hesablamalarda istifadə olunan metod

- zəncirvari yerdəyişmə
- nisbi fərq
- balans
- proporsional bölgü
- mütləq fərq

361 Hazır tikinti obyektiñə görə sifarişçinin borcuna daxildir

- binatikəndən təhvil alınan və balansın aktivində əks etdirilən işlərin dəyəri
- subpodratçıdan təhvil alınan və mənfəət və zərər haqqında hesabatda əks etdirilən işlərin dəyəri
- subpodratçıdan təhvil alınan və izahlı qeydlərdə əks etdirilən işlərin dəyəri
- subpodratçıdan təhvil alınan və balansın passivində əks etdirilən işlərin dəyəri
- layihə təşkilatından təhvil alınan və mühasibat balansında əks etdirilən işlərin dəyəri

362 Podratçı təşkilatın dövriyyə vəsaitlərinə daxildir

- debitor və kreditor borçları, nağd pul, dəmir-beton konstruksiyalar
- istehsal ehtiyatları, quraşdırılacaq avadanlıqlar, programm məhsulları, bitməmiş istehsalda yerləşən vəsaitlər
- hazır məhsul, səhmlər, istiqrazlar, borçlar, hesabat dövrünün mənfəəti
- debitor borçları, quraşdırıcı tikinti meydancası, hesablaşmalarda vəsaitlər
- istehsal ehtiyatları, bitməmiş istehsalda və hesablaşmalarda vəsaitlər

363 Tikinti təşkilatında dəyər ifadəsində tikinti məhsullarının istehsalına plan xərclərinin ümumi yekunu

- biznes plandır
- məhsulun maya dəyərinin kalkulyasiyasıdır
- mühasibat balansıdır
- müəssisənin büdcəsidir
- xərc smetasıdır

364 Hansı əmsal iş günü ərzində maşınlardan istifadənin nəticələrini səciyyələndirmir

- avtomobilərin orta yüklənməsi
- yükə orta yürüş
- texniki hazırlıq
- yüksəktürmə qabiliyyətindən istifadə
- iş vaxtından istifadə

365 Tikinti təşkilatında hər hansı növ xərc üzrə məsuliyyət mərkəzinin müəyyən olunması zamanı aşağıdakı qaydaya istinad olunur: əgər menecer yalnız istehlak olunan resursun qiymətinə nəzarət edə bilirsə, bu halda o

- istənilən halda menecer cavabdehlik daşıdır
- istənilən halda yalnız istehlak olunan resursun həcmindən görə cavabdehdir
- istənilən halda yalnız istehlak olunan resursun qiymətinən görə cavabdehdir
- bütün xərclərən görə cavabdehdir
- resurslarının miqdarının dəyişməsi ilə əlaqədar faktiki və planlaşdırılmış xərclər arasındaki kənarlaşmaya görə cavabdehdir

366 Podratçının fəaliyyətindən balans mənfəətinin tərkibinə daxildir

- hesabat dövründə başa çatmış obyektlərin təhvil verilməsindən mənfəət+ digər satışdan mənfəət-qeyri satışdan mənfəət
- hesabat dövründə başa çatmış obyektlərin təhvil verilməsindən mənfəət- digər satışdan mənfəət+qeyri satışdan mənfəət
- hesabat dövründə başa çatmış və natamam obyektlərin təhvil verilməsindən mənfəət+ digər satışdan mənfəət+qeyri satışdan mənfəət
- hesabat dövründə başa çatmış təhvil verilməsindən mənfəət- digər satışdan mənfəət-qeyri satışdan mənfəət
- hesabat dövründə başa çatmış obyektlərin təhvil verilməsindən mənfəət+ digər satışdan mənfəət+qeyri satışdan mənfəət

367 Tikinti-quraşdırma təşkilatının məhsul satışından mənfəəti hesablanır

- təhvil verilmiş və sıfarişçi tərəfindən qəbul olunmuş işlərin bazar dəyəri ilə onun faktiki maya dəyəri arasında fərq kimi
- təhvil verilmiş və sıfarişçi tərəfindən qəbul olunmuş işlərin smeta dəyəri ilə onun faktiki maya dəyəri arasında fərq kimi
- təhvil verilmiş və sıfarişçi tərəfindən qəbul olunmuş işlərin müqavilə dəyəri ilə onun plan maya dəyəri arasında fərq kimi

- təhvil verilmiş və sifarişçi tərəfindən qəbul olunmuş işlərin faktiki dəyəri ilə onun plan maya dəyəri arasında fərq kimi
- təhvil verilmiş və sifarişçi tərəfindən qəbul olunmuş işlərin müqavilə dəyəri ilə onun faktiki maya dəyəri arasında fərq kimi

368 Podratçı təşkilatın bitməmiş tikinti istehsalına xərclərə daxildir

- tamamlanmamış obyektlər üzrə baş podratçının subpodratçıdan təhvil aldığı işlərin smeta dəyəri
- tamamlanmamış obyektlər üzrə baş podratçının subpodratçıdan təhvil aldığı işlərin faktiki dəyəri
- tamamlanmamış obyektlər üzrə baş podratçının subpodratçıdan təhvil aldığı işlərin müqavilə dəyəri
- tamamlanmamış obyektlər üzrə baş podratçının subpodratçıdan təhvil aldığı işlərin mlan maya dəyəri
- tamamlanmamış obyektlər üzrə baş podratçının subpodratçıdan təhvil aldığı işlərin bazar dəyəri

369 Ümumi mənfəətə daxil edilmir

- kommersiya və inzibati xərclərin həcmi
- mənfəət vergisinin həcmi
- qeyri satış gəlirlər və xərclər
- satışdan pul gəliri
- əməliyyat gəlirləri və xərclərinin həcmi

370 Yüklerin daşınması planının icrasının təhlili zamanı aşağıdakılardan üzrə tapşırıqların yerinə yetirilməsinin ümumi nəticələri xarakterizə edilir

- nomenklatura, yük dövriyyəsi, sürücülərin sayı üzrə
- avtonəqliyyatın yük tutumu, daşıma məsafəsi üzrə
- yük daşınmanın həcmi, yük dövriyyəsi, işlənmiş maşın-saat üzrə
- müxtəlif səbəblərdən boşdayanmaların müddəti, maşınların texniki xarakteristikası üzrə
- təsərrüfatda avtomobil-günlərin siyahı sayı, səyyar heyyətdən istifadə dərəcəsi üzrə

371 Tikinti texnikasının obyektin anbarına qədər daşınması ilə əlaqədar nəqliyyat xərclə-ri?

- digər birbaşa xərclərə daxil edilir
- kənar təşkilat tərəfindən ödənilir
- mənfəət məbləğindən ödənilir
- müqavilədə göstərildiyi halda material xərclərinə daxil edilir
- maşın və mexanizmlərin istismarı xərclərinə daxil edilir

372 Tikinti təşkilatının mənfəətinin təhlili zamanı önce öyrənilir

- sifarişiyə təhvil verilmiş tikinti-quraşdırma işlərinin maya dəyəri

- sifarişçiye təhvil verilmiş tikinti-quraşdırma işlərinin həcmi
- sifarişçiye təhvil verilmiş tikinti-quraşdırma işlərinin keyfiyyəti
- sifarişçiye təhvil verilmiş tikinti-quraşdırma işlərinin rentabelliyi
- tikintiyə qoyulmuş vəsaitin rentabelliyi

373 Yük daşımalarının iqtisadi təhlili və planlaşdırılmasında istifadə olunan əsas göstərici

- daşınan yükün miqdarı
- daşımaların məsafəsi
- bütün nəqliyyat növləri üzrə yük dövriyyəsi
- müəyyən nəqliyyat vasitələrinin daşıma sürəti
- təsərrüfatdaxili nəqliyyat xərcləri

374 Yük dövriyyəsinin həcmi hesablanması

- daşınması planlaşdırılan daşınan yüklərin miqdarının daşınma sürətinə hasılı kimi
- təsərrüfatdaxili nəqliyyat xərclərinin daşınma məsafəsinə hasılı kimi
- daşınması planlaşdırılan daşınan yüklərin miqdarının daşınma məsafəsinə hasılı kimi
- daşınmış yüklərin miqdarının işlənmiş maşın-saatların miqdarına hasılı kimi
- işlənmiş maşın-saatların miqdarının daşınma məsafəsinə hasılı kimi

375 Yük daşıma əmsalı hesablanması

- yük dövriyyəsinin həcminin işlənmiş maşın-saatların miqdarına nisbəti kimi
- planlaşdırılmış daşımaların həcminin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi
- işlənmiş maşın-saatların miqdarının yük dövriyyəsinin həcminə nisbəti kimi
- yük dövriyyəsinin həcminin 1 t-km hesabı ilə daşıma xərclərinə nisbəti kimi
- istehsal olunmuş məhsulun həcminin planlaşdırılmış daşımaların həcminə nisbəti kimi

376 Nəqliyyat sahəsinin vəziyyətini müəyyən edən xarici amillərə aid deyil

- istehsal əlaqələrinin ixtisaslaşdırılmasının inkişafı
- təbii-iqlim
- sənaye və digər sahələrin müəssisələrinin xammal və istehlak mənbələrinə yaxınlığı
- regionlar üzrə məhsuldar qüvvələrin yerləşməsi xüsusiyyətləri
- müəyyən nəqliyyat vasitələri tərəfindən daşımaların sürəti

377 Xətti programlaşdırmanın nəqliyyat üzrə vəzifəsi

- mal gəndərəndən istehlakçıya daşımnanın optimal sürətinin müəyyən edilməsi
- yük dövriyyəsinin və mal gəndərəndən istehlakçıya daşımı xərclərinin optimal həcmnin müəyyən edilməsi
- regionlar üzrə müxtəlif növ nəqliyyat vasitələrinin yerləşdirilməsi
- malgəndərənlərin istehlakçılara yaxınlaşdırılmasının optimal sxeminin müəyyən edilməsi
- nomenklatura üzrə müştərilər üçün optimal daşımaların müəyyən edilməsi

378 Avtonəqliyyat təşkilatında biznes planın yerinə yetirilməsinin ümumi faizi səciyyələndirir

- planın icra səviyyəsi, plandan artıq daşımaların həcmi, müştərilər üçün daşımaların həcmi
- planın icrası, plandan artıq daşımaların həcmi, avtonəqliyyatın yük götürmə qabiliyyətini, müştərilər üçün daşımaların həcmi, avtomobillərin orta siyahı sayı
- planın icrası, plandan artıq daşımaların həcmi, avtonəqliyyatın yük götürmə qabiliyyətini, müştərilər üçün daşımaların həcmi
- planın icra səviyyəsi, müştərilər üçün daşımaların həcmi, maşınların orta yüklənməsi
- planın icrası, plandan artıq daşımaların həcmi, müştərilər üçün daşımaların həcmi, səyyar heyvətdən istifadə dərəcəsi

379 Avtonəqliyyat təşkilatında səyyar heyət parkının işinin nəticələri qiymətləndirilir

- texniki-istimar göstəricilər sistemi əsasında
- ümumi, fərdi və keyfiyyət göstəricilər sistemi əsasında
- əsas, köməkçi və kəmiyyət göstəricilər sistemi əsasında
- ümumi, integrallı, fərdi göstəricilər sistemi əsasında
- integrallı və fərdi göstəricilər sistemi əsasında

380 əsas istehsal fondlarının həcmi ilə daşımadan gəlirlər arasında əlaqə

- birbaşa funksional
- korrelyasiya
- tərs funksional
- əlaqə yoxdur
- dəyişən

381 Tikinti təşkilatının təmir bazasının texniki cəhətdən yaxşılaşdırılması ilə avtomobillərin saxlanması şəraiti və fonveriminin artımı arasında əlaqə necədir?

- korrelyasiya
- tərs propormional
- birbaşa propormional
- əlaqə yoxdur
- dəyişən əlaqə

382 Qarşılıqlı əlaqəli amillərin fondveriminə təsirini hansı üsulla hesablaməq olar?

- qruplaşdırma
- proporsional bölgü
- balans
- zəncirvari yerdəyişmə
- integrall

383 Avtonəqliyyatın işinin etabarlığının və səmərəliliyin təmin olunması üzrə kompleks əməliyyat?

- əsaslı təmir
- texniki xidmət
- cari təmir
- gündəlik baxış
- plandan kənar təmir

384 Səyyar heyətdən istifadənin səmərəliliyini qiymətləndirmək üçün öyrənilən göstəricilər ?

- avtomashınların orta yüktutumu
- avtomobilərə texniki xidmətin keyfiyyəti
- təmir bazasının texniki cəhətdən yaxşılaşdırılması, avtomobilərin saxlanması şəraiti
- hesabat dövründə avtomobilin ümumi yürüşünü səciyyələndirən
- avtomobilin orta məhsuldarlığı

385 Yük avtomobilinin işinin ümumi xarakteristikası üçün istifadə olunan göstəricilər?

- avtomashınların orta yüktutumu
- avtomobilərə texniki xidmətin keyfiyyəti
- təmir bazasının texniki cəhətdən yaxşılaşdırılması, avtomobilərin saxlanması şəraiti
- hesabat dövründə avtomobilin ümumi yürüşünü səciyyələndirən
- avtomobilin ortaillik, ortagünlük, ortasaatlıq hasıləti

386 Tikinti istehsalında texnikadan istifadə dərəcəsi təhlil olunur

- tikinti istehsalının təşkilati səviyyəsi əsasında
- tikinti təşkilatının istehsal potensialı məlumatları əsasında
- tikinti təşkilatının idarə olunması səviyyəsi əsasında
- maşın və mexanizmlərdən ekstensiv və intensiv istifadə məlumatları əsasında

- tikinti təşkilatının əsas vəsaitlərinin istehsal gücləri haqqında məlumatları əsasında

387 Tikinti materialları üzrə itgi bölünür

- aradan qaldırıla bilinməyən, çətin aradan qaldırıla bilən, tamamlanmayan
- təbii, sünü yaradılan
- aradan qaldırıla bilən, çətin aradan qaldırıla bilən, təbii
- saxlanma şəraitinin olmamasından xarab olma, aradan qaldırıla bilən
- yeri tamamlanan, çətin aradan qaldırıla bilən, aradan qaldırıla bilinməyən

388 Tikinti materialları üzrə aradan qaldırıla bilən itgilər

- istehsal və smeta itgi normalarına və təbii itgi normasına daxil edilir
- materialların işlənməsi zamanı normal tullantılardır
- istehsal və smeta itgi normalarına və təbii itgi normasına daxil edilmir
- qeyri səmərəli daşıma, yükləmə-boşaltma işləri səbəbindən yaranan itgilərdir
- hava şəraiti ilə əlaqədar əlavə material sərfidir

389 Strukturuna görə smeta dəyərinə daxildir

- dolayı xərclər və plan yiğimları
- smeta dəyəri ilə tikinti-quraşdırma işlərinin həcmi
- birbaşa xərclər və plan yiğimları
- tikinti-quraşdırma işlərinin faktiki həcmi ilə plan yiğimları arasında fərq
- müstəqim xərclər, üstəlik xərclər və plan yiğimları

390 Hansı dəyər əsasında tikinti-quraşdırma işlərinin həcmi planlaşdırılır və yerinə yetirilmiş işlərə görə hesablaşmalar aparılır

- faktiki dəyər
- smeta maya dəyəri
- plan maya dəyəri
- bazar dəyəri
- smeta dəyəri

391 Smeta qiymətləri ilə başa çatdırılmış tikinti-quraşdırma işləri şərtləndirir

- faktiki maya dəyəri
- bazar dəyəri

- plan maya dəyəri
- smeta dəyəri
- smeta maya dəyəri

392 Tikinti məhsulların istehsalı üzrə ümumi xərc məbləği hansı amilli modelə uyğun təhlil edilir

- kapital konsepsiyasına əsaslanan
- dəyər konsepsiyasına əsaslanan
- marjinal konsepsiyasına əsaslanan
- iki amilli multiplikativ modelə
- üç amilli multiplikativ modelə

393 Tikinti-quraşdırma işlərinin xərctutumu əks etdirir

- tikinti-quraşdırma işlərinin rentabelliyini
- tikinti-quraşdırma işlərinin 1 manatına xərcləri
- tikinti-quraşdırma işlərinin 1 manatına mənfəəti
- istehlak olunmuş resursların 1 manatına tikinti-quraşdırma işlərinin həcmi
- tikinti-quraşdırma işlərinin 1 manatına tikinti materialları sərfini

394 Tikinti-quraşdırma işlərinin resurstatumunun və resursların qiymətinin artımının nəticəsi olaraq

- daimi və dəyişən xərclər azca artır
- daimi xərclər artır, dəyişən xərclər azalır
- daimi və dəyişən xərclər nəzərəçarpacaq dərəcədə artır
- tikinti işlərinin ritmikliyi dəyişir
- daimi xərclər azalır, dəyişən xərclər artır

395 Hansı amil tikinti materiallarının sərfi normasına birbaşa təsir göstərmir?

- tikinti materiallarının keyfiyyətinin dəyişməsi
- əmək məhsuldarlığının dəyişməsi
- işçilərin ixtisasının dəyişməsi
- materialların saxlanmasına nəzarətin təşkili səviyyəsi
- zay məhsulun həcmi

396 Görülən işlərin həcmi amili tikinti məhsullarının təhlili prosesində müəyyən edilən hansı amillərdən təcrid deyildir?

- brak edilmiş tikinti məhsullarının həcmi
- tikinti işçilərinin ixtisası
- materialların saxlanmasına nəzarətin təşkili səviyyəsi
- tikinti işlərinin smeta dəyəri
- tikinti işlərinin tərkibi və keyfiyyəti

397 Tikinti materialları xərclərinə nəzarət və onların təhlili aparılır

- maya dəyəri haqqında plan və hesabatın əsasını təşkil edən orta normalar üzrə
- sifariçi və podratçı arasında bağlanmış müqavilədə göstərilmiş norma üzrə
- hesabat dövrünün faktiki xərcləri üzrə
- operativ və cari uçot və mühasibat hesabatı məlumatları əsasında
- işlərin aparılması layihələrində sistemləşdirilmiş istehsal normaları üzrə

398 Tikintidə fəhlələrin əsas əmək haqqı xərclərinə bilavasitə təsir edən əsas amillərə aiddir

- fəhlələrin gördükleri işin həcmi, texnologiya, istehsalın və əməyin təşkili, idarəetmənin səviyyəsi
- növbənin orta uzunluğu, müxtəlif ixtisas və peşədən olan işçilərin sayı, bir fəhlənin əmək məhsuldalarlığı
- əmək haqqı səviyyəsi, tarif dərəcələri, müxtəlif xarakterli əlavə ödəmələr
- tikinti-quraşdırma işlərinin keyfiyyəti, istehsalın ritmikliyi, bitməmiş istehsalın mövcudluğu
- tikinti-quraşdırma işlərinin həcmi, strukturu, onların əməktutumu, 1 adam-saatın qiyməti

399 Tikinti məhsullarının əmək tutumuna bilavasitə təsir edən əsas amillər

- fəhlələrin gördükleri işin həcmi, texnologiya, istehsalın və əməyin təşkili, idarəetmənin səviyyəsi
- növbənin orta uzunluğu, müxtəlif ixtisas və peşədən olan işçilərin sayı, bir fəhlənin əmək məhsuldalarlığı
- əmək haqqı səviyyəsi, tarif dərəcələri, müxtəlif xarakterli əlavə ödəmələr
- tikinti-quraşdırma işlərinin keyfiyyəti, istehsalın ritmikliyi, bitməmiş istehsalın mövcudluğu
- tikinti-quraşdırma işlərinin həcmi, strukturu, onların əməktutumu, 1 adam-saatın qiyməti

400 Tikinti fəhlələrinin əmək haqqına bilavasitə təsir edən əsas amillər

- növbənin orta uzunluğu, müxtəlif ixtisas və peşədən olan işçilərin sayı, bir fəhlənin əmək məhsuldalarlığı
- tikinti-quraşdırma işlərinin keyfiyyəti, istehsalın ritmikliyi, bitməmiş istehsalın mövcudluğu
- fəhlələrin gördükleri işin həcmi, texnologiya, istehsalın və əməyin təşkili, idarəetmənin səviyyəsi
- tikinti-quraşdırma işlərinin həcmi, strukturu, onların əməktutumu, 1 adam-saatın qiyməti
- normanın qiyməti, tarif dərəcələri, müxtəlif xarakterli əlavə ödəmələr

401 Tikinti-quraşdırma işlərinin maya dəyərinin tərkibində hansı xərclər digər birbaşa xərclərə aid deyil?

- materialların obyektin anbarına qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri
- materialların obyektin anbarından onların istifadəsi yerinə qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri
- yüklərin yerdəyişməsi ilə əlaqədar nəqliyyat xərcləri
- tikinti obyektindən zibillərin və qarın çıxarılması ilə əlaqədar nəqliyyat xərcləri
- materialların obyektin anbarından onların qaldırıcı mexanizmə qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri

402 Materialların obyektin anbarına qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri?

- müqavilədə göstərildiyi halda maşın və mexanizmlərin istismarı xərclərinə daxil edilir
- mənfəət məbləğindən ödənilir
- digər birbaşa xərclərə daxil edilir
- material xərclərinə daxil edilir
- kənar təşkilat tərəfindən ödənilir

403 Tikintidə tikinti işləri üzrə üstəlik xərclər hesablanır

- faiz ifadəsində üstəlik xərclərin smeta dəyərinə görə
- faiz ifadəsində fəhlələrin əsas əmək haqqına görə
- faiz ifadəsində birbaşa xərclərin smeta dəyərinə görə
- faiz ifadəsində quraşdırma işlərinin həcmimin müqavilə dəyərinə görə
- faiz ifadəsində materialların faktiki dəyərinə görə

404 Tikintidə quraşdırma işləri üzrə üstəlik xərclər hesablanır

- faiz ifadəsində üstəlik xərclərin smeta dəyərinə görə
- faiz ifadəsində fəhlələrin əsas əmək haqqına görə
- faiz ifadəsində birbaşa xərclərin smeta dəyərinə görə
- faiz ifadəsində quraşdırma işlərinin həcmimin müqavilə dəyərinə görə
- faiz ifadəsində materialların faktiki dəyərinə görə

405 Təhvil verilmiş işlər üzrə mənfəət planının icrasına və rentabellik səviyyəsinə təsir edən birinci səviyyə amillərinə aiddir

- təhvil verilmiş işlərin icra müddəti, keyfiyyəti, strukturu
- təhvil verilmiş işlərin çeşidi, keyfiyyəti, komplektliyi
- təhvil verilmiş işlərin həcmi, komplektliyi, ritmiklik
- istifadə olunan tikinti materiallarının qiyməti, keyfiyyəti, miqdari

təhvil verilmiş işlərin həcmi, quruluşu, maya dəyəri

406 Təhvil verilmiş işlər üzrə mənfəət planının icrasına və rentabellik səviyyəsinə təsir edən ikinci səviyyə amillərinə aiddir

- müqavilədə nəzərdə tutulmadığı halda materialların əvəz olunması, işçilərin sayının dəyişməsi
- növbədaxili boşdayanmadan itgilər, fəhlələrin orta saatlıq hasilatının dəyişməsi
- layihə-smeta sənədləşməsinin tərtibi və qəbulunun keyfiyyəti, bitməmiş tikinti istehsalı üzrə plandan kənarlaşma
- istifadə olunan tikinti materiallarının qiyməti, keyfiyyəti, miqdarı
- təhvil verilmiş işlərin icra müddəti, keyfiyyəti, strukturu

407 Tikinti təşkilatının bütün təsərrüfat fəaliyyəti əks olunur

- binatikənin əsas fəaliyyəti balansında
- podratçının əsas fəaliyyəti balansında
- sifarişçinin əsas fəaliyyəti balansında
- statistik uçot məlumatlarında
- cari və operativ uçot məlumatlarında

408 Hazır tikinti obyektiñə görə sifarişçinin borcu əks etdirilir

- binatikənin balansında
- baş podratçının balansında
- sifarişçinin balansında
- cari uçot məlumatlarında
- operativ uçot məlumatlarında

409 Tikinti maşın və mexanizmlərinin istismarı üzrə xərclərin (X_i) amilli təhlili modeli aşağıdakı kimidir (Burada, K_{mi} – i növ maşın və mexanizmlərin miqdarı, D -təhlil dövründə bir maşın hesabı ilə işlənmiş günlərin miqdarı, $\theta_{növ}$ – növbəlik əmsalı, t -növbənin orta davamiyyəti, D_{xi} – 1 maşın-saat işə dəyişən xərclərin səviyyəsi, S_{xi} – həmin növ maşının saxlanması sabit xərcməhsulunun qiyməti;)

- $X_i = K_{mi} \times D \times \theta_{növ} \times t \times D_{xi};$
- $X_i = K_{mi} \times D \times \theta_{növ} \times t \times D_{xi} - S_{xi}$
- $X_i = K_{mi} \times D \times \theta_{növ} \times t \times D_{xi} + S_{xi};$
- $X_i = K_{mi} \times D \times \theta_{növ} \times t \times D_{xi} / S_{xi}$
- $X_i = K_{mi} \times D \times \theta_{növ} \times t \times D_{xi} \times S_{xi}$

410 Tikinti təşkilatında hər hansı növ xərc üzrə məsuliyyət mərkəzinin müəyyən olunması zamanı aşağıdakı qaydaya istinad olunur: əgər menecər nə istehlak olunan resursun qiymətinə, nə də həcmində nəzarət edə bilmirsə, bu halda o

- istənilən halda yalnız istehlak olunan resursun qiymətinə görə cavabdehdir
- resurslarının miqdarının dəyişməsi ilə əlaqədar faktiki və planlaşdırılmış xərclər arasındaki kənarlaşmaya görə cavabdehdir
- istənilən halda yalnız istehlak olunan resursun həcminə görə cavabdehdir
- bütün xərclərə görə cavabdehdir
- menecer cavabdehlik daşımır

411 Avtonəqliyyat təşkilatlarında istehsal fondlarından istifadənin səmərəliliyinin yüksəlməsi özünü əks etdirir

- ümumi yürüşün və yüklə yürüşün artmasında
- maşınların hərəkətinin ortatehniki sürətinin artmasında
- yük dövriyyəsinin artmasında
- təsərrüfatda olan 1 avtomobil-ton-gün hesabı ilə hasilatın artmasında
- fond veriminin artmasında

412 Avtonəqliyyat təşkilatlarında maşın və mexanizmlərdən daha səmərəli istifadə nəticəsində

- ümumi yürüş, yüklə yürüşün artır
- maşınların hərəkətinin ortatehniki sürəti artır
- yük dövriyyəsi artır
- bir avtomobil-ton-günə düşən məhsulun həcmi artır
- gəlirin bir manatına və ya daşıma vahidin xərclər azalır

413 Daşimanın və ya gəlirin bir manatına xərclərin azalması nəyi səciyyələndirir

- idarəetmən səviyyəsinin yaxşılaşmasını
- işlərin strukturunun dəyişməsini
- işin keyfiyyətinin yüksəlməsini
- reyslərin sayının plana nisbətən azalmasını
- maşın və mexanizmlərdən istifadənin səmərəliliyinin yüksəlməsini

414 Avtonəqliyyat təşkilatlarında maşın və mexanizmlərdən səmərəli istifadə şərtləndirir

- ümumi və yüklə yürüşün sayının artmasını
- maşınların hərəkətinin ortatehniki sürətinin artımını
- yük dövriyyəsinin həcminin artımını
- məhsulun ümumi həcminin artımını
- amortizasiyanın bir manatına xərclərin azalmasını

415 Amortizasiyanın bir manatına xərclərin azalması nəyi səciyyələndirir

- idarəetmən səviyyəsinin yaxşılaşmasını
- işlərin strukturunun dəyişməsini
- işin keyfiyyətinin yüksəlməsini
- reyslərin sayının plana nisbətən azalmasını
- maşın və mexanizmlərdən istifadənin yaxşılaşmasını

416 Avtonəqliyyat təşkilatlarında maşın və mexanizmlərdən səmərəli istifadə şərtləndirir

- ümumi və yüksək yürüşün sayının artmasını
- maşınların hərəkətinin ortatehniki sürətinin artımını
- yük dövriyyəsinin həcminin artımını
- məhsulun ümumi həcminin artımını
- yanacağın, ehtiyat hissələrinin, avtomobil şinlərinin bir manatına xərclərin azalmasını

417 Yanacağın, ehtiyat hissələrinin, avtomobil şinlərinin bir manatına xərclərin azalması nəyi səciyyələndirir

- yük dövriyyəsinin azalmasını
- işlərin strukturunun dəyişməsini
- yüksək yürüşlərin azalmasını
- reyslərin sayının plana nisbətən azalmasını
- maşın və mexanizmlərdən istifadənin yaxşılaşmasını

418 Fondveriminin korrelyasiya əlaqəsi olmayan göstərici hansıdır?

- yüksək daşmasının həcmi
- orta gəlir dərəcəsi
- səmnişin daşmasının həcmi
- yüksəkdaşmanın strukturu
- əsas fondların ortaillik dəyəri

419 Yük avtomobilinin məhsuldarlığı hesablanır

- natural ifadədə görülən işin həcminin avtomobil parkının orta siyahı sayına nisbəti kimi
- natural ifadədə görülən işin həcminin işlənmiş avtomobil-günlərin miqdarına nisbəti kimi
- avtomobil parkının orta siyahı sayının natural ifadədə görülən işin həcmində nisbəti kimi
- işlənmiş avtomobil-günlərin miqdarının natural ifadədə görülən işin həcmində nisbəti kimi

- natural ifadədə görülən işin həcminin işlənmiş avtomobil-saatların miqdarına nisbəti kimi

420 Saz avtomobildən istifadənin intensivliyini səciyyələndirən amillər

- avtomobilin yük tutumu səviyyəsini müəyyən edən amillər
- avtomobilin aylıq məhsuldarlığı səviyyəsini müəyyən edən amillər
- avtomobilin günlük məhsuldarlığı səviyyəsini müəyyən edən amillər
- avtomobilin saatlıq məhsuldarlığı səviyyəsini müəyyən edən amillər;
- avtomobilin illik məhsuldarlığı səviyyəsini müəyyən edən amillər

421 Maşınların işinin məhsuldarlıq səviyyəsini daha dəqiq müəyyən edən göstərici

- bir avtomobil-ton-saat hesabı ilə yükdaşımanın həcmi
- bir avtomobil-ton-gün hesabı ilə yükdaşımanın həcmi
- bir sərnişin-km yürüşə düşən hasilat
- bir avtomobil-ton-ay hesabı ilə yükdaşımanın həcmi
- bir ton-km yürüşə düşən hasilat

422 Maşınlara texniki xidmət səciyyələndirir

- səyyar heyətin iş qabiliyyətinin təmin olunması
- müəyyən dövrdə avtomobilərə texniki xidmət
- səyyar heyətin iş qabiliyyətinin bərpa olunması
- hər hansı növ texniki xidmətin əmək tutumunu müəyyən edən əməliyyatlar
- səyyar heyətin işqabiliyyəti vəziyyətinin və görünüşünün saxlanması üzrə kompleks əməliyyat

423 Yük götürmə qabiliyyətindən istifadə əmsalı (əyg) hesablanır

- 1 maşının orta texniki yük götürmə qabiliyyəti / avtomobilərin orta siyahı sayı
- bir maşının orta yüklənməsi / 1 maşının orta texniki yük götürmə qabiliyyəti
- avtomobilərin orta siyahı sayı / 1 maşının orta texniki yük götürmə qabiliyyəti
- 1 maşının orta texniki yük götürmə qabiliyyəti / bir maşının orta yüklənməsi
- 1 maşının orta texniki yük götürmə qabiliyyəti / texniki xidmətlə əlaqədar boşdayanmaların uzunluğu

424 Yüklə bir səfər üzrə orta yürüş hesablanır

- yük dövriyyəsinin ümumi həcminin maşınların yüklə yürüşünə nisbəti kimi
- maşınların yüklə ümumi yürüşünün səfərlərin ümumi sayına nisbəti kimi

- maşınların yüksək yürüşünүn yük dövriyyəsinin ümumi həcmində nisbəti
- yük dövriyyəsinin ümumi həcmindən səfərlərin ümumi sayına nisbəti kimi
- səfərlərin ümumi sayıının maşınların yüksək yürüşünə nisbəti kimi

425 Maşınlardan istifadənin səmərəliliyi daha çox asılıdır

- onların hərəkət sürətindən və orta daşıma məsafəsindən
- avtomashınların hərəkətinin istismar sürətindən
- avtomashınların hərəkətinin texniki sürətindən
- yürüşlərin sayından
- maşınların yürüsdə olduğu saatların miqdardından

426 Maşınların hərəkətinin texniki sürəti hesablanır

- ümumi yürüşün maşınların yürüsdə olduğu saatların miqdarına nisbəti
- maşınların naryadda olduğu vaxtin maşın-boşdayanmaların vaxtına nisbəti
- ümumi yürüşün maşınların naryadda olduğu saatların miqdarına nisbəti
- maşınların naryadda olduğu saatların ümumi yürüşə nisbəti
- maşınların yürüsdə olduğu saatların miqdarının ümumi yürüşə nisbəti

427 Maşınların hərəkətinin istismar sürəti hesablanır

- ümumi yürüşün maşınların yürüsdə olduğu saatların miqdarına nisbəti
- maşınların naryadda olduğu vaxtin maşın-boşdayanmaların vaxtına nisbəti
- ümumi yürüşün maşınların naryadda olduğu saatların miqdarına nisbəti
- maşınların naryadda olduğu saatların ümumi yürüşə nisbəti
- maşınların yürüsdə olduğu saatların miqdarının ümumi yürüşə nisbəti

428 Hər bir maşın markası üzrə yük daşımalarının həcmi hesablanır

- hesabat üzrə avtomobilərin orta siyahısayı \times il ərzində bir avtomobil hesabı ilə hasilat
- hesabat üzrə avtomobilərin orta siyahı sayı \times avtomobilərin naryadda olduğu vaxt
- hesabat üzrə avtomobilərin orta siyahı sayı : il ərzində bir avtomobil hesabı ilə hasilat
- hesabat üzrə avtomobilərin orta siyahı sayı : təqvim günlərinin sayı
- təqvim günlərinin sayı \times hesabat üzrə avtomobilərin orta siyahı sayı

429 Tikinti mexanizmlərinin iş vaxtından istifadə əmsalı aşağıdakı qaydada hesablanır

- maşınların naryadda olan müddətinin mahınların boş dayanma müddətinə nisbəti
- maşınların boş dayanma müddətinin 1 saat ərzində bir avtomobil hesabı ilə hasilata nisbəti
- 1 saat ərzində bir avtomobil hesabı ilə hasilatın mahınların boş dayanma müddətinə nisbəti
- maşınların naryadda olan müddətinin hesabat üzrə avtomobillərin siyahı sayına nisbəti
- maşınların boş dayanma müddətinin maşınların naryadda olan müddətinə nisbəti

430 Maşınların sayının artırılması hesabına yük dövriyyəsinin həcminin artırılması ehtiyatlarını hesablamaq üçün

- maşınların ortaillik artımını onların ortaillik faktiki hasilatına bölmək lazımdır
- maşınların ortagünlük artımını onların ortagünlük faktiki hasilatına vurmaq lazımdır
- maşınların ortagünlük artımını onların ortagünlük plan hasilatına vurmaq lazımdır
- maşınların ortaillik artımını ortaillik faktiki hasilatına vurmaq lazımdır
- maşınların ortaillik artımını onların ortaillik plan hasilatına vurmaq lazımdır

431 Maşınların günlük boşdayanmalarının azaldılması hesabına yük dövriyyəsinin həcminin artırılması ehtiyatlarını hesablamaq üçün

- maşınların ortagünlük plan hasilatını boşdayanmaların mümkün azalması günlərinə vurmaq lazımdır
- maşınların ortagünlük faktiki hasilatını boşdayanmaların faktiki azalması günlərinə vurmaq lazımdır
- maşınların ortagünlük faktiki hasilatını boşdayanmaların mümkün azalması günlərinə vurmaq lazımdır
- boşdayanmaların mümkün azalması günləri ni maşınların ortagünlük faktiki hasilatınabölmək lazımdır;
- maşınların ortagünlük faktiki hasilatını boşdayanmaların mümkün azalması günlərinə bölmək lazımdır

432 Fəhlələrin obyektin anbarına qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri?

- digər birbaşa xərclərə daxil edilir
- kənar təşkilat tərəfindən ödənilir
- üstəlik xərclərə daxil edilir
- müqavilədə göstərildiyi halda material xərclərinə daxil edilir
- maşın və mexanizmlərin istismarı xərclərinə daxil edilir

433 Heyvandarlıq məhsullarının həcminin dəyişməsinə təsir göstərən birinci səviyyəli amillər:

- təsərrüfatın ixtisaslaşması səviyyəsi, sürünen təkrar istehsalı;
- heyvanların baş sayı, heyvanların məhsuldarlığı;
- müvafiq tikililərin mövcudluğu, işçilərin əmək məhsuldarlığı;
- ümumi və əmtəəlik məhsulun həcmi;
- heyvanların yem təminatı, heyvanla xidmət edən heyətin sayı;

434 Heyvandarlıq məhsullarının həcminin dəyişməsinə təsir göstərən ikinci səviyyəli amillər:

- heyvanların yemlənməsi səviyyəsi, yemlərin keyfiyyəti;
- heyvanların yaşı qrupu, yemlərin keyfiyyəti;
- yem rasionunun strukturu, heyvanların cins tərkibi;
- heyvanların saxlanması şəraiti;
- təsərrüfatın ixtisaslaşması səviyyəsi;

435 Hansı ikinci səviyyəli amillər heyvanların baş sayının dəyişməsinə təsir göstərmir:

- heyvanların yemlənməsi səviyyəsi;
- sürüünün təkrar istehsalı;
- heyvanların cins tərkibi;
- heyvanların saxlanma yerlərinin mövcudluğu;
- təsərrüfatın ixtisaslaşması səviyyəsi;

436 Yaşlı iriubuynuzlu mal-qara üzrə məhsuldarlıq göstəricisi:

- ortagünlük çəki artımı;
- bir baş qoyundan yun qırxımı;
- hər baş sağılan inəkdən süd sağımı;
- sağıcının əmək məhsuldarlığı;
- hər yüz ana qoyundan bala;

437 Cavan mal-qara üzrə məhsuldarlıq göstəricisi:

- hər 100 inəyə düşən bala;
- bir qoyundan yun qırxımı;
- bir inəkdən süd sağımı;
- hər 100 qoyundan bala çıxımı
- ortagünlük çəki apṛtimi;

438 Kökəltmədə olan mal-qara üzrə məhsuldarlıq göstəricisi:

- hər 100 inəyə düşən bala;
- bir qoyundan yun qırxımı;
- ortagünlük çəki apṛtimi;
- hər 100 qoyundan bala çıxımı

bir inəkdən süd sağımı;

439 Bütün il ərzində ASK müəssisəsinin işinin maliyyə nəticələrinə hansı təsərrüfat prosesi təsir göstərmir:

- torpaq sahəsinin strukturu
- təbii-iqlim şəraiti;
- payızda taxıl saisiş;
- taxıl məhsulları yığımı;
- payızlıq taxıl səpini;

440 Torpaq sahəsinin strukturunu səciyyələndirmək olar:

- bir işçiye düşən torpaq sahəsi;
- ayrı-ayrı növ torpaqların ümumi torpaq sahəsinə nisbəti;
- k/t-da çalışan bir işçiye düşən şərti hektar;
- plan üzrə torpaq sahəsinin faktiki becərilmiş torpaq sahəsinə nisbəti;
- becərilmiş faktiki torpaq sahəsinin plan üzrə torpaq sahəsinə nisbəti;

441 Təbii ot sahələrinin əkilmış torpaq sahəsinə nisbəti səciyyələndirir:

- torpağın keyfiyyətini;
- torpağın məhsuldarlığını;
- torpağın strukturunu;
- k/t istehsalının ixtisaslaşdırılmasını;
- torpağın münbitliyini;

442 K\t-na yararlı torpaq sahəsinin becərləməsi səviyyəsi səciyyələndirir:

- torpağın keyfiyyətini;
- torpağın strukturunu;
- torpağın məhsuldarlığını
- k/t istehsalının ixtisaslaşdırılmasını;
- torpağın münbitliyini;

443 K\t istehsalı üçün səciyyəvidir:

- təbii-iqlim şəraitindən asılılıq, mövsümülük, istehsal prosesinin qısamüddətliyi;
- təbii-iqlim şəraitindən asılılıq, əsas vəsaitlərdən bərabər istifadə;

- torpaq əsas istehsal vasitəsidir, k/t məhsullarının bir hissəsi öz məqsədlərinə istifadə olunur, işçi qüvvəsindən bərabər istifadə olunur;
- təbii-iqlim şəraitindən asılılıq, mövsümülük, torpaq əsas istehsal vasitəsidir;
- mövsümülük, işçi qüvvəsindən bərabər istifadə olunur;

444 K\t-na yararlı torpaq sahəsindən istifadənin iqtisadi səmərəliliyini əks etdirən göstərici:

- 1 hektara düşən ümumi məhsulun faktiki həcmi, ümumi gəlir, mənfəət ;
- istifadə olunan materialların, yanacağın, kimyəvi maddələrin həcmi;
- k/t məhsullarının maya dəyəri, ümumi torpaq sahəsi, traktorların sayı;
- hər 100 qoyundan yun qırxımı, hər inəkdən süd sağımı, ortagünlük çəki apertimi;
- işçilərin sayı, işçilərin tərkibi, iş vaxtından istifadə;

445 K/t təyinatlı torpaqların ümumi səhəsində otlaqların xüsusi çəkisi göstəricisi əks etdirir:

- torpağın keyfiyyətini;
- torpaq sahəsindən istifadənin intesivliyini;
- torpağın məhsuldarlığını;
- k/t istehsalının ixtisaslaşdırılmasını;
- torpağın münbitliyini;

446 Yaxşılaşdırılmış otlaq və biçənək sahələrinin k/t təyinatlı torpaqların ümumi səhəsinə nisbəti əks etdirir:

- torpağın keyfiyyətini;
- k/t istehsalının ixtisaslaşdırılmasını;
- torpağın məhsuldarlığını;
- torpaq sahəsindən istifadənin intesivliyini;
- torpağın münbitliyini;

447 K/t-da keyfiyyətinə görə müxtəlif torpaqların istifadəsindən səmərə necə müəyyən olunur?

- təbii və yaxşılaşdırılmış otlaq və biçənəklərdə bitgilərin məhsuldarlığındakı fərq vasitəsi ilə;
- əkinə yararlı müxtəlif torpaqların bonitirovkası vasitəsi ilə;
- əkinçiliyin mövcud intensivləşməsi səviyyəsində k/t işçilərinin əmək məhsuldarlığındakı fərq vasitəsi ilə;
- k/t-da torpağın münbitliyini müəyyən edən keyfiyyət göstəricilərinin hesablanması vasitəsi ilə;
- çoxillik bitgilərin maya dəyərindəki fərq vasitəsi ilə;

448 Traktor parkından istifadəni əks etdirən əmsallar:

- fond verimi, fondtutumu, əməyin fondla silahlanması;
- intensiv, ekstensiv və integral yüklenmə;
- fond verimi, materialtutumu, intensiv yüklenmə
- intensiv yüklenmə, fondtutumu, əməyin fondla silahlanması;
- ekstensiv yüklenmə, fondtutumu, əməyin fondla silahlanması;

449 Taxılıyığın kombaynlardan istifadəni əks etdirən göstəricilərə aid deyil:

- iş vaxtı fondundan istifadə əmsalı;
- iş növbəsinin orta uzunluğu;
- növbəlik əmsalı;
- doğru cavab yoxdur;
- gün ərzində bir kombayn hesabı ilə hasilat;

450 Bitgiçilikdə məhsulun əmək tutumu hesablanır:

- 1 hektardan məhsuldarlığın 1 hektara xərclərə hasili kimi;
- 1 hektardan məhsuldarlığın 1 hektara əmək məsrəflərinə hasili kimi;
- 1 hektardan məhsuldarlığın 1 hektara xərclərə nisbəti kimi;
- 1 hektara əmək məsrəflərinin 1 hektardan məhsuldarlığa nisbəti kimi;
- 1 hektardan məhsuldarlığın 1 hektara əmək məsrəflərinə nisbəti kimi;

451 Heyvandarlıqda məhsulun əmək tutumu hesablanır:

- 1 baş heyvanın məhsuldarlığının 1 baş heyvana düşən xərclərə hasili kimi;
- 1 başdan məhsuldarlığın 1 başa əmək məsrəflərinə hasili kimi;
- 1 baş heyvanın məhsuldarlığının 1 başa xərclərə nisbəti kimi;
- 1 başa əmək məsrəflərinin 1 başdan məhsuldarlığa nisbəti kimi;
- 1 başdan məhsuldarlığın 1 başa əmək məsrəflərinə nisbəti kimi;

452 Malqaranın baş sayının dəyişməsinin heyvandarlıq məhsullarının ümumi həcmində təsiri necə hesablanır:

- ümumi məhsulun faktiki həcmi ilə heyvanların faktiki baş sayına və plan məhsuldarlığına görə hesablanmış məhsulun fərq kimi
- ümumi məhsulun heyvanların faktiki baş sayına və plan məhsuldarlığına görə hesablanmış həcmi ilə plan həcmi arasında fərq kimi;
- ümumi məhsulun faktiki həcmi ilə heyvanların plan baş sayına və faktiki məhsuldarlığına görə hesablanmış məhsulun fərq kimi;
- ümumi məhsulun faktiki və plan həcmi arasında fərq kimi;
- ümumi məhsulun plan həcmi ilə normativ həcmi arasında fərq kimi;;

453 Heyvanların məhsuldarlığının dəyişməsinin heyvandarlıq məhsullarının ümumi həcmində təsiri necə hesablanır:

- ümumi məhsulun faktiki həcmi ilə heyvanların faktiki baş sayına və plan məhsuldarlığına görə hesablanmış məhsulun fərqi kimi;
- ümumi məhsulun heyvanların faktiki baş sayına və plan məhsuldarlığına görə hesablanmış həcmi ilə plan həcmi arasında fərq kimi;
- ümumi məhsulun faktiki həcmi ilə heyvanların plan baş sayına və faktiki məhsuldarlığına görə hesablanmış məhsulun fərqi kimi;
- ümumi məhsulun faktiki və plan həcmi arasında fərq kimi;
- ümumi məhsulun plan həcmi ilə normativ həcmi arasında fərqi kimi;;

454 Ixtisaslaşma əmsalı 0-dan 1-ə qədər dəyişə bilər. Əgər onun kəmiyyəti 0,2- dən azdırsa:

- müəssisədə ixtisaslaşma səviyyəsi yüksəkdir;
- müəssisədə ixtisaslaşma səviyyəsi ortadır;
- müəssisədə ixtisaslaşma səviyyəsi aşağıdır;
- müəssisədə konkret ixtisaslaşma yoxdur;
- müəssisədə ixtisaslaşma səviyyəsi dərindir;

455 Ixtisaslaşma əmsalı 0-dan 1-ə qədər dəyişə bilər. Əgər onun kəmiyyəti 0,2-0,4 həddindədirse:

- müəssisədə ixtisaslaşma səviyyəsi yüksəkdir;
- müəssisədə ixtisaslaşma səviyyəsi ortadır;
- müəssisədə ixtisaslaşma səviyyəsi aşağıdır;
- müəssisədə konkret ixtisaslaşma yoxdur;
- müəssisədə ixtisaslaşma səviyyəsi dərindir;

456 Ixtisaslaşma əmsalı 0-dan 1-ə qədər dəyişə bilər. Əgər onun kəmiyyəti 0,4-0,6 həddindədirse:

- müəssisədə ixtisaslaşma səviyyəsi ortadır;
- müəssisədə konkret ixtisaslaşma yoxdur;
- müəssisədə ixtisaslaşma səviyyəsi dərindir;
- müəssisədə ixtisaslaşma səviyyəsi aşağıdır;
- müəssisədə ixtisaslaşma səviyyəsi yüksəkdir;

457 Ixtisaslaşma əmsalı 0-dan 1-ə qədər dəyişə bilər. Əgər onun kəmiyyəti 0,6-dan yüksəkdirse:

- müəssisədə ixtisaslaşma səviyyəsi yüksəkdir;
- müəssisədə ixtisaslaşma səviyyəsi ortadır;
- müəssisədə ixtisaslaşma səviyyəsi aşağıdır;
- müəssisədə konkret ixtisaslaşma yoxdur;

- müəssisədə ixtisaslaşma səviyyəsi dərindir;

458 əkin sahəsinin dəyişməsinin məhsul yığımına təsiri hesablanır:

- məhsulun faktiki həcmi ilə faktiki əkin sahəsinə və plan məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- məhsulun faktiki həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- məhsulun plan həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- bitginin faktiki və plan məhsuldarlığı arasında fərqli plan əkin sahəsinə hasili kimi;
- məhsulun faktiki və plan həcmi arasında fərqli plan əkin sahəsinə hasili kimi;

459 Məhsulun faktiki həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq hansı amilin təsirini əks etdirir:

- bitginin məhsuldarlığının dəyişməsi;
- torpağın tərkibinin dəyişməsi;
- iqlim şəraitinin dəyişməsi;
- fondveriminin dəyişməsi
- əkin sahəsinin dəyişməsi;

460 Bitginin məhsuldarlığının dəyişməsinin məhsul yığımına təsiri hesablanır:

- məhsulun faktiki həcmi ilə faktiki əkin sahəsinə və plan məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- məhsulun faktiki həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- məhsulun plan həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- bitginin faktiki və plan məhsuldarlığı arasında fərqli plan əkin sahəsinə hasili kimi;
- məhsulun faktiki və plan həcmi arasında fərqli plan əkin sahəsinə hasili kimi;

461 Məhsulun faktiki həcmi ilə faktiki əkin sahəsinə və bitginin plan məhsuldarlığına görə hesablanmış məhsulun həcmi arasında fərq hansı amilin təsirini əks etdirir:

- bitginin məhsuldarlığının dəyişməsi;
- torpağın tərkibinin dəyişməsi;
- iqlim şəraitinin dəyişməsi;
- fondveriminin dəyişməsi;
- əkin sahəsinin dəyişməsi;

462 əkin sahəsinin məhv olması səbəbindən məhsul itgisi necə hesablanır:

- məhsulun faktiki həcmi ilə faktiki əkin sahəsinə və plan məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- məhsulun faktiki həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- məhsulun plan həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- bitginin faktiki və plan məhsuldarlığı arasında fərqli plan əkin sahəsinə hasılı kimi;
- məhsulun faktiki yığılan sahə və plan məhsuldarlıqla görə hesablanmış həcmi ilə faktiki səpilmiş sahə və plan məhsuldarlıqla görə hesablanmış həcmi arasında fərq kimi;

463 K/t müəssisəsinin ixtisaslaşması səviyyəsi (əi) aşağıdakı qaydada hesablanır:burada, $X_{çn}$ -n növ məhsulun xüsusi çəkisi, %-lə, n -xüsusi çəkilərinə görə ayrı-ayrı məhsulların sıralanmada nömrəsi

- $\Theta_i = 100 / \sum [X_{çn} \times (2n-1)];$
- $\Theta_i = \sum [X_{çn} \times (2n-1)] / 100$
- $\Theta_i = 100 / \sum [X_{çn} \times (1-2n)];$
- $\Theta_i = 100 / \sum [X_{çn} / (2n-1)];$
- $\Theta_i = 100 / \sum [(2n-1) / X_{çn}];$

464 əkin sahəsinin strukturunun dəyişməsinin bitgiçilik məhsullarının həcmində təsirini hesalamaq üçün hansı düsturdan isitifadə olunur? burada, Süm-ümmumi əkin sahəsi, $X_{çi}$ -i növ məhsulun xüsusi çəkisi, %-lə, M_i -i növ b itginin məhsuldarlığı

- $Q = \sum (Süm \times X_{çi} \times M_i);$
- $Q = \sum (Süm \times X_{çi} / M_i);$
- $Q = \sum (Süm / X_{çi} \times M_i);$
- $Q = \sum (Süm \times X_{çi} - M_i);$
- $Q = \sum (Süm \times X_{çi} + M_i);$

465 əkin sahəsinin strukturunun dəyişməsinin bitgiçilik məhsullarının həcmində təsiri necə hesablanır?burada, Süm-ümmumi əkin sahəsi, $X_{çi}$ -i növ məhsulun xüsusi çəkisi, %-lə, M_i -i növ b itginin məhsuldarlığı

- $\Delta Q = \sum (Süm_1 \times X_{çi0} \times M_{i0});$
- $\Delta Q = \sum (Süm_0 \times \Delta X_{çi} \times M_{i1});$
- $\Delta Q = \sum (\Delta Süm \times X_{çi0} \times M_{i1});$
- $\Delta Q = \sum (Süm_1 \times \Delta X_{çi} \times \Delta M_i);$
- $\Delta Q = \sum (Süm_1 \times \Delta X_{çi} \times M_{i0});$

466 əkin sahəsinin dəyişməsinin bitgiçilik məhsullarının həcmində təsiri necə hesablanır? burada, Süm-ümmumi əkin sahəsi, $X_{çi}$ -i növ məhsulun xüsusi çəkisi, %-lə, M_i -i növ b itginin məhsuldarlığı

- $\Delta Q = S_{i0} \times M_{i0};$

- $\Delta Q = S_i 0 \times \Delta M_i;$
- $\Delta Q = \Delta S_i \times M_i 1;$
- $\Delta Q = \Delta S_i \times \Delta M_i;$
- $\Delta Q = \Delta S_i \times M_i 0;$

467 Bitginin məhsuldarlığının dəyişməsinin həmin növ məhsul istehsalına təsiri necə hesablanır? burada, Süm-ümmumi əkin sahəsi, Xçı-i növ məhsulun xüsusi çəkisi, %-lə, Mi-i növ b itginin məhsuldarlığı

- $\Delta Q = S_i 0 \times M_i 0;$
- $\Delta Q = S_i 1 \times \Delta M_i;$
- $\Delta Q = \Delta S_i \times M_i 1;$
- $\Delta Q = \Delta S_i \times \Delta M_i;$
- $\Delta Q = \Delta S_i \times M_i 0;$

468 Ayrı-ayrı növ bitginin məhsuldarlığının dəyişməsinin bitgiçilik məhsul-la-rı-nın ümumi həcmində təsiri necə hesablanır? burada, Süm-ümmumi əkin sahəsi, Xçı-i növ məhsulun xüsusi çəkisi, %-lə, Mi-i növ b itginin məhsuldarlığı

- $\Delta Q = \sum(S_{\text{ümf}} \times X_{\text{çipl}} \times M_{\text{ipl}});$
- $\Delta Q = \sum(S_{\text{ümpl}} \times \Delta X_{\text{çı}} \times M_{\text{if}});$
- $\Delta Q = \sum(\Delta S_{\text{üm}} \times X_{\text{çipl}} \times M_{\text{if}});$
- $\Delta Q = \sum(S_{\text{ümf}} \times \Delta X_{\text{çı}} \times \Delta M_i);$
- $\Delta Q = \sum(S_{\text{ümf}} \times X_{\text{çif}} \times \Delta M_i);$

469 Sürün strukturunun məhsul çıxımına (Q) təsiri aşağıdakı amiilli model əsasında hesablanır? burada, Küm-malqaranın baş sayı, Xçı-i qrupp heyvanların xüsusi çəkisi, %-lə, Mi-i qrupp heyvanlar üzrə bir başın orta məhsuldarlığı

- $Q = \sum(K_{\text{üm}} \times X_{\text{çı}} \times M_i);$
- $Q = \sum(K_{\text{üm}} / X_{\text{çı}} \times M_i);$
- $Q = (K_{\text{üm}} \times X_{\text{çı}} / M_i);$
- $Q = (K_{\text{üm}} \times X_{\text{çı}} \times M_i);$
- $Q = \sum(K_{\text{üm}} \times X_{\text{çı}} / M_i);$

470 Aparılmış aqrotexniki tədbirin ümumi məhsul yığımına təsiri necə hesablanır:

- hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin faktiki səviyyəsinə hasili kimi;
- hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin plan səviyyəsinə nisbəti kimi;
- hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin plan səviyyəsinə hasili kimi;
- hər bir tədbirin ödənilməsinin faktiki səviyyəsi ilə həmin tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) fərqi kimi;

- hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin faktiki səviyyəsinə nisbəti kimi;

471 Aparılmış hər bir aqrotexniki tədbirin bitginin məhsuldarlığına və ümumi məhsul yığımına təsiri necə hesablanır:

- hər bir tədbirin ödənilməsinin faktiki səviyyəsi ilə həmin tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) fərqi kimi;
- hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin faktiki səviyyəsinə nisbəti kimi;
- hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin plan səviyyəsinə nisbəti kimi;
- hər bir tədbir üzrə ödəmənin dəyişməsinin müvafiq tədbirin faktiki həcmində hasili kimi;
- hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin faktiki səviyyəsinə hasili kimi;

472 Bitgiçilikdə xərclərin örtülməsi hesablanır:

- hər bir əkin sahəsinin onun torpaq balına hasilinin 100-ə nisbəti kimi;
- hər bir əkin sahəsinin 1 hektara xərclərə hasili kimi;
- 1 hektara xərclərin 1 hektardan məhsul çıxımına nisbəti kimi;
- 1 hektardan məhsul çıxımının 1 hektara xərclərə nisbəti kimi;
- hər bir əkin sahəsinin istehsal olunmuş məhsulun dəyərinə hasili kimi;

473 Iribuynuzlu mal-qara üzrə xərclərin örtülməsi əmsalı hesablanır:

- bir baş mal-qaraya xərclərin bir baş heyvandan məhsul çıxımına nisbəti kimi;
- mal-qaranın baş sayının bir başa düşən xərclərə hasili kimi;
- bir baş heyvana xərclərin bir başdan məhsul çıxımına hasili kimi;
- bir başdan sməhsul çıxımının bir baş heyvana düşən xərclərə nisbəti kimi
- məcmu xərclərin mal-qaranın baş sayına nisbəti kimi;

474 Müqayisə (kadastr) olunan torpaq hesablanır:

- hər bir növ əkin sahəsinin torpağın balına hasilinin 100-ə nisbəti kimi;
- 1 hektara orta xərclərin 1 hektardan məhsul çıxımına nisbəti kimi;
- 1 hektardan məhsul çıxımının 1 hektara xərclərə nisbəti kimi;
- hər bir əkin sahəsinin istehsal olunmuş məhsulun dəyərinə hasili kimi
- hər bir əkin sahəsinin 1 hektara xərclərə hasili kimi;

475 Büdcənin əsas funksiyası:

- nəzarət, büdcə fondunun formallaşması, bölüşdürülməsi;
- büdcə fondunun çoxtərəfli iqtisadi təsirinin öyrənilməsi;

- inzibati funksiya, büdcə fondundan istifadə;
- qoyulmuş xərc normalarına əməl olunmasının yoxlanılması.
- büdcə fondunun smeta uçotu ilə təqdim olunması hesabatı;

476 Iqtisadi təhlil – elmi bilik vastəsidir:

- onun predmetinin əsas elementlərinin hissələrə bölünməsi və tərkib hissəsi;
- təşkilatın fəaliyyəti;
- iqtisadi hadisə və proseslərin mahiyyəti və onun əsas tərkib hissəsinin çox tərəfli əlaqə və asılılığının öyrənilməsi;
- mənfiətin bölüşdürülməsi.
- təşkilatın maliyyə fəaliyyətinin öyrənilməsi;

477 Smeta xərclərinin icrası mühasibat uçotu üzrə həyata keçirilir:

- jurnal order forması;
- memorial –order forması;
- jurnal forması;
- əsas fondların hərəkəti üzrə hesabat.
- material ehtiyatlarının hərəkəti üzrə hesabat;

478 Büdcə təşkilatı- bu təşkilat:

- büdcədən ayrılan vəsait və ya büdcədən kənar fondlar hesabına maliyyələşir;
- icmal büdcə hesabına maliyyələşir;
- alınmış gəlir hesabına maliyyələşir;
- xüsusi vəsait fondu hesabına maliyyələşir.
- sosial mədəni və idarə etmə fondlar hesabına maliyyələşir;

479 Büdcə təşkilatının xarici informasiya istifadəçiləri hesab olunur:

- büdcə vəsaitinə sərəncam vericilər, verqi və xəzinadarlıq orqanları;
- komersiya təşkilatlarının idarə heyvəti;
- büdcə təşkilatının icraçıları;
- büdcədən kənar təşkilatlar.
- verqi ödəyyən təşkilatlar;

480 Büdcədən kənar və büdcə təşkilatlarının fəaliyyəti üzrə gəlir və xərclər smetası tərtib olunur:

- ayrıca;
- biri digərinin tərkib hissəsidir;
- birgə;
- eyni vaxtda.
- büdcədən kənar tərtib edilmir;

481 Büdcə təşkilatlarının xərcləri bölünür:

- kassa və faktiki xərclər;
- xeyriyyə fondunun xərcləri;
- dərmanlar, qida, təhsil xərcləri;
- təşkilatın salxlanılması üzrə cari xərclər və kapital qoyuluşu.
- kommersiya fəaliyyətinin xərcləri;

482 Respublika bütçəsindən ayrılmış vəsaitin normadan artıq xərclənməsi necə müəyyən edilir:

- cari xərclər ilə kpital qoyuluşu arasındaki fərq.
- qoyulmuş norma xərcləri ilə kassa xərclər arasındaki fərq;
- qoyulmuş norma xərcləri ilə faktiki xərclər arasındaki fərq;
- faktiki xərclər ilə kassa xərclər arasındaki fərq;
- normadan artıq xərc mümkün deyil;

483 Təşkilat tərəfindən bütçə vəsaitinin tam istifadə olunmaması göstərir:

- təşkilatın işinin daha keyfiyyətli olmasını;
- təşkilat rəhbərliyinin işinin səmərəliliyini;
- təşkilatın işinin səmərəsiz təşkil olmasını;
- təşkilat əməkdaşlarının öz səlahiyyətlərini tam icra etməməsi.
- bütçə vəsaitinin tam istifadə olunmamasının mümkünzsizlüyü;

484 Gəlir və xərc smetası nədir:

- təşkilatın əsas xərclərinin bölüşdürülməsi üzrə maliyyə sənədidir;
- gəlir və xərclərin müəyyən edən maliyyə sənədidir;
- mövcud qaydaya uyğun təstiqli olunmuş, məqsədəyönlü bütçə ayırmalarının və həcmimin müəyyən edilməsi sənədidir;
- gəlir və xərcləri müəyyən edən plan sənədidir.
- təşkilatın əsas xərclərinin bölüşdürülməsi üzrə plan sənədidir;

485 Büdcə təşkilatı hesab olunur:

- yerli idarəetmə və ya dövlət orqanı tərəfindən yaradılmış;
- gəlir və xərclər smetası əsasında uçot aparan;
- məqsədi mənfəət əldə etməmək və müxtəlif funksiyaları elmi texniki, sosial mədəni, idarəetmə ilə məşqul olan;
- bütün cavablar düzdur.
- büdcədən kənar və ya büdcə fondunun vəsaiti hesabına maliyyələşən;

486 Büdcədən maliyyələşən təşkilatlar öz xərclərini həyata keçirirlər:

- bilavasitə xəzinadarlıq orqanlarında açılmış büdcə vəsaitinin uçotu üzrə hesabda;
- xəzinadarlıq orqanında nağd vəsaitlə ödənilir;
- ancaq təşkilat tərəfindən açılmış hesabdan;
- bütün variantlar münkündür.
- bilavasitə özəl banklarda açılmış hesabdan;

487 Büdcə məcələsində maliyyələşmənin növbəti mərhələləri müəyyən edilmişdir:

- rəsmi büdcənin tərtib və təstiqi;
- büdcə təşkilatı və büdcə vəsaitini bölüşdürən tərəfindən gəlir və xərcələr smetasının təstiqi;
- büdcə vəsaitini alan və idarə edənə qədər büdcə ayırmaların təstiqinin nəzərə çatdırılması;
- bütün variantlar münkündür.
- büdcə vəsaitini alan və idarə edənə qədər büdcə öhtəliyi limitinin təstiqi və nəzərə çatdırılması;

488 Smeta ayırmalarında nəzərdə tutulan məbləğdən artıq sərfə:

- məhduddur, bu məbləğ həddindən artıq sərfə icazə verilmir;
- son həddə bu məbləğdən artıq istifadə etmək olar;
- məhdud deyil, bu məbləğdən artıq sərfə icazə verilir;
- əgər onlar elm və mədəniyyət xüsusiyyətini eks etdirirsə icazə verilir.
- əgər onlar səhiyyə və təhsilin xüsusiyyətini eks etdirirsə icazə verilir;

489 Büdcə təşkilatlarının smetalarının növləri:

- illik, yarimillik, rüblik;
- məhdud, orta, məsuliyyətli;
- konsolidasiya edilmiş, hesablanmış,
- tədbirlər, sadə, mürəkkəb;

- ümumi, mərkəzləşmiş tədbirlər, icmal;

490 Büdcə təşkilatlarının icmal smetası formalaşdırılır:

- iclas və konfransların keçirilməsinə xərclərin maliyyələşdirilməsi və bölüşdürülməsi üçün;
- orqan və ya nazirliklərin saxlanması bütün xərclərin cəmlənməsi ilə;
- digər mərkəzləşdirilmiş tədbirlərin və ədəbiyyatların alınmasına;
- mərkəzləşmiş mühasibatlıq tərəfindən təşkilata xidmət.
- eyni tipli təşkilatların qruplar üzrə bütövlikdə planlaşdırılması;

491 Büdcə təşkilatlarında iqtisadi təhlilin predmetinə aiddir:

- təsərrüfarat fəaliyyəti;
- maliyyə nəticələri;
- gəlir və xərclər smetası;
- kəmiyyət və keyfiyyət amillərinin qiymətləndirilməsi.
- səbəb – hadisələrə təsir;

492 Kəsir nədir?

- gəlirlərin xərcləri üstələməsi;
- gəlirlər mənbələri;
- xərclərin gəlirləri üstələməsi;
- gəlirlərin xərclərin bərabərliyi.
- qiymətlərin artması;

493 Büdcə təşkilatlarında iqtisadi təhlilin obyektlərinə aiddir:

- istifadə olunmamış ehtiyatlar;
- iqtisadi prosess və əlaqələrə təsir edən səbəb və hadisələr;
- tam maliyyələşdirməmək və normadan artq məbləğ;
- maliyyə nəticələri.
- amillərə təsir edən tədqiqat üsulları;

494 Təhlilin aparılması üçün aşağıdakı informasiya növlərindən istifadə olunur:

- marjinal və müqayiseli;
- tam, cari və yerli;

- operativ, cari və perspektiv;
- strateji, integratıv və retrospektiv.
- daxili (idarəetmə) və xarici (maliyyə);

495 Büdcə təşkilatlarında əmək haqqı fondundan istifadə təhlilinin əsas vəzifələrinə daxildir:

- əmək məhsuldarlığının və ödəniş artım tempinin tədqiqi
- əmək haqlarının ödənilməsində istifadə olunan ehtiyat vəsaitlərin səmərəliliyinin yüksəldilməsinin aşkar edilməsi
- mükafatlandırılmışın mövcud formalarının səmərəliliyinin öyrənilməsi
- orta əmək haqqı həcminin və dinamikasının müəyyən edilməsi
- bütün göstərilənlər

496 Büdcə təşkilatlarında əməyin səmərəliliyini xarakterizə edən göstəricilərə aiddir (təhsil sistemində)

- heyətin bir ştat vahidinə düşən tələbələrin sayına görə xidmət səviyyəsi
- işçilərin orta tarif dərəcəsi;
- işə daxil olma və xaric olma üzrə dövriyyə əmsalı
- iş vaxtı fondundan istifadənin səmərəlilik əmsalı;
- ştatın komplektləşdirmə əmsalı

497 Büdcə təşkilatlarında əmək resurslarının hərəkətini xarakterizə edən göstəricilərə aiddir

- iş vaxtı fondundan istifadənin səmərəlilik əmsalı;
- ştat vahidi üzrə bir işçiyə düşən tələbələrin sayına görə xidmət səviyyəsi
- işçilərin işə gəbulu və işdən çıxma üzrə dövriyyə əmsalı, kadrların sabitliyi və axını əmsalı
- bir ay müddətində işdən azad olunanların sayı
- ştatın komplektləştirmə əmsalı

498 əsas işçilərin sayı üzrə planın əsaslandırılmasına aiddir:

- təstiğ olunmuş ştat cədvəlinə uyğunluq dərəcəsi
- hesabat dövrünün məlumatlarının əvvəlki dövrlə müqayisəsi
- plan dövründə işə çıxma günlərinin miqdarına əsasən
- bir işçinin orta iş günün müddətinə əsasən
- orta illik plan təlabatı üzrə işçilərin sayı

499 Kassa xərcləri ilə faktiki xərclərin kənarlaşmasının öyrənilməsi başa düşülər:

- smeta xərclərinin icrası üzrə istifadə olunan hesabat məlumatları, ayrıca maddələr üzrə və bütövlilikdə smeta üzrə;
- təhlil olunan dövrün əvvəlinə kreditor borcları;
- təhlil olunan dövrün əvəlinə və sonuna debitor borcları;
- təhlil olunan dövrə köçürülmüş pul vəsaitlərinin məbləği.
- təhlil olunan dövrün əvvəlinə və sonuna kreditor borclar;

500 Ticarət təşkilatının işçilərinin siyahı sayı səciyyələndirir:

- onların orta sayını;
- işçilərin ümumi sayını;
- işə çıxan işçilərin sayını;
- işdən azad olan işçilərin sayını;
- işə çıxmayan işçilərin sayını;

501 Ticarət təşkilatı üzrə işçilərin dövriyyəsinə daxildir:

- işə çıxan işçilərin sayı;
- hesabat dövründə daxil olmuş və işdən çıxmış işçilərin sayı;
- işə çıxmayan işçilərin sayı;
- işçilər tərəfindən işlənmiş ümumi vaxt;
- ticarət işçilərinin orta siyahı sayı.

502 Əmək haqqı xərcləri ilə əmək məhsuldarlığı arasında aşağıdakı əlaqə mövcuddur:

- funksional;
- proporsional;
- qarşılıqlı asılı.
- əks;
- birbaşa;

503 Əmək haqqı xərcləri ilə əmək məhsuldarlığı arasında əlaqənin sıxlığının təhlili zamanı aşağıdakı əmsal hesablanır:

- korrelyasiya;
- reqressiya;
- kadr axını;
- diskontlaşdırma.
- variasiya;

504 Podrat təşkilatının fəaliyyətinin təhlilinin əsas məqsədi:

- tikintinin layihə-smeta sənədləri ilə təmin olunması;
- kapital qoyuluşlarının səmərəliliyinin yüksəldilməsi imkanlarının müəyyən edilməsi;
- tikinti-quraşdırma işlərinin səmərəliliyinin artırılması ehtiyatlarının aşkar edilməsi və istifadə olunması;
- bitməmiş istehsalın vəziyyətinin müəyyən edilməsi;
- istehsal güclərinin işə malınması üzrə planın yerinə yetirilməsi;

505 Podrat təşkilatın yerinə yetirdiyi və təhvil verdiyi işlərin həcmi necə hesablanır:

- müqayisəli smeta qiymətlərlə;
- müqayisəli bazar qiymətlərlə;
- müqayisəli cari qiymətlərlə;
- kurs üzrə istənilən valyutada sərbəst qiymətlərlə;
- müqayisəli müqavilə qiymətlərlə

506 Tikinti-quraşdırma işlərinin faktiki və mümkün həcmləri arasındaki fərq nəyi səciyyələndirir:

- podratçı tərəfindən obyektlərdə tikinti-quraşdırma işlərinin keyfiyyətsiz yerinə yetirilməsini;
- sifarişçi və podratçı arasında bağlanmış müqavilənin şərtlərinin yerinə yetirilməməsini;
- ay və ya rüb ərzində tikinti-quraşdırma işlərinin həcmi üzrə biznes planın yerinə yetirilməməsini;
- tikinti təşkilatının istehsal güclərinin vaxtında işə salınmamasını;
- işlərin qeyri ritmikliyi səbəbindən tikintinin həcminin artırılması üzrə imkanların əldən verilməsini;

507 İstehsal güclərinin işə salınması planının yerinə yetirilməsi göstəricilərinin və obyektlərin miqdarının təhlilinin aşağıdakılara əlaqədə aparılması məqsədə uyğundur:

- podratçı tərəfindən obyektlərdə işlərin yerinə yetirilməsi və onların keyfiyyətinin qiymətləndirilməsi;
- tikinti işlərinin ritmikliyi;
- podratçı tərəfindən işlərin nəzərdə tutulan müddətdə başa çatdırılması;
- tikinti işçilərinin əmək məhsuldarlığının aşağı düşməsi və növbədaxili boşdayanmaların mövcudluğu;
- bitməmiş istehsalın mövcudluğu;

508 Buraxılış obyektlərinin komplektliliyi aşağıdakı kimi müəyyən olunur:

- plan üzrə onların tərkibi tikintidaxili obyektlərin miqdarı üzrə layihə tərkibi, güclərin natural ölçüləri və smetadəyərləri ilə müqayisə olunur;
- onların faktiki tərkibi tikintidaxili obyektlərin miqdarı üzrə layihə tərkibi, güclərin natural ölçüləri və smeta dəyərləri ilə müqayisə olunur;
- plan üzrə onların tərkibi tikintidaxili obyektlərin miqdarı üzrə layihə tərkibi, güclərin natural ölçüləri və smeta dəyərləri ilə müqayisə olunur;

- onların faktikitərkibi tikintidaxili obyektlərin miqdarı üzrə layihə tərkibi, güclərin natural ölçüləri və plan maya dəyəri ilə müqayisə olunur;
- plan üzrə onların tərkibi tikintidaxili obyektlərin miqdarı üzrə layihə tərkibi, güclərin natural ölçüləri və faktiki dəyərləri ilə müqayisə olunur;

509 Podratçı təşkilatın məlumatları üzrə obyektlərin tikintiyə hazırlığı və tikintinin davam etməsinin təhlili zamanı hansı göstərici analitik hesablamaların əsasını təşkil edir:

- kapital qoyuluşunun həcmi;
- hazır tikinti məhsulunun dəyəri;
- işin təhvil verilməsi müddəti;
- tikinti işlərinin həcmi;
- tikinti işlərinin keyfiyyəti;

510 Tikinti-quraşdırma işlərinin ümumi həcmində ay və ya rüblər üzrə tikinti məhsullarının xüsusi çəkisi:

- tikinti istehsalının ritmikliyinin birbaşa göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin köməkçi göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin dolayı göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin fərdi göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin ümumi göstəricisidir;

511 Tikinti təşkilatının günahı üzündən boşdayanmaların ödənilməsi və zaydan itgi:

- tikinti istehsalının ritmikliyinin birbaşa göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin köməkçi göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin dolayı göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin fərdi göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin ümumi göstəricisidir;

512 Plandan artıq bitməmiş istehsal qalağanan mövcudluğu:

- tikinti istehsalının ritmikliyinin birbaşa göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin köməkçi göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin dolayı göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin fərdi göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin ümumi göstəricisidir;

513 Layihənin müqayisəli maliyyə-iqtisadi səmərəsi necə hesablanır:

- qurulan obyektin smeta dəyərinin dəyişməsinin kapital qoyuluşuna nisbəti kimi;
- müqayisə olunan variant üzrə kapital qoyuluşunun maya dəyərinin dəyişməsinə nisbəti kimi;
- maya dəyərinin dəyişməsinin müqayisə olunan variant üzrə kapital qoyuluşuna nisbəti kimi;
- xalis məhsul artımının həmin artımı şərtləndirən kapital qoyuluşuna nisbəti kimi;
- müqayisə olunan variant üzrə kapital qoyuluşunun qurulan obyektin smeta dəyərinin dəyişməsinə nisbəti kimi;

514 Tikinti-quraşdırma işlərinin keyfiyyətinin qiymətləndirilməsi üçün istifadə olunan çıxdaş əmsalı hesablanır:

- tikinti-quraşdırma işlərinin tam maya dəyərinin brakın düzəldilməsinə çəkilən xərclərə nisbəti kimi;
- layihənin smeta dəyərinin tikintidə zaydan itgilərə nisbəti kimi;
- hesabat dövründə görülmüş tikinti-quraşdırma işlərinin faktiki həcmimin zaydan itgilərə nisbəti kimi;
- brakın istehsalı üzrə xərclərin onların düzəldilməsinə çəkilən xərclərə nisbəti kimi;
- tikintidə zaydan itgilərin hesabat dövründə görülmüş tikinti-quraşdırma işlərinin faktiki dəyərinə nisbəti kimi;

515 Tikintidə zaydan itgi necə hesablanır:

- brakın istehsalına və onların düzəldilməsinə çəkilən xərclərin cəmi kimi;
- brakın istehsalı üzrə xərclərin onların düzəldilməsinə çəkilən xərclərə nisbəti kimi
- brakın istehsalına və onların düzəldilməsinə çəkilən xərclərin fərqi kimi;
- brakın düzəldilməsinə çəkilən xərclərin tikinti-quraşdırma işlərinin tam maya dəyərinə nisbəti kimi;
- tikinti-quraşdırma işlərinin tam maya dəyərinin brakın düzəldilməsinə çəkilən xərclərə nisbəti kimi;

516 Sənayeləşdirmə əmsalı hesablanır:

- istehlak olunan materialların ümumi dəyərinin istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinə nisbəti kimi;
- mexaniki üsulla yerinə yetirilmiş işlərin həcmimin işlərin ümumi həcminə nisbəti kimi;
- tikinti maşın və mexanizmlərin dəyərinin dəyər ifadəsində tikinti quraşdırma işlərinin illik həcminə nisbəti kimi;
- mənfəətin artım məbləğinin məhsulun maya dəyərinə nisbəti kimi;
- istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinin istehlak olunan materialların ümumi dəyərinə nisbəti kimi;

517 Materiallarla təmin olunma əmsalı hesablanır:

- həmin materialın faktiki həcmimin norma üzrə həmin materiala olan tələbata nisbəti kimi;
- mexaniki üsulla yerinə yetirilmiş işlərin həcmimin işlərin ümumi həcminə nisbəti kimi;
- tikinti maşın və mexanizmlərin dəyərinin dəyər ifadəsində tikinti quraşdırma işlərinin illik həcminə nisbəti kimi;
- mənfəətin artım məbləğinin materialların faktiki həcminə nisbəti kimi;
- istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinin istehlak olunan materialların ümumi dəyərinə nisbəti kimi;

518 İşlərin mexanikləşdirmə səviyyəsi hesablanır:

- həmin materialın faktiki həcminin norma üzrə həmin materiala olan tələbata nisbəti kimi;
- mexaniki üsulla yerinə yetirilmiş işlərin həcminin işlərin ümumi həcminə nisbəti kimi;
- tikinti maşın və mexanizmlərin dəyərinin dəyər ifadəsində tikinti quraşdırma işlərinin illik həcminə nisbəti kimi;
- dəyər ifadəsində tikinti quraşdırma işlərinin illik həcminin tikinti maşın və mexanizm-lərin dəyərinə nisbəti kimi;
- istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinin istehlak olunan materialların ümumi dəyərinə nisbəti kimi;

519 Tikintidə kapital qoyuluşunun ümumi və ya mütləq, maliyyə-iqtisadi səmərəliliyi necə hesablanır:

- xalis məhsul artımının balans mənfəətinə nisbəti kimi;
- kapital qoyuluşunun xalis və ya ümumi məhsulun artım məbləğinə nisbəti kimi;
- xalis mənfəət artımının tikinti-quraşdırma işlərinin həcminə nisbəti kimi;
- balans mənfəətinin artımının kapital qoyuluşunun həcminə nisbəti kimi;
- xalis məhsul artımının həmin artımı təmin edən kapital qoyuluşuna nisbəti kimi;

520 Layihənin rentabelliyi necə hesablanır:

- xalis mənfəətinin artımının kapital qoyuluşunun həcminə nisbəti kimi;
- məhsulun illik biznes plan üzrə hesablanmış qiyməti ilə illik biznes plan üzrə hesablanmış maya dəyəri arasında fərq kimi;
- kapital qoyuluşunun xalis mənfəətin artım məbləğinə nisbəti kimi;
- xalis mənfəət artımının tikinti-quraşdırma işlərinin həcminə nisbəti kimi;
- mənfəətin artımının həmin artımı təmin edən kapital qoyuluşuna nisbəti kimi;

521 Tikinti-quraşdırma işlərinin hazırlığı necə hesablanır:

- işlərin maya dəyərinin hesabat dövründə yerinə yetirilən tikinti-quraşdırma işlərinin dəyərinə nisbəti kimi;
- işlərin faktiki dəyərinin obyektin tikintisinin əvvəlindən yerinə yetirilən tikinti-quraşdırma işlərinin dəyərinə nisbəti kimi;
- işlərin tam smeta dəyərinin obyektin tikintisinin əvvəlindən yerinə yetirilən tikinti-quraşdırma işlərinin dəyərinə nisbəti kimi;
- obyektin tikintisinin əvvəlindən yerinə yetirilən tikinti-quraşdırma işlərinin dəyərinin işlərin tam smeta dəyərinə nisbəti kimi;
- obyektin tikintisinin əvvəlindən yerinə yetirilən tikinti-quraşdırma işlərinin dəyərinin faktiki dəyərinə nisbəti kimi;

522 Tamamlanmamış tikinti işləri necə hesablanır:

- işlərin ümumi həcmi-ilin əvvəlinə bitməmiş istehsal + il ərzində təhvil verilmiş tikinti-quraşdırma işləri;
- işlərin ümumi həcmi+ilin əvvəlinə bitməmiş istehsal + il ərzində təhvil verilmiş tikinti-quraşdırma işləri;
- işlərin ümumi həcmi+ilin əvvəlinə bitməmiş istehsal - il ərzində təhvil verilmiş tikinti-quraşdırma işləri;
- işlərin ümumi həcmi - il ərzində təhvil verilmiş tikinti-quraşdırma işləri;

- işlərin ümumi həcmi - ilin əvvəlinə bitməmiş istehsal - il ərzində təhvil verilmiş tikinti-quraşdırma işləri;

523 Dəyər ifadəsində tikinti-quraşdırma işləri üzrə planın icrası əmsalı necə hesablanır:

- dəyər ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və plan həcmlərinin fərqi kimi;
- dəyər ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və plan həcmlərinin nisbəti kimi;
- dəyər ifadəsində tikinti-quraşdırma işlərinin plan və faktiki həcmlərinin nisbəti kimi;
- dəyər ifadəsində tikinti-quraşdırma işlərinin plan və faktiki həcmlərinin fərqi kimi;
- dəyər ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və normativ həcmlərinin nisbəti kimi;

524 Normativ vaxt (norma-saat) ifadəsində tikinti-quraşdırma işləri üzrə planın icrası əmsalı necə hesablanır:

- norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və plan həcmlərinin fərqi kimi;
- norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və plan həcmlərinin nisbəti kimi;
- norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin plan və faktiki həcmlərinin nisbəti kimi;
- norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin plan və faktiki həcmlərinin fərqi kimi;
- norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və normativ həcmlərinin nisbəti kimi;

525 Quruluş amilinin tikinti-quraşdırma işlərinin həcminin dəyişməsinə təsiri necə hesablanır:

- manat və norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi əmsallarının fərqinin işlərin plan dəyərinə hasılı kimi;
- manat və norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi əmsallarının işlərin faktiki dəyərinə hasılı kimi
- manat və norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi əmsallarının işlərin plan dəyərinə hasılı kimi;
- manat və norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi əmsallarının hasilinin işlərin plan dəyərinə nisbəti kimi;
- manat və norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi əmsallarının fərqinin işlərin plan dəyərinə nisbəti kimi;

526 Tikinti texnikası ilə təmin olunma necə hesablanır:

- işlənmiş maşın-saatların miqdarının, onların işinin növbəlik əmsalının, növbənin orta uzunluğunun, 1 maşın-saat hesabı ilə tikinti-quraşdırma işinin həcminin hasılı kimi;
- tikinti maşın və mexanizmlərin ortaillik dəyərinin, işlənmiş günlərin, onların işinin növbəlik əmsalının, günlük boşdayanmanın, orta saatlıq tikinti-quraşdırma işinin həcminin hasılı kimi;
- tikinti maşın və mexanizmlərin sayının, işlənmiş günlərin, onların işinin növbəlik əmsalının, növbənin orta uzunluğunun, orta saatlıq tikinti-quraşdırma işinin həcminin hasılı kimi;
- tikinti maşın və mexanizmlərin sayının, işlənmiş günlərin, növbənin orta uzunluğunun, 1 maşın-saat hesabı ilə tikinti-quraşdırma işinin həcminin hasılı kimi;
- tikinti maşın və mexanizmlərin sayının, işlənmiş günlərin, onların işinin növbəlik əmsalının, növbənin orta uzunluğunun, 1 maşın-saat hesabı ilə tikinti-quraşdırma işinin həcminin hasılı kimi;

527 Aqrar sənaye sahəsinin inkişafını səciyyələndirir:

- iqtisadiyyatda işgüzar dəyişikliklərə xüsusi həssaslığı;
- orta gəlirlilik və riskin aşağı səviyyəsi;
- satışın və mənfəətin həcminin nisbətən stabil olması;
- bütün cavablar doğrudur;
- məhsul satışı və mənfəətin daimi artımı;

528 Aqrar sənaye sahəsinin orta inkişafını səciyyələndirir:

- iqtisadiyyatda işgüzar dəyişikliklərə xüsusi həssaslığı;
- orta gəlirlilik və riskin aşağı səviyyəsi;
- satışın və mənfəətin həcminin nisbətən stabil olması;
- bütün cavablar doğrudur;
- məhsul satışı və mənfəətin daimi artımı

529 ASK-nin dövri fəaliyyət sahələrini səciyyələndirir:

- iqtisadiyyatda işgüzar dəyişikliklərə xüsusi həssaslıq;
- orta gəlirlilik və riskin aşağı səviyyəsi;
- satışın və mənfəətin həcminin nisbətən stabil olması;
- bütün cavablar doğrudur;
- məhsul satışı və mənfəətin daimi artımı

530 Təbii-iqlim şəraitindən ilk növbədə asılıdır:

- tikinti təşkilatlarının fəaliyyətinin nəticələri;
- nəqliyyat təşkilatlarının fəaliyyətinin nəticələri;
- sənaye müəssisələrinin fəaliyyətinin nəticələri;
- ticarət təşkilatlarının fəaliyyətinin nəticələri;
- k/t müəssisələrinin fəaliyyətinin nəticələri;

531 Resursların qeyri bərabər istifadəsi, satışın qeyri ahəngdarlığı hansı sahəyə xasdır?

- tikinti təşkilatlarına;
- nəqliyyat təşkilatlarına ;
- sənaye müəssisələrinə;
- ticarət təşkilatlarına;
- k/t müəssisələrinə;

532 Iqtisadiyyatın hansı sahəsində istehsalın inkişafına iqtisadi amillərlə yanaşı bioloji, fiziki, kimyəvi və d. amillər təsir göstərir?

- ticarət;
- kənd təsərrüfatı
- nəqliyyat;
- sənaye;
- tikinti;

533 İstehsal vasitəsi kimi istehsal olunmuş məhsulların bir qisminin öz məqsədlərinə istifadə olunması k/t müəssisəsinin fəaliyyətinin nəticələrinə necə təsir göstərir?

- satılmış məhsulun həcmi istehsal olunmuş məhsulun həcmindən az olur;
- istehsal olunmuş məhsulun həcmi satılmış məhsulun həcmində bərabər olur;
- istehsal olunmuş məhsulun həcmi satılmış məhsulun həcmindən az olur;
- ümumi məhsulun həcmi satılmış məhsulun həcmindən az olur;
- istehsal olunmuş məhsulun həcmi ümumi məhsulun həcmindən az olur;

534 Iqtisadiyyatın hansı sahəsində təsərrüfatlar arası müqayisəli təhlildən geniş istifadə etmək olar?

- kənd təsərrüfatı
- tikinti;
- sənaye;
- nəqliyyat;
- ticarət;

535 Həyat mərhələsinin vəziyyəti üzrə k/t sahəsi səciyyələndirilir:

- sabit, qeyri sabit, inkişaf edən;
- artan, stabil, mərhələli;
- sabit, qeyri sabit, böhranlı;
- mərhələli, investisiyalı, innovasiyalı.
- artan, böhranlı, innovasiyalı;

536 Aqrar sənaye kompleksi sahəsində iqtisadi vəziyyətin təhlilinin əsas məqsədi:

- strateji imkanlarının və sahənin investisiya cəlbediciliyinin qiymətləndirilməsi;
- son dövrlərdə sahədə istehsal olunan yeni məhsulların səmərəliliyinin qiymətləndirilməsi ;
- son illər ərzində sahə üzrə satışın ümumi həcmının qiymətləndirilməsi;

- sahədə rəqabətin dərəcəsi və xarakterinin müəyyən edilməsi.
- son dövrlərdə sahə üzrə yeni şirkətlərin sayının və onların fəaliyyət miqyaslarının qiymətləndirilməsi

537 Innovasiya və texnoloji dəyişikliklər, iqtisadi meyllər, aqrar sektorda gözlənilən artımlar:

- təşkilatın iqtisadi və maliyyə vəziyyətinin təhlilinin əsas informasiya mənbəyidir;
- təşkilatın iqtisadi və maliyyə vəziyyətinin təhlilinin əsas məqsədidir;
- təşkilatın iqtisadi və maliyyə vəziyyətinin təhlilinin əsas vəzifələridir;
- təşkilatın iqtisadi və maliyyə vəziyyətinin təhlilinin əsas meyarlarıdır;
- təşkilatın iqtisadi və maliyyə vəziyyətinin təhlilinin əsas funksiyasıdır;

538 ASK müəssisəsinin əmlakının ümumi dəyərində qeyri maddi aktivlərin payının əsassız artımı balansın strukturuna necə təsir göstərir:

- təşkilatın cari dikvidlik göstəriciləri yaxşılaşır;
- balansın strukturu pisləşir;
- balansın strukturu yaxşılaşır;
- təşkilatın cari dikvidlik göstəriciləri pisləşir;
- balansın strukturu dəyişmir;

539 ASK müəssisəsinin əmlakının ümumi dəyərində qeyri maddi aktivlərin payının əsassız artımı fondveriminə necə təsir göstərir:

- təşkilatın balansının strukturu yaxşılaşır
- fondverimi və təşkilatın məcmu kapitalının dövretmə sürəti azalır;
- fondverimi yüksəlir, təşkilatın məcmu kapitalının dövretmə sürəti artır;
- əmək məhsuldarlığı ilə müqayisədə fondverimi daha sürətlə artır;
- qeyri maddi aktivlərin fondverimi dəyişmir;

540 K/t müəssisəsinin təsərrüfatlıq şəraiti aşağıdakı qruplara bölünür:

- heyvanların saxlanması şəraiti; iqlim şəraiti; müxtəlif texnikaların mövcudluğu;
- vilayət və rayon mərkəzləri, dəmir yolu stansiyaları arasında məsa-fə; ekoloji şərait;
- torpağın tərkibi; kontragentlər arasında qarşılıqlı müeasibət; iqtisadi;
- təbii-iqlim; təsərrüfatın yerləhdiyi yer; iqtisadi şərait
- iqtisadi; siyasi; hava şəraiti;

541 K/t müəssisəsinin ərazi yerləşməsi nə ilə səciyyələnir:

- istehsaldaxili strukturların, heyvandarlıq komplekslərinin miqdarı;

- vilayət və rayon mərkəzləri, dəmir yolu stansiyaları, iri sənaye mərkəzləri arasında məsa-fə;
- ümumi və əmtəəlik məhsulların istehsalı göstəriciləri;
- idarəetmə orqanlarının və idarəetmə işçilərinin məcmusu;
- müəssisənin torpaq və əmək resursları ilə, əsas və dövriyyə fondları ilə təmin olunması;

542 K/t müəssisəsinin iqtisadi şəraiti nə ilə səciyyələnir:

- istehsaldaxili strukturların, heyvandarlıq komplekslərinin miqdarı;
- vilayət və rayon mərkəzləri, dəmir yolu stansiyaları, iri sənaye mərkəzləri arasında məsa-fə;
- ümumi və əmtəəlik məhsulların istehsalı göstəriciləri;
- idarəetmə orqanlarının və idarəetmə işçilərinin məcmusu;
- müəssisənin torpaq və əmək resursları ilə, əsas və dövriyyə fondları ilə təmin olunması;

543 K/t müəssisəsinin ölçüsünü səciyyələndirir:

- istehsaldaxili strukturların, heyvandarlıq komplekslərinin miqdarı;
- vilayət və rayon mərkəzləri, dəmir yolu stansiyaları, iri sənaye mərkəzləri arasında məsa-fə;
- ümumi və əmtəəlik məhsulun həcmi göstəriciləri;
- idarəetmə orqanlarının və idarəetmə işçilərinin məcmusu;
- müəssisənin torpaq və əmək resursları ilə, əsas və dövriyyə fondları ilə təmin olunması;

544 K/t müəssisəsinin ölçüsünü səciyyələndirən əlavə göstəricilərə aiddir:

- idarəetmə orqanlarının və idarəetmə işçilərinin məcmusu;
- müəssisənin əmək və maliyyə resursları ilə təmin olunması;
- işçilərin sayı, k/t-na yararlı torpaqlar, mal qaranın sayı, əsas fondların mövcudluğu;
- ümumi və əmtəəlik məhsulun həcmi;
- istehsaldaxili strukturların, heyvandarlıq komplekslərinin miqdarı;

545 K/t müəssisəsinin təşkilati strukturunu səciyyələndirir:

- istehsaldaxili strukturların- şöbə, briqada, ferma, heyvandarlıq komplekslərinin miqdarı;
- işçilərin sayı, k/t-na yararlı torpaqlar, mal qaranın sayı, əsas fondların mövcudluğu;
- ümumi və əmtəəlik məhsulun həcmi;
- idarəetmə orqanlarının və idarəetmə işçilərinin məcmusu;
- müəssisənin əmək və maliyyə resursları ilə təmin olunması;

546 K/t müəssisəsinin istehsaldaxili strukturlarının ölçüsünü əks etdirən natural göstəricilərə aiddir:

- torpağın tərkibi, məhsuldarlığı;
- mənfəət, maya dəyəri, rentabellik;
- əmək məhsuldarlığı, fondverimi;
- heyvanların tikililərlə və yemlə təmin olunması;
- işçilərin sayı, torpaq sahəsi, heyvanların sayı;

547 Bir yaşayış məntəqəsi ətrafında yerləşən torpaqları əhatə edən keçmiş kolxoz və sovxoziñin bazasında yaradılmış müəssisə:

- səhmdar cəmiyyəti;
- kollektiv fermer təsərrüfatı;
- fərdi fermer təsərrüfatı;
- məhdud məsuliyyətli müəssisə;
- pilot təsərrüfat;

548 Hansı k/t müəssisələrində sahədən prilavkaya prinsipi həyata keçirilir:

- səhmdar cəmiyyəti;
- kollektiv fermer təsərrüfatı;
- fərdi fermer təsərrüfatı;
- çoxsahəli aqrobirliklər;
- pilot təsərrüfat;

549 Iqtisadiyyatın aqrar sektorunun aparıcı qüvvəsi:

- səhmdar cəmiyyəti;
- kollektiv fermer təsərrüfatı;
- fərdi fermer təsərrüfatı;
- pilot təsərrüfat;
- çoxsahəli aqrobirliklər;

550 Natural ifadədə ümumi məhsul yiğimina təsir edən I səviyyəli amillər:

- bitgiçilik məhsullarının maya dəyəri, əkin sahəsi;
- təbii-iqlim, işçilərin sayı, əmək məhsuldarlığı;
- bitgilərin məhsuldarlığı, torpağın keyfiyyəti, iqlim şəraiti;
- əkin sahəsi, bitgilərin məhsuldarlığı;
- bitgiçilik məhsullarının maya dəyəri, havanın hərarəti, yağışının miqdarı;

551 Məhsul yığımının faktiki həcmi necə hesablanır:

- faktiki məhsuldarlığın plan üzrə əkin sahəsinə nisbəti kimi;
- plan üzrə əkin sahəsinin plan üzrə məhsuldarlığa hasili kimi;
- faktiki əkin sahəsinin plan üzrə məhsuldarlığa hasili kimi;
- faktiki məhsuldarlığın faktiki əkin sahəsinə nisbəti kimi;
- faktiki əkin sahəsinin faktiki məhsuldarlığa hasili kimi;

552 Xarici təcrübədə likvidlik və risk dərəcəsinə görə kapital qoyuluşu aşağıdakı kateqoriyalara görə qiymətləndirilir:

- yüksək likvid, məhdud likvid, aşağı likvid;
- yüksək likvid, qeyri likvid, orta likvid;
- yüksək likvid, məhdud likvid;
- qeyrilikvid, orta likvid.
- aşağı likvid, orta likvid;

553 Xarici təcrübədə likvidlik dərəcəsinə görə qeyri maddi aktivlərə kapital qoyuluşu aşağıdakı kateqoriyalara görə qiymətləndirilir:

- qeyri likvid;
- yüksək likvid;
- məhdud likvid;
- aşağı likvid.
- orta likvid;

554 Qeyri maddi aktivlərdən istifadədən son səmərə nə ilə səciyyələnir?

- digər satışdan mənfəətin azalması;
- məhsul istehsalına xərclərin azalması;
- təsərrüfat fəaliyyətinin ümumi nəticələrinin yaxşılaşması;
- müəssisənin ödəmə qabiliyyətinin yüksəlməsi.
- məhsulun keyfiyyətinin yaxşılaşması;

555 Şirkətin imicinin qiymətləndirilməsi; şirkətin bütün aktivlərindən gələcəkdə gözlənilən mənfəətlə normativ mənəət arasında fərqli cari diskont qiymətləndirilməsi; qalıq dəyəri – bunlar nəyin qiymətləndirilməsinə yanaşmaları səciyyələndirir :

- qeyri maddi aktivlərin;
- dövriyyə aktivlərinin;
- qeyri dövriyyə aktivlərinin;

- təşkilatın bütün aktivlərinin.
- Goodwill dəyərinin;

556 Müəssisənin fəaliyyətinin təhlilinin vəzifələri hansılardır?

- İstehsal ehtiyatlarının və işçi quvvəsinin təminatına nəzarət etmək.
- İqtisadi göstəricilər üzrə planların yerinə yetirilməsini öyrənmək, iqtisadi göstəricilərə təsir göstərən amillərin təsir dərəcələrini hesablamaq və gələcək üçün konkret əməli təkliflər hazırlamaq
- Müəssisənin fəaliyyəti ilə əlaqədar qəbul olunmuş qərarlar və sərəncamlar
- İşçilərlə müəssisə arasında bağlanmış müqavilələrə nəzarət etmək.
- Müəssisənin iş fəaliyyətinə nəzarəti həyata keçirmək

557 Sənaye müəssisələrinin təsərrüfat fəaliyyəti təhlilinin obyektləri hansılardır?

- Müəssisənin təşkilat quruluşunun öyrənilməsi
- Müəssisənin fəaliyyəti ilə əlaqədar olaraq qərar və göstərişlərin hazırlanması
- Müəssisənin təhcizat, istehsal, satış, məsrəf, mənfəət (zərər) və maliyyə vəziyyəti
- Müəssisənin hesablaşma əməliyyatlarının məqsədə uyğunluğu
- Müəssisənin digər müəssisələr ilə kooperativləşməsi məsələləri.

558 Məhsul istehsalı tapşırığının yerinə yetirilmə səviyyəsi necə hesablanır?

- Məhsulun faktiki həcmi 100 - ə vurub plana bölməklə
- İstehsalın faktiki həcmi ilə plan həcmi müqaisə etməklə
- İstehsalın faktiki həcmi plana bölməklə
- Məhsulun plan həcmindən faktiki həcmi çıxmaqla.
- Məhsulun faktiki həcmindən plan həcmi çıxmaqla

559 Çeşid etibarı ilə məhsul buraxılışı planının yerinə yetirilmə səviyyəsi necə hesablanır?

- Faktiki yerinə yetirilmiş çəşidlərin sayını 100 - ə vurub çəşidlərin plan sayına bölməklə
- Çəşidlərin faktiki sayını plan sayına bölməklə
- Çəşidlərin faktiki sayından plan sayını çıxmaqla
- Çəşidlərin plan sayı ilə faktiki sayı arasındaki fərqi 100 - ə vurmaqla
- Çəşidlərin faktiki sayı ilə plan sayı arasındaki fərqi müəyyən etməklə

560 Fond tutumu göstəricisi aşağıdakı kimi hesablanır:

- istehsal olunmuş məhsulun həcminin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti;
- istehsal olunmuş məhsulun həcminin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti
- əsas vəsaitlərin orta illik dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti;
- istehsal olunmuş məhsulun həcminin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti;
- əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti;

561 Fondların rentabelliyi aşağıdakı kimi hesablanır:

- satışdan mənfəətin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti;
- əsas vəsaitlərin orta illik dəyərinin satışdan mənfəətinə nisbəti;
- əsas vəsaitlərinə qalıq dəyərinin satışdan mənfəətə nisbəti
- satışdan mənfəətin əsas vəsaitlərin bərpa dəyərinə nisbəti.
- satışdan mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti;

562 əsas vəsaitlərin dövriyyədən çıxması, daxil olması, əvəəz olunma, artım əmsalları xarakterizə edir:

- maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
- əsas fondların texniki vəziyyətini;
- əsas fondların hərəkətini;
- avadanlıqların yaş tərkibini.
- əsas fondlardan istifadənin səmərəliliyini ;

563 Fondverimi, fondtutumu, fondların rentabelliyi xarakterizə edir:

- maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
- əsas fondların texniki vəziyyətini;
- əsas fondların hərəkətini;
- avadanlıqların yaş tərkibini.
- əsas fondlardan istifadənin səmərəliliyini ;

564 Avadanlıqlardan ekstensiv istifadəni əks etdirən göstəricilərə aiddir:

- avadanlıq vahidinin orta dəyəri;
- vaxt vahidi ərzində məhsul buraxılışının həcmi;
- avadanlıqların işinin növbəlik əmsalı;
- növbədaxili boşdayanmalar.
- 1 maşın – saat hesabı ilə orta hasilat, avadanlıqların miqdarı;

565 Avadanlıqlardan intensiv istifadəni əks etdirən göstəricilərə aiddir:

- avadanlıq vahidinin orta dəyəri;
- vaxt vahidi ərzində məhsul buraxılışının həcmi;
- avadanlıqların işinin növbəlik əmsalı, maşın və dəzgahların strukturu;
- növbədaxili boşdayanmalar.
- 1 maşın – saat hesabı ilə orta hasilat, avadanlıqların miqdarı;

566 Əsas vəsaitlərin hərəkətinin ümumi qiymətləndirilməsi göstəricilərinə aid edilir:

- avadanlıq vahidinin orta dəyəri, yararlılıq əmsalı;
- vaxt vahidi ərzində məhsul buraxılışının həcmi, növbəlik əmsalı;
- avadanlıqların işinin növbəlik əmsalı, maşın və dəzgahların strukturu;
- əsas vəsaitlərin dövriyyədən çıxması, daxil olması, əvəzləmə, artım əmsalları.
- 1 maşın – saat hesabı ilə orta hasilat, avadanlıqların miqdarı;

567 Əsas fondların orta illik dəyərinin məhsulun həcmində nisbəti xarakterizə edir:

- əsas fondların yararlılıq əmsalını;
- əsas fondların fondtutumunu;
- əsas fondların fondverimini;
- əsas fondların köhnəlməsi əmsalını
- əməyin fondla silahlanması;

568 İstehsal olunmuş məhsulun həcminin əsas istehsal fondlarının orta illik dəyərinə nisbəti xarakterizə edir:

- əsas fondların yararlılıq əmsalını;
- əsas fondların fondtutumunu;
- əsas fondların fondverimini;
- əsas fondların köhnəlməsi əmsalını
- əməyin fondla silahlanması;

569 Əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərinə nisbəti xarakterizə edir:

- əsas fondların yararlılıq əmsalını;
- əsas fondların fondtutumunu;
- əsas fondların fondverimini;
- əsas fondların köhnəlməsi əmsalını

- əməyin fondla silahlanması;

570 əsas vəsaitlərin orta illik dəyərinin işçilərin orta illik sayına nisbəti xarakterizə edir:

- əsas fondların fondtutumunu;
- əsas fondların köhnəlməsi əmsalını
- əsas fondların yararlılıq əmsalını;
- əməyin fondla silahlanması;
- əsas fondların fondverimini ;

571 əmtəə balansına daxildir:

- ilin əvvəlinə və sonuna anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, satış;
- ilin əvvəlinə anbarlarda hazır məhsul qalığı, ümumi məhsul, müxtəlif daxilolmalar, satış, ilin sonuna hazır məhsul qalığı;
- ilin əvvəlinə və sonuna anbarlarda hazır məhsul qalığı, əmtəəlik məhsul, müxtəlif daxilolmalar, satış;
- ilin əvvəlinə anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları.
- satışdan sonra hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları;

572 Ahəngdarlığın dolayı göstəriciləri hansılardır?

- növbəlik əmsali, məhsulun ümumi həcmində zay məhsulun payı;
- iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisənin asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;
- variasiya əmsali, ahəndarlıq əmsali, aritmiklik miqdari,
- anbarda hazır məhsul qalıqlarının mövcudluğu
- variasiya əmsali, növbəlik əmsali, növlük əmsali, məhsulların vaxtında göndərilməməsinə görə cərimələr;

573 Ahəngdarlığın dolayı göstəriciləri hansılardır?

- növbəlik əmsali, məhsulun ümumi həcmində zay məhsulun payı;
- iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisənin asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;
- variasiya əmsali, ahəndarlıq əmsali, aritmiklik miqdari,
- anbarda hazır məhsul qalıqlarının mövcudluğu
- variasiya əmsali, növbəlik əmsali, növlük əmsali, məhsulların vaxtında göndərilməməsinə görə cərimələr;

574 Ahəngdarlığın birbaşa göstəriciləri hansılardır?

- növbəlik əmsali, məhsulun ümumi həcmində zay məhsulun payı;
- iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisənin asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;

- variasiya əmsalı, ahəngdarlıq əmsalı, aritmiklik miqdarı;
- anbarda hazır məhsul qalıqlarının mövcudluğu
- variasiya əmsalı, növbəlik əmsalı, növlük əmsalı, məhsulların vaxtında göndərilməməsinə görə cərimələr;

575 Hansı göstəricilər məhsulun keyfiyyətini səciyyələndirir?

- etibarlılıq, zaydan itgi, inkişaf etmiş ölkələrə ixrac olunan məhsulların xüsusi çəkisi;
- yararlılıq, etibarlılıq, uzunömürlük, məmulatını texnoloji estetikliyi;
- ümumi məhsulun həcmində yeni məhsulun, inkişaf etmiş ölkələrə ixrac olunan, sertifikatlı məhsulların xüsusi çəkisi;
- estetiklik, yararlıq, keyfiyyətsiz məhsullara görə cərimə.
- keyfiyyətsiz məhsullara görə cərimə, zay məhsulların həcmi və xüsusi çəkisi, zaydan itgi.

576 Məhsulun keyfiyyətinin fərdi göstəricilərinə aiddir:

- etibarlılıq, zaydan itgi, yüksək inkişaf etmiş ölkələrə ixrac olunan məhsulların xüsusi çəkisi;
- yararlılıq, etibarlılıq, uzunömürlük, məmulatını texnoloji estetikliyi;
- ümumi məhsulun həcmində yeni məhsulun, yüksək inkişaf etmiş ölkələrə ixrac olunan, sertifikatlı məhsulların xüsusi çəkisi;
- estetiklik, yararlıq, keyfiyyətsiz məhsullara görə cərimə.
- keyfiyyətsiz məhsullara görə cərimə, zay məhsulların həcmi və xüsusi çəkisi, zaydan itgi.

577 Məhsulun keyfiyyəti hansı göstəricilərə təsir göstərir?

- aktivlərin dövranı, məhsul buraxılışı, məhsul satışından pul gəliri, məhsulların rentabelliyi;
- aktivlərin rentabelliyi, likvidlik, ödəmə qabiliyyəti;
- məhsul buraxılışı, əmək məhsuldarlığı, fondverimi;
- məhsul satışından pul gəliri, heyətin sayı, avadanlıqların gücü.
- məhsul buraxılışı, məhsul satışından pul gəliri və mənfəət;

578 Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir?

- zay məhsulların xüsusi çəkisinin artıb-azalması;
- yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrlarının mövcudluğu;
- texnoloji kadrların, ustaların, fəhlələrin işə davamiyəti;
- əmtəəlik məhsulun strukturunun dəyişməsi
- istehsal resurslarının keyfiyyəti və onlardan istifadə səviyyəsi;

579 Keyfiyyətsiz məhsula görə cərimələr, brak olunmuş məhsulun həcmi və xüsusi çəkisi gösətərici keyfiyyətin:

- dolayı göstəriciləridir;
- ümumi göstəriciləridir
- birbaşa göstəriciləridir;
- kütləvilik göstəricisidir.
- fərdi göstəriciləridir

580 Zaydan mütləq itgi məbləği necə hesablanır?

- zay məhsulun düzəldilməsi xərcləri və tutulmaların cəmi;
- zay məhsulun maya dəyəri ilə istifda dəyəri və tutulmaların fərqi;
- zay məhsulun maya dəyəri ilə istifadə dəyəri və tutulmaların cəmi;
- zay məhsulun düzəldilməsi xərcləri ilə istifadə dəyərinin fərqi.
- zay məhsulun maya dəyəri və istifadə dəyəri və tutulmalar çıxılmaqla onların düzəldilməsi üzrə xərclərin cəmi;

581 Zaydan itginin nisbi həcmi necə hesablanır?

- zaydan itginin satılmış məhsulun dəyərinə nisbəti;
- zaydan itginin ümumi məhsulun dəyərinə nisbəti;
- mütləq zay məhsulun dəyərinin istehsal maya dəyərinə nisbəti;
- zayın düzəldilməsinə bütün xərclərin zaydan itginin ümumi məbləğinə nisbəti.
- zaydan itginin əmtəəlik məhsulun dəyərinə nisbəti;

582 Hansı göstəricinin dəyişməsi satılmış məhsulu əmtəəlik məhsuldan fərqləndirir:

- məhsulun maya dəyərinin dəyişməsi;
- satılmamış hazır məhsul qalıqlarının dəyişməsi;
- bitməmiş istehsal qalıqlarının dəyişməsi;
- cari xərclərin dəyərinin dəyişməsi.
- gələcək dövrlərin xərclərinin dəyişməsi;

583 Hansı göstərici əmtəəlik məhsulu ümumi məhsuldan fərqləndirir?

- debtor borcları;
- gələcək dövrlərin xərcləri;
- satılmamış hazır məhsul qalıqları;
- bitməmiş istehsal qalıqları;
- dövrün əvvəlinə mal qalıqları.

584 Satılmış məhsulun həcmini artırmaq üçün ilin sonuna hazır məhsul qalıqları:

- silinir.
- artırılır;
- ötən ilki səviyyəyə çatdırılır;
- azaldılır;
- dəyişdirilmir;

585 Mal ehtiyatlarının dövranının intensivliyi necə hesablanır:

- satılmış malların miqdarının miqdar hesabı ilə orta mal qalığına nisbəti kimi;
- satılmış malların miqdarının dəyər ifadəsində orta mal qalığına nisbəti kimi;
- satılmış malların miqdarının məhsul vahidinin dəyərinə nisbəti kimi;
- miqdar hesabı ilə mal qalığının satılmış malların dəyərinə nisbəti kimi
- miqdar hesabı ilə mal qalığının satılmış malların miqdarına nisbəti kimi;

586 Məhsul istehsalının həcmində təsir edən əsas amillər hansılardır?

- maliyyə resursları ilə təmin olunma;
- istehsal texnologiyalarının təkmil olması;
- istehsal resurslarının mövcudluğu və onlardan istifadə səviyyəsi;
- məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması
- istehsal prosesinin təşkilinin vəziyyəti;

587 Məhsul istehsalına təsir edən əsas amillərin kəmiyyət xarakteristikası hansılardır?

- enerji təchizatının müntəzəm surətdə pozulması;
- anbarda olan xammal-materialların normativə uyğun olmaması;
- işçi heyətinin tərkibində olan dəyişiklik;
- məhsul istehsalı ilə əlaqədar biznes-plan göstəricilərinin qeyri-reallığı;
- əsas istehsal fondları, əmək ehtiyatları və xammal-materialla təmin olunma;

588 Məhsul istehsalına təsir edən əsas amillərin keyfiyyət xarakteristikası hansılardır?

- xammal-materialın tərkibində olan dəyişiklik;
- maliyyə resursları ilə təmin olunma səviyyəsi;
- məhsul satışı həcmində olan dəyişiklik;
- fondverimi, əmək məhsuldarlığı, material verimi.

- müəssisənin təşkilat-texniki səviyyəsində olan dəyişiklik;

589 əsas fondların təzələnməsi əmsalı aşağıdakı kimi hesablanır:

- hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
- hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
- hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
- hesabat ilində daxil olmuş əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti .
- daxil olmuş əsas vəsaitlərin dəyərinin hesabat dövründə dövriyyədən çıxarılmışa əsas vəsaitlərin dəyərinə nisbəti kimi;

590 əsas fondların dövriyyədən çıxma əmsalı aşağıdakı kimi hesablanır:

- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti ;
- hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;
- hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti ;

591 Ahəngdarlıq göstəricisi xarakterizə edir:

- faktiki istehsalın plan üzrə istehsalın həcmində nisbəti;
- plan üzrə istehsalın həcmindən faktiki istehsal həcmində nisbəti;
- plan həcmində faktiki məhsul istehsalının onun plan həcmində nisbəti;
- məhsul istehsalında plandan gündəlik müsbət və mənfi kənarlaşmaların cəmi
- gün ərzində plan üzrə məhsul istehsalının onun ortagünlük həcmində nisbəti;

592 Müəssisənin fəaliyyətini iqtisadi cəhətdən təhlil etmək üçün informasiya mənbələri hansılardır?

- Kooperativləşən müəssisələrlə bağlanmış müqavilələr
- Mühəsibat uçotu və hesabatı, maliyyə hesabatı, məlumatları, audit yoxlamalarının nəticələri
- Müəssisənin sosial – iqtisadi həyatına aid görülən işlər
- İşçi və qulluqçulardan müəssisənin fəaliyyətinə aid toplanmış sorğu materialları.
- Müəssisənin fəaliyyəti ilə əlaqədar istehsal müşavirələrinin və istehsalat müşavirələrinin qərarları

593 Ahəngdarlığın birbaşa göstəriciləri hansılardır?

- variasiya əmsalı, ahəndarlıq əmsalı, aritmiklik miqdarı,
- variasiya əmsalı, növbəlik əmsalı, növlük əmsalı, məhsulların vaxtında göndərilməməsinə görə cərimələr;

- iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisənin asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;
- anbarda hazır məhsul qalıqlarının mövcudluğu
- növbəlik əmsalı, məhsulun ümumi həcmində zay məhsulun payı;

594 Hansı göstəricilər məhsulun keyfiyyətini səciyyələndirir?

- keyfiyyətsiz məhsullara görə cərimə, zay məhsulların həcmi və xüsusi çəkisi, zaydan itgi.
- estetiklik, yararlıq, keyfiyyətsiz məhsullara görə cərimə.
- etibarlılıq, zaydan itgi, inkişaf etmiş ölkələrə ixrac olunan məhsulla-rın xüsusi çəkisi;
- yararlılıq, etibarlılıq, uzunömürlük, məmələtini texnoloji estetikliyi;
- ümumi məhsulun həcmində yeni məhsulun, inkişaf etmiş ölkələrə ixrac olunan, sertifikatlı məhsulların xüsusi çəkisi;

595 Zaydan itginin nisbi həcmi necə hesablanır?

- mütləq zay məhsulun dəyərinin istehsal maya dəyərinə nisbəti;
- zaydan itginin əmtəəlik məhsulun dəyərinə nisbəti;
- zaydan itginin ümumi məhsulun dəyərinə nisbəti;
- zayın düzəldilməsinə bütün xərc-lərin zaydan itginin ümumi məbləğinə nisbəti.
- zaydan itginin satılmış məhsulun dəyərinə nisbəti;

596 Hansı göstəricinin dəyişməsi satılmış əmtəəlik məhsuldan fərqləndirir:

- bitməmiş istehsal qalıqlarının dəyişməsi;
- gələcək dövrlərin xərclərinin dəyişməsi;
- satılmamış hazır məhsul qalıqlarının dəyişməsi;
- cari xərclərin dəyərinin dəyişməsi.
- məhsulun maya dəyərinin dəyişməsi;

597 Məhsul istehsalının həcmində təsir edən əsas amillər hansılardır?

- istehsal prosesinin təşkilinin vəziyyəti;
- istehsal texnologiyalarının təkmil olması;
- maliyyə resursları ilə təmin olunma;
- məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması
- istehsal resurslarının mövcudluğu və onlardan istifadə səviyyəsi;

598 Məhsul istehsalına təsir edən əsas amillərin kəmiyyət tərəfləri hansılardır?

- Əsas istehsal fondları, əmək ehtiyatları və xammal-materialla təmin olunma;
- Məhsul istehsalı ilə əlaqədar biznes-plan göstəricilərinin qeyri-reallığı;
- İşçi heyətinin tərkibində olan dəyişiklik;
- Enerji təchizatının müntəzəm surətdə pozulması;
- Anbarda olan xammal-materialların normativə uyğun olmaması;

599 Məhsul istehsalına təsir edən əsas amillərin keyfiyyət tərəfləri hansılardır?

- Xammal-materialın tərkibində olan dəyişiklik;
- Maliyyə resursları ilə təmin olunma səviyyəsi;
- Müəssisənin təşkilat-texniki səviyyəsində olan dəyişiklik;
- İstehsal avadınlıqlarının məhsuldarlığı, əmək məhsuldarlığı və material məsarifi normasına əməl olunması.
- Məhsul satışı həcmində olan dəyişiklik;

600 Çeşid planının yerinə yetirilməsinə konkret olaraq təsir edən iqtisadi amillər hansıdır?

- Yeni tətbiq olunan texnologiyalar
- Çeşid planına uyğun olaraq xammal materialın daxil olması və sifarişlərin dəyişməsi
- Texniki tərəqqinin sürəti
- Müəssisənin istehsal sahələrinin yenidən qurulması.
- İşçi quvvəsinin planda nəzərədə tutulandan çox olması

601 Məhsulun keyfiyyətinin dəyişməsi digər iqtisadi göstəricilərə necə təsir edir?

- Məhsulun keyfiyyəti aşağı düşdükçə mənfəət artır
- Məhsulun keyfiyyəti yüksəldikcə zaydan itkilərin sayı artır.
- Məhsulun keyfiyyəti artdıqca işçilərin orta əmək haqqıda artır
- Buraxılan məhsulun keyfiyyəti yüksəldikcə müəssisənin gəlirləri dəyişir
- Satılan məhsulun orta satış qiymətlərinin dəyişməsinə

602 Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir?

- Texnoloji kadrların, ustaların, fəhlələrin işə davamıyyəti;
- İstehsal resurslarının keyfiyyəti və onlardan istifadə səviyyəsi;
- Yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrlarının mövcudluğu;
- Əmtəəlik məhsulun strukturunun dəyişməsi
- Zay məhsulların xüsusi çökisinin artıb-azalması;

603 Məhsul istehsalı həcminin dəyişməsinə əmək amillərinin dəyişməsi necə təsir göstərir?

- İşçilərin sayının artması istehsalın həcminin artmasına müsbət təsir göstərir
- Əmək məhsuldarlığının yüksəlməsi istehsalın həcmini azaldır
- İşçilərin sayının və onların əmək məhsuldarlığının artması istehsalın həcminə müsbət təsir göstərir
- İşçilərin işə çıxmaması üzündən boşdayanmalar artır və istehsalın həcminə müsbət təsir göstərir.
- İşçilərinin sayının və onların tarif dərəcələrinin azalması məhsul istehsalına müsbət təsir göstərir

604 əsas istehsal fondları ilə əlaqədər amillərin dəyişməsinin məhsul istehsalına təsiri?

- Əsas istehsal fondları artdıqca məhsul istehsalı da artır
- Əsas istehsal fondlarının həcmi və onların məsuldarlığının dəyişməsi istehsalsalın həcminin dəyişməsinə təsir göstərir
- Əsas istehsal fondlarının boşdayanmaları istehsalın həcminə müsbət təsir göstərir
- Əsas fondların köhnəlmə səviyyəsi artdıqca məhsul səviyyəsi artır.
- Əsas istehsal fondlarının təmirə dayanma müddəti artdıqca məhsul istehsalına müsbət təsir göstərir

605 əsas istehsal fondlarından istifadə göstəricisinə - fondveriminin həcminə hansı amillər təsir göstərir?

- Məhsul istehsalının həcminin və əsas istehsal fondlarının orta illik qalığının dəyişməsi
- Buraxılan məhsulun strukturunda olan dəyişikliklər
- Buraxılan məhsulun keyfiyyətinin dəyişməsi
- Ümumi məhsulun tərkibində olan dəqiqlik.
- Əsas istehsal fondlarının modernləşdirilməsi

606 Məhsul satışının həcminə bilavəsitə təsir göstərən amillər hansılardır?

- Məhsulun strukturunda olan dəyişikliklər
- Satışa göndərilən məhsulların alıcıya çatıb - çatmaması
- Məhsulun keyfiyyətində olan dəyişikliklər
- Məhsul satışı ilə əlaqədar bağlanmış müqavilələrin və öhtəliklərin yerinə yetirilməsi.
- Məhsul istehsalının həcminin dəyişməsi, ilin əvvəlinə və sonuna yolda olan mahsul qalığının dəyişməsi

607 Ümumi məhsul dedikdə nə başa düşülür:

- yüklənmiş və bağlanmış müqaviləyə uyğun ödənilmiş məhsulların dəyəri;
- satılmış məhsulların, yüklənmiş və dövrün əvvəlinə və sonuna məhsul saxlanmada olan mal qalığının dəyəri;
- satış üçün hazır məmulatın, yarımfabrikatın və öz ehtiyacı üçün məhsul və yarımfabrikatların dəyəri;
- hesabat dövründə hazırlanmış, yüklənmiş və dəyər ödənilmiş yarımfabrikatların dəyəri.

- bitməmiş istehsal da daxil olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;

608 əmtəəlik məhsul kimi qəbul edilir:

- bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş bütün məhsulun (işin xidmətin) dəyəri;
 təsərrüfatdaxili dövriyyə daxil olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;
 bitməmiş istehsal və təsərrüfatdaxili dövriyyə istisna olmaqla istehsal olunmuş bütün məhsulun dəyəri;
 yüksələnmiş və ödənmə vaxtı çatmamış malların dəyəri.
 öz istehlakı üçün yarımfabrikatların və məsul saxlanmada olan mal qalıqlarının dəyəri;

609 Məhsul satışını səciyyələndirir:

- təsərrüfatdaxili dövriyyə, məsul saxlanmada olan malların dəyəri;
 öz tələbatı üçün malların və yarımfabrikatların dəyəri;
 təsərrüfatdaxili dövriyyə də daxil olmaqla bütün məhsulların dəyəri;
 bitməmiş istehsal da daxil olmaqla istehsal olunmuş məhsulların dəyəri.
 müqaviləyə uyğun miqdarda, müddətdə, çeşiddə yüksələnmiş və alıcı tərəfindən ödənilmiş məhsulun dəyəri;

610 əmtəəlik əmsalı dedikdə nə başa düşülür?

- ümumi məhsulun həcmində satılmış məhsulun payı;
 ümumi məhsulun həcmində yüksələnmiş və məsul saxlanmada olan malların payı;
 ümumi məhsulun həcmində əmtəəlik məhsulun payı;
 ümumi məhsulun həcmində yüksələnmiş və ödənilmiş məhsulların payı;
 ümumi məhsulun həcmində bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;

611 Ritmiklik göstəricisi xarakterizə edir:

- faktiki istehsalın plan üzrə istehsalın həcmində nisbəti;
 plan üzrə istehsalın həcmində faktiki istehsalın həcmində nisbəti;
 plan həcmində faktiki məhsul istehsalının onun plan həcmində nisbəti;
 məhsul istehsalında plandan gündəlik müsbət və mənfi kənarlaşmaların cəmi
 gün ərzində plan üzrə məhsul istehsalının onun ortagünlük həcmində nisbəti;

612 Dövriyyə aktivləri 2500 min manat, qısamüddətli kreditor borcları 1200 min manat təşkil edir Cari likvidlikəmsalını müəyyən edin: (Süret 21.09.2015 12:02:10)

- 0,48

- 1,5
- 1,3
- 2,1
- 0,48

613 Aralıq likvidlik əmsalı hesablanır: (Sürət 21.09.2015 12:01:33)

- pul vəsaiti və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin uzunmüddətli öhdəliklərə nisbəti kimi.
- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin bütün öhdəliklərə nisbəti kimi;

614 Cari (ümumi) likvidlik əmsalı hesablanır: (Sürət 21.09.2015 12:01:36)

- məcmu aktivlərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- dövriyyə aktivlərinin kreditor borclarına nisbəti kimi;
- məcmu aktivlərin qısamüddətli öhdəliklərə nisbəti kimi.
- dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- dövriyyə aktivlərinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;

615 Mütləq likvidlik əmsalı hesablanır: (Sürət 21.09.2015 12:01:39)

- pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının bank kreditlərinə nisbəti kimi;
- pul vəsaitlərinin kreditor borclarına nisbəti kimi;
- pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının qısamüddətli öhdəliklərə nisbəti kimi;
- pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının kreditor borclarına nisbəti kimi;

616 xalis dövriyyə kapitalı hesablanır: (Sürət 21.09.2015 12:01:49)

- təşkilatın cari passivləri və cari aktivləri arasında fərq kimi;
- məcmu aktivlər və dövriyyə aktivlər arasında fərq kimi;
- təşkilatın cari aktivləri və cari passivləri arasında fərq kimi;
- xüsusi kapital və borc kapitalı arasında fərq kimi
- pul vəsaitləri çıxılmaqla dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi;

617 İşlək kapitalın mahiyyəti nədir: (Sürət 21.09.2015 12:01:52)

- təşkilatın cari aktivləridir;
- pul vəsaitləri çıxılmaqla təşkilatın dövriyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərqdır;
- təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərqdır;
- cari aktivlər və aktivlərin dəyəri arasında fərqdır;
- məcmu aktivlər və cari aktivlər arasında fərqdır;

618 Müstəqillik əmsalı hesablanır: (Sürət 21.09.2015 12:01:54)

- aktivlərin öhdəliklərə nisbəti kimi;
- borc kapitalının balansın valyutasına nisbəti kimi;
- borc kapitalının xüsusi kapitala nisbəti kimi;
- xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- xüsusi kapitalın balansın valyutasına nisbəti kimi;

619 Dövriyyə aktivləri 2500 min manat, o cümlədən material ehtiyatları-1500, pul vəsaitləri 200 min manat, qısamüddətli kreditor borcları 1200 min manat təşkil edir Aralıq likvidlikəmsalını müəyyən edin: (Sürət 21.09.2015 12:02:04)

- 0,48
- 1,5
- 1,3
- 2,1
- 0,83

620 Dövriyyə aktivləri 3800 min manat, o cümlədən material ehtiyatları-1500, pul vəsaitləri 500 min manat, qısamüddətli kreditor borcları 2200 min manat təşkil edir. Mütləq likvidlikəmsalını müəyyən edin: (Sürət 21.09.2015 12:02:14)

- 0,48
- 1,5
- 0,23
- 2,1
- 0,83

621 əsas vəsaitlərin artımı əmsalı aşağıdakı kimi hesablanır:

- ilin əvvəlinə əsas vəsaitlərin dəyərinin hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqi nisbəti;
- hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqi ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqi ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti;
- ilin sonuna əsas vəsaitlərin dəyərinin hesabat ilində daxil olmuş əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.

- ilin sonuna əsas vəsaitlərin dəyərinin hesabat ilində çıxmış əsas vəsaitlərin dəyərlərinə nisbəti;

622 əsas vəsaitlərin köhnəlməsi əmsalı aşağıdakı kimi hesablanır:

- əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların qalıq dəyərinə nisbəti;
- əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların ilkin dəyərinə nisbəti ;
- əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların bərpa dəyərinə nisbəti ;
- dövriyyədən çıxarılmış əsas vəsaitlərin onların orta illik dəyərinə nisbəti.
- əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların orta illik dəyərinə nisbəti;

623 Yararlıq əmsalı aşağıdakı kimi hesablanır:

- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş vəsaitlərin dəyərinə nisbəti;
- hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;
- əsas vəsaitlərin ilkin dəyərinin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti
- hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərinə nisbəti;

624 Bir işçi hesabı ilə əməyin fondla silahlanması hesablanır:

- sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyərinin sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti;
- əsas fondların qalıq dəyərinin fəhlələrin sayına nisbəti;
- əsas fondların ilkin dəyərinin heyətin ümumi sayına nisbəti;
- sənaye – istehsal təyinatlı əsas fondların ən böyük növbədə fəhlələrin sayına nisbəti.
- əsas fondların bərpa dəyərinin heyətin orta illik sayına nisbəti;

625 Fondverimi hesablanır:

- istehsal olunmuş məhsulun həcminin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti;
- əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti;
- əsas vəsaitlərin orta illik dəyərinin məhsulun həcminə nisbəti;
- istehsal olunmuş məhsulun həcminin əsas vəsaitlərin bərpa dəyərinə nisbəti.
- istehsal olunmuş məhsulun həcminin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti;

626 Variasiya əmsalı necə hesablanır?

- plan üzrə günlük tapşırıqdan orta kvadrat kənarlaşmanın plan üzrə ortagünlük məhsul buraxılışına nisbəti kimi;
- faktiki istehsalın plan üzrə istehsalın həcminə nisbəti kimi;

- plan səviyyəsində faktiki istehsalın plan üzrə məhsul istehsalı həcminə nisbəti kimi;
- günlük faktiki istehsalın həcminin plan üzrə orta günlük istehsalın həcminə nisbəti kimi.
- plan üzrə istehsalın həcminin faktiki istehsal həcminə nisbəti kimi;

627 Qeyri istehsal sferasında materialların funksiyasının vacibliyi hesab olunur:

- material vəsaitinin təstiq olunmuş siyahısına görə
- materiallardan normaları üzrə tam istifadə olunur.
- təşkilatın balansında materiallardan istifadə normaları üzrə nəzərə alınır
- materiallar və onlardan istifadə nəzərə alınır
- materiallar bir neçə dəfə dövr edir

628 Büdcə təşkilatlarında material qiymətlilərindən istifadə səviyyəsinin qiymətləndirilməsi üçün:

- faktiki material xərclərinin norma xərcləri ilə müqayisəsi
- materialların maliyyələşmə mənbəyinin öyrənilməsi
- materiala tələbatdə faktiki daxil olmanın müqayisəsi
- material ehtiyatlarının hərəkətinin təhlili
- material ehtiyatları vəziyyətinin təhlilinin öyrənilməsi.

629 Əsas işçilərin sayının orta illik plan təlabatı necə hesablanır:

- işçilərin sayı, illik iş həcmi, norma-adam, bir işçiye planlaşdırılmış yararlı illik fond vaxtının, norma üzrə yerinə yetirilmiş iş faizi hasılınə nisbətidir;
- bir işçinin illik yararlı fond vahidinin orta illik plana nisbəti;
- illik iş həcminin illik fond vaxtına nisbəti;
- plan üzrə təlabatın bir işçinin illik iş həcminə nisbəti;
- işin illik həcmi bir işçinin illik yararlı fondun nisbətinə normanın yerinə yetirilməsinin faizinə hasili;

630 Deditor borclarının keyfiyyət göstəricisi hesab olunur:

- debtor borclarının məbləği;
- debtor borclarının yaranma müddəti;
- debtor borclarının dövriyyə əmsalı;
- kreditor borcu məbləğinin artması
- kreditor borclarının yaranma müddəti;

631 Əsas vəsaitlərin yaxşı texniki vəziyyətini hansı əmsal göstərir:

- yeniləşmə əmsalının aşağı olması
- davamlılıq əmsalının yüksək olması
- köhnəlmə əmsalının aşağı olması
- istismar əmsalının aşağı olması
- daimilik əmsalının yüksək olması

632 əsas vəsaitlərin yaxşı texniki vəziyyətini göstərir:

- istismar əmsalının yüksək olması
- daimilik əmsalının yüksək olması
- davamlılıq əmsalının aşağı olması
- yararlılıq əmsalının yüksək olması
- yeniləşmə əmsalının aşağı olması

633 Büdcə təşkilatlarında əsas vəsaitlərin fond verimi müəyyən edilir, nisbəti kimi:

- xidmətin həcminin dövrün əvvəlinə əsas vəsaitlərin dəyərinə;
- xidmətin həcminin əsas vəsaitlərin sayına;
- xidmətin həcminin əsas vəsaitlərin orta illik dəyərinə;
- xidmətin həcminin əsas vəsaitlərin tam dəyərinə;
- xidmətin həcminin dövrün sonuna əsas vəsaitlərin dəyərinə;

634 Büdcə təşkilatının qeyri-istehsal əsas fondları kompensasiya olunur:

- büdcə vəsaitinin mənbəi hesabına;
- büdcədən kənar vəsaitlərini mənbəyi hesabına;
- büdcə və büdcədən kənar vəsaitlərinin mənbəi hesabına;
- qeyri istehsal fondunun vəsaiti hesabına;
- dövlət vəsaitinin köməyi hesabına;

635 Büdcə təşkilatlarında təchizat planın yerinə yetirilməsinin təhlili aparılır?

- material ehtiyatlarının tərkibi və həcmi üzrə, mütləq və nisbi kənarlaşmanı hesablamaqla
- mutləq kənarlaşmanı qeyd etməklə
- təşkilatın vaxtı - vaxtında materiallarla təminatı yolu ilə;
- hesabat dövründə daxil olan materialların hesaba alınması yolu ilə;
- faktiki daxil olmayla təlabat məlumatlarının müqayisəsi

636 Büdcə təşkilatlarında əmək haqqı və əməyin təhlili mənbələrinə hansı variant aid deyil:

- işçilərin ştat cədvəli
- əmək haqqı hesablanması üzrə mühasibat uçotu
- işçilərin əmək haqqı və hərəkəti haqqında illik hesabat
- mühasibat hesabatının memorial – order forması
- heyətin atestasiya nəticələrinin materialları;

637 Büdcə təşkilatlarının xərc strukturu:

- hər bir xərc maddəsinin ümumi xərc mabləğində xüsusi çəkisi;
- xərclərin tərkibi;
- gəliri və xərclərin müqayisəsi;
- büdcənin xərc maddələrinin büdcədən kənar ümumi xərclərdə xüsusi çəkisi
- büdcə gəlirlərinin, büdcədən kənar xərclərlə müqayisəsi

638 Büdcə təşkilatlarında əmək haqqı və əməyin təhlili mənbələrinə aiddir:

- işçilərin hərəkəti, ştat cədvəli, tabel məlumatları, əmək haqqı hesablanması haqqında illik hesabat məlumatları,
- təşkilatın maliyyə fəaliyətinin məlumatları
- sosial sigorta haqqında mühasibat uçot məlumatları
- əldə olunan bütün məlumatlar
- düzgün cavab yoxdur

639 Xəstəxanada qida sərfinə hansı amillər təsir edir:

- xəstələrin qidalanma günlərinin sayı və çarpayıların orta sayı
- xəstələrin qidalanma günlərinin orta sayı
- bir gün ərzində qidalananların sayı və xərcəlrin miqdarı
- xəstələrin qidalanma günlərinin sayı və qidalananların sayı
- bir gündə bir xəstənin qidalanma xərcləri və bir çarpayı-gün, çarpayıların orta sayı

640 Büdcə təşkilatlarında-xəstəxanalarda qidalanma üzrə xərclərə təsir edən amillər:

- iş günlərinin orta sayı, bir ildə çarpayıların orta gün sayı və təşkilatda qidalananların orta sayı
- qidalananların sayı, təhlil olunan dövürdə bir xəstənin qidalanma günləri
- çarpayıların orta sayı, bir çarpayının orta gün sayı, bir gündə bir xəstənin orta qida xərcləri
- çarpayıların maksimum sayı, xəstəxananın mövcud tutumu.

- xəstənin xəstəxanada qalmasının orta müddəti, qidalananların orta sayı,

641 Sınıfların doldurulması müəyyən edilir:

- Şagirdlərin sayının sınıfların sayına nisbəti;
 Bir sınıfda şagirdlərin sayının şagird yerlərinin sayına nisbəti;
 Sınıfların sayının şagird yerlərinin sayına nisbəti;
 Bir sınıfda şagirdlərin orta sayının sınıfların sayına nisbəti.
 Şagirdlərin sayının sınıfların sayına vurulması;

642 Orta ümumitəhsil məktəblərinin gücü hansı göstəricilərlə səciyyələndirilir:

- Şagirdlərin sayı;
 Şagird yerlərinin sayı;
 Sınıf otaqlarının sayı;
 doğru cavab yoxdur
 Müəllimlərin sayı;

643 Ali Təhsil müəssisələrində akademik işlərin həcmi hansı göstəricilərlə qiymətləndirilir:

- ümumi tələbələrin sayı və bir ixtisasa qəbul;
 buraxılış məzunlarının, kafedra və fakültələrin sayı;
 xüsusi təhsil sınıfı, laboratoriyanın, onlarda avadanlıqların sayı;
 ixtisasların sayı, kafedra və fakültələrin sayı.
 tələbələrin qəbulu və seçimi, məzunların buraxılışı, tələbələrin ortaillik sayı;

644 Büdcə təşkilatlarında işçi güvvəsindən istifadə təhlilinin əsas vəzifələrinə daxildir:

- işçilərin say göstəricilərinin öyrənilməsi
 məhsulun əmək tutumu, iş vaxtından istifadə və tərkibinin strukturunun öyrənilməsi
 işçi güvvəsinin hərəkətinin dinamikasının öyrənilməsi
 bütün göstərilənlər
 planın yerinə yetirilməsinə işçilərin sayının təsirinin müəyyən edilməsi

645 Büdcə təşkilatlarında əmək məhsuldarlığı təhlilinin əsas vəzifələrinə daxildir:

- əmək məhsuldarlığının nail olunmuş səviyyəsinin və onun dinamikasının öyrənilməsi
 dəyişikliyin intensiv və ekstensiv amillərin müəyyən edilməsi

- əmək məhsuldarlığının dinamikasının öyrənilməsi
- bütün göstərilənlər
- planın yermə yetirilməsinə əmək məhsuldarlığının dəyişilməsinin təsirinin qiymətləndirilməsi

646 Büdcə təşkilatlarında işçilərin işdən azad olunması səbəbləri təhlil olunan zaman əmsal hesablanır:

- ştatla təmin olunma əmsali, komplektləşmə, əvəzçilik;
- işçilərin işə gəbulu və işdən çıxma üzrə dövriyyə əmsali,
- kadrların axını əmsali, işçilərin gəbulu üzrə dövriyyə əmsali
- iş vaxtı fondundan istifadənin səmərəlilik əmsali;
- kadrların sabitliyi və əvəzçilik üzrə əmsali;

647 İş vaxtının büdcəsi bir işçinin orta siyahısına görə nece müəyyən edilir:

- iş vaxtından faktiki istifadə balansına əsasən
- işlənmiş orta gün miqdarına əsasən
- işlənmiş orta saat miqdarına əsasən
- bir işçinin orta iş gününün mütdətinə əsasən
- plan dövründə işə çıxma günlərinin miqdarına əsasən

648 Maliyyə təhlilinin əsas metoduna aiddir:

- üfüqü, şaquli, trend, əmsallı;
- mütləq kənarlaşma;
- mütləq fərq metodu;
- integrasiya, müqaisə.
- korrelyasiya, reqresiya;

649 Təsərüfat xərclərinin təhlilinə aiddir:

- smeta xərclərinin icrasının qiymətləndirilməsi, təşkilatın material ehtiyatları ilə təminatı və onlardan səmərəli istifadə, smetadan faktiki xərclərin kənarlaşması amillərinin aşkar edilməsi, qoyulmuş norma xərclərinə əməl olunmasının yoxlanılması;
- materialtutumu, əməktutumu, qiymətli kağızlar, yarımfabrikatlar;
- smeta xərclərinin kənarlaşmasına təsir edən amillər və , ambarda olan material ehtiyatlarından norma üzrə istifadə;
- pul vəsaitləri, işçilərin sayı, məzənnə fərqi, kreditlər və nizamnamə kapitalı.
- əsas fondlar, sürkü yağları, yanacağ, ehtiyat hissələri və müxtəlif materiallar;

650 Büdcə təşkilatının maliyyələşdirilməsi zamanı müqayisə olunur:

- faktiki və kassa xərcləri;
- smetada nəzərdə tutulmuş təşkilata ayrılmış faktiki vəsait;
- cari və kapital xərcləri;
- smetada nəzərdə tutulmuş cari xərclər.
- smetada nəzərdə tutulmuş faktiki xərclər;

651 Debitor borclar təhlil edilir:

- kreditor borcu üzrə müqayisə;
- müddət üzrə;
- ayrı-ayrı öhdəliklər və məbləğlər, onun ayrı-ayrı növləri üzrə;
- düzgün cavab yoxdur.
- ayrı-ayrı öhdəlik və vergiyə cəlb olunmuş məbləğ üzrə;

652 Kreditor borclarının keyfiyyət göstəricisi hesab olunur:

- debitor borclarının məbləği;
- kreditor borclarının yaranma əmsalı;
- kreditor borclarının dövriyə əmsalı;
- debitor borclarının dövriyə əmsalı;
- kreditor borcunun məbləğinin artması;

653 Hesablaşma əməliyyatlarının təhlili müəyyən etməyə imkan verir:

- hesablaşmanın qanuniliyi;
- borcun yaranması səbəbləri, tərkibi və mütdəti;
- borcun yaranması, onun ilin əvvəlinə vəziyəti ilə müqayisəsi;
- bütün cavablar düzdür.
- hesablaşma əməliyatlarının vəziyətinin yaxşılaşdırılması üçün ehtiyatların aşkar edilməsi;

654 Hesablaşma əməliyyatlarının təhlili zamanı müqayisə edilir:

- faktiki mütdətlə müqavilə mütdəti üzrə hesablaşma;
- hesablaşmanın həyata keçirilmə mütdəti;
- hesablaşmanın sayının müəyyən edilməsi;
- bütün cavablar düzdür.
- hesablaşmaların həyata keçirilməsində gecikmələr;

655 Iqtisadi riyazi təhlil metoduna aiddir:

- bütün variantlar uyğundur.
- statistik müşahidələr, qrafik metodu, reqresiya metodu;
- şaquli təhlil, indeks metodu, mütləq və nisbi göstəricilər;
- kraster təhlili, xətdi programlaşdırma təhlili;
- korrelyasiya təhlili, reqresiya təhlili, üfuqü təhlil;

656 Büdcə təşkilatlarının hesabatlarının təhlili aparıla bilər:

- reqresiya təhlili, qrafik metodu;
- trend metodu, statistik müşahidələr;
- korrelyasiya təhlili, xətdi programlaşdırma təhlili;
- yalnız statistik müşahidələr.
- üfuqü təhlil, şaquli təhlil;

657 Balans metodu istifadə olunur:

- marketinqdə, menedgmentdə;
- mühasibat uçotunda, planlaşdırırmada və statistikada;
- triqonometrikada, tənzimləmədə;
- marketinqda, triqonometrikada, tənzimləmədə.
- biznesin idarəedilməsində, menecmentdə;

658 Şaquli təhlilin mahiyyəti nədir:

- dinamik inkişafın nisbi formada təqdim edilməsi;
- hesabatlarının mütləq dəyərlər formasında təqdim olması;
- mühasibat (maliyyə) hesabatlarının nisbi dəyərlər formasında təqdim olunması;
- göstəricilərin nisbi və mütləq forması.
- dinamik inkişafın mütləq formada təqdim edilməsi;

659 Büdcə ilə hesablaşma üzrə debitor borcu yarana bilər:

- sıgorta rüsumunun artıq ödənişi zamanı
- əmlakin özəlləşdirilməsi zamanı
- rəhbərliyin dəyişməsi zamanı
- investisiyalasdırma zamanı;

- vergi üzrə artıq ödəmə zamanı

660 Büdcədən kənar vəsaitlərin xərclənməsi hansı formada həyyata keçirilir:

- xərclənməsi yol verilmir;
 büdcə vəsaitləri hesabına;
 büdcədən kənar vəsaitlərin təsdiq olunmuş smetasına uyğun olaraq;
 təşkilatın xarici ehtiyatları hesabına;
 təşkilatın daxili ehtiyatları hesabına;

661 Büdcə vəsaitinin xərclənməsi həyyata keçirilir:

- vahid büdcə hesabından pul vəsaitinin silinməsi yolu ilə
 hüquqi və fiziki şəxslərin xərclərinin silinməsi yolu ilə
 büdcədən kənar xərclərin silinməsi yolu ilə
 hüquqi və fiziki şəxslərin gəlirlərin silinməsi yolu ilə
 hüquqi və fiziki şəxslərin gəlir və xərclərinin silinməsi yolu ilə

662 Ezamiyyət xərcləri üzrə faktiki və kassa xərclərinin artıq olmasının əsas səbəbi hesab olunur:

- aldığı avansa nisbətən ezamiyyət xərclərinin çox olması
 avans alınmayıb ancaq avans hesabatı təqdim olunub
 alınmış avans üzrə avans hesabatının verilməməsi
 təqdim edilmiş avans hesabatı norma xərclərdən artıqdır;
 avans hesabatı üzrə artıq xərclər ödənilmədikdə

663 Kassa və faktiki xərclərin təhlilinin aparılması üçün informasiya mənbəyi hesab olunur:

- debitor borclarının məbləği
 smeta xərclərinin icrası haqqında hesabat
 büdcədən maliyyələşən məbləğin hərəkəti haqqında arayış;
 kreditor borclarının məbləği;
 büdcədən kənar vəsaitin siyahısının təstiqi

664 Büdcə təşkilatının maliyyələşdirməsindən sonra hansı dəqiqləşdirmələr aparılır:

- şəbəkələr üzrə planın yerinə yetirilməsi
 mal –material qiymətlilərinin ehtiyatları olmadıqda

- təşkilatın saxlanmasına əlavə ayırmalar olmadıqda
- ilin əvvəlinə maliyyələşmə planının yerinə yetirilməsi.
- əlavə nağd maliyyələşmə olduqda

665 Büdcənin icrasına bir başa nəzarət həyata keçirilir:

- dövlət nəzarət orqanı
- bütün cavablar uyğundur
- dövlət icra orqanı
- Maliyyə Nazirliyi
- verqi və xəzinadarlıq orqanları

666 Büdcə təşkilatlarında material ehtiyatlarına aid edilir:

- tikinti materialları, sürkü yağları, yanacağ, ehtiyat hissələri və müxtəlif materiallar;
- pul vəsaitləri, işçilərin sayı, məzənnə fərqi, kreditlər
- qiymətli kağızlar, dividendlər, məzənnə fərqi
- bütün cavablar uyğundur.
- dividendlər, iş vaxtı fondu, müqavilələr

667 Büdcədən kənar vəsait hesab olunur:

- hakimiyyət orqanın sərəncamında olan vəsait;
- dövlət büdcəsinə aid edilməyən vəsait;
- məqsədli təyinat üçün olan vəsait;
- bütün cavablar uyğundur
- dövlət büdcəsindən kənar alınan vəsaitlər;

668 Büdcə təşkilatlarında kassa xərcləri nədir:

- kassadan verilmiş bütün məbləğlər
- kassada investisiya olunmuş məbləğ;
- bankdan verilən bütün məbləğlər
- kreditorlardan daxil olan bütün faktiki məbləğ;
- büdcədən daxil olan bütün məbləğ;

669 Büdcə təşkilatlarının faktiki xərclərinə aiddir:

- ödənişi nağd yolla aparılan xərclər;
- müvafiq sənədlər ilə sənədləşdirilən xərclər
- keçən il ərzində ödənilən xərclər;
- ştatdan kənar heyyətin ödəniş xərcləri
- ancaq idarəetmə heyyətin saxlanma xərcləri

670 Faktiki xərclərə aid edilir.

- müəssisənin real xərcləri;
- kreditorların ödənilməyən hesbları üzrə xərclər;
- müvafiq sənədlər ilə sənədləşdirilən xərclər;
- bütün cavablar uyğundur
- hesablanmış əmək haqqı üzrə xərclər

671 Büdcə vəsaitini idarə edənlərin səlahiyyətlərinə daxildir:

- büdcə hesabatlarının tərtibi;
- tabeçilikdə olan büdcə təşkilatlarının gəlir və xərc smetalarının təstiqi;
- büdcə öhdəliklərinin bölüşdürülməsi üzrə büdcə vəsaitini alan və büdcəni icra edən orqanlara göndərilməsi;
- bütün variantlar düzdür.
- büdcə vəsaitini alan tabeçilikdə olan təşkilatların, büdcə vəsaitinin icrasına görə nəzarətin həyata keçirilməsi;

672 Büdcə təşkilatları - bu təşkilatlar dövlət hakimiyəti orqanları və yerli özünü idarəetmə orqanlarının tərəfindən yaradılır aşağıdakı fəaliyyətin həyata keçirilməsi üçün:

- yalnız kommersiya xarakterli təşkilatlarının fəaliyyəti üçün;
- kommersiya və qeyri kommersiya fəaliyyəti üçün;
- yalnız qeyri kommersiya xarakterli fəaliyyət üçün;
- yalnız fermer təsərrüfatlarının fəaliyyəti üçün.
- yalnız özəl kompaniyalarının fəaliyyəti üçün;

673 Təstiqlənmiş smeta müəyyən edir:

- xərclərin gəlirlərə nisbətən səviyyəsi;
- inflasiyanın səviyyəsini tənzimləyən vəsaitin məbləği;
- təşkilatın saxlanması tələb olunan vəsait məbləğinin büdcədən ayrılmasını;
- gəlirlərin xərclərə nisbətən səviyyəsi.
- xərclərin həcmində nəzarəti təmin edən vəsait məbləği;

674 Muhasibat hesabatlarının təhlili – bu prosess:

- təşkilatın fəaliyyətinin cari və keçmiş maliyyə nəticələrinin və vəziyyətinin qiymətləndirilməsi münkündür;
- eyni tipli təşkilatlarda nəticənin qruplar üzrə və ya bütövlikdə planlaşdırılması münkündür;
- mərkəzləşdirilmiş tədbirlərin və digər görüşlərin keçirilməsinin maliyyələşdirilməsi xərcləri;
- bütün cavablar uyğundur.
- yerli müdürüyyətin idarəetmə işinin qiymətləndirilməsi münkündür;

675 Muhasibat hesabatlarının təhlilin əsas məqsədi:

- gələcək fəaliyyətin mövcudluğunu təmin etmək məqsədi ilə maliyyə - təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi;
- nazirliyin və ya tabeçilikdə olan təşkilatların saxlanması xərclərinin qiymətləndirilməsi;
- eyni tipli təşkilatların qruplar üzrə və bütövlikdə planlaşdırılması;
- yerli müdürüyyətin idarəetmə xərclərinin maliyyələşdirilməsinin qiymətləndirilməsi.
- mərkəzləşdirilmiş tədbirlərin keçirilməsi xərclərinin maliyyələşdirilməsinin qiymətləndirilməsi;

676 Təsərrüfar xərclərinin təhlilinə aid edilir:

- smeta xərclərinin icrasının qiymətləndirilməsi;
- smetadan faktiki xərclərin kənarlaşması amillərinin aşkar edilməsi;
- təşkilatın material ehtiyatları ilə təminatının səmərəliliyi və onlardan istifadə;
- bütün cavablar uyğundur.
- qoyulmuş xərc normalarına əməl olunmasının yoxlanılması;

677 Büdcə təşkilatlarının təsərrüfat fəaliyyətinin təhlilin məzmunu hesab edilir:

- amillərin kəmiyətçə və keyfiyyətçə qiymətləndirilməsi, iqtisadi göstəricilərə təsir edən əsas amillərin aşkar edilməsi mexanizmi;
- amillərin aşkar edidilməsi üçün riyazi modellərdən istifadə;
- riyazi və məntiqi – struktur modellərinin iqtisadi hadisələrə təsirinin səbəbləri;
- büdcə təşkilatlarının vəsaitlərdən istifadə amillərinin qiymətləndirilməsi.
- təssərfüfat fəaliyyətinin smetası;

678 Büdcə təşkilatının fəaliyyətinin iqtisadi təhlilinin metodlarına aiddir:

- təsərrüfat fəaliyyətinin inkişaf dinamikasına amillərin təsiri;
- təsərrüfat fəaliyyətinin kompleks öyrənilməsi;
- gəlir və xərclərin öyrənilməsi;
- fəaliyyətin sistemli inkişafi.

- fərdi amillərin öyrənilməsi;

679 Aşağıdakiların biri iqtisadi təhlilin prinsiplərinə aid edilmir:

- dövlətçilik, elmilik;
- operativlik, komplekslik;
- obyektivlik, kütləvilik;
- qeyrifəallıq, reallıq.
- praktiklik, sistemlik;

680 Büdcə təşkilatının xarici subyektlərinin təhlilinə aid etmək olar:

- təşkilatın rəhbərliyi;
- vergi və xəzinədarlıq orqanları;
- təşkilatın heyəti;
- bütün cavablar uyğundur.
- büdcədən kənar təşkilatlar;

681 Iqtisadi təhlil müəyyən prinsiplərə əsaslanır:

- dövlətçilik, elimlilik, obyektivlik, kütləvililik, sistemlik, komplekslik, oreativlik;
- qeyrifəallıq, konkretlik, xüsusiyyətlik;
- praktiklik, təcrübəlik, qənaətçilik, ekstensivlik, reallıq;
- amillilik, seçilmiş, funksionallıq.
- aktuallıq, reallıq, mərhələlik;

682 Üfüqi təhlilin məqsədi müəyyən edir:

- faktiki dəyərin ölçülməsi;
- yalnız kəmiyyət deyişiklikləri;
- balansın müxtəlif maddələrinin yalnız nisbi artımı;
- balans dəyəri və faktiki dəyər arasında fərq.
- müəyyən dövr ərzində balansda müxtəlif maddələrin dəyərinin yalnız mütləq dəyişikliyi;

683 Cari xərclərə aiddir:

- əsas vəsaitlərin tikintisinə;
- əsas fondların əsası və cari təmiri, işçilərin əmək haqqı və s;

- tibbi siğorta, rabitə xidməti;
- sosial siğorta;
- əsaslı kapital və investisiya qoyuluşları;

684 Iqtisabi təhlildə amil başa düşülür:

- hər hansı bir prosesin xarakterizə olunması;
- iqtisadi prosesdə mühüm fakt və hadisələr;
- hər hansı bir iqtisadi əməliyata təsir;
- prosesi hərəkətə gətirən, onun xarakterini və ya əsas xüsusiyyətlərini müəyyən edən səbəb.
- iqtisadi vəziyyətə təsir edən hər hansı bir proses;

685 Növbəti amillər qrupu mövcuddur:

- sosial-iqtisadi, obyektiv, mütləq;
- istehsal-iqtisadi, ekstensiv, müvəqqəti;
- keyfiyyət, əsas, sosial-iqtisadi;
- subyektiv, təbiət.
- obyektiv, dəqiqliq, əsas;

686 Büdcə təşkilatı üçün gəlir və xərc smetası təstiqlənir:

- Büdcə vəsaitinin bölüşdürünen;
- Büdcə vəsaitini idarə edən orqan;
- Büdcə vəsaitini alanlar;
- Yerli idarəetmə orqanı.
- Dövlət orqanı;

687 İstilikdən istifadəyə təsir edən amillər:

- elektrik enerji tarifləri, mənzillərin qızdırılmasının müddətli olması;
- mənzillərdə istilik qurğularının sayı və onların istismar müddəti;
- yanacağın dəyəri, mənzillərin qızdırılması mövsümünün uzadılması, yanacağdan istifadə səviyyəsi;
- işıqlandırıcı qurğuların gücü;
- avdanlıqların və inventarların balans dəyəri;

688 Təsərrüfat xərclərinin növləri:

- təhsil xərcləri, investisiya layihə xərcləri, lisenziya xərcləri;
- istilik xərcləri, işıqlandırma xərcləri, binaların cari təmir xərcləri, avadanlığın və inventarların təmiri;
- sosial siğorta xərcləri, binanın əsaslı təmir xərcləri, işçilərin peşə qabiliyyətinin artırılması;
- işçilərin peşə qabiliyyətinin artırılması və təhsil xərcləri;
- avadanlıqların alınma xərcləri sosial təminat xərcləri, və sosial siğorta xərcləri;

689 İşıqlandırma üzrə xərclərə təsir edən amillər:

- yanacağın dəyəri, mənzillərin qızdırılması mövsümünün uzadılması, yanacağıdan istifadə səviyyəsi;
- elektrik enerji tarifləri, avadanlıqların və inventarların balans dəyəri.
- işıqlandırma qurğularının gücü, qurğulardan istifadə mütdətliyi, elektrik enerji tarifləri;
- avadanlıqların və inventarların balans dəyəri;
- mənzillərdə istilik qurğularının sayı və onların istismar mütdəti;

690 Avadanlıq və inventarların təmiri üzrə xərclərə təsir edən amillər:

- avadanlıqların və inventarların ilkin dəyəri, əsas fondların köhnəlmə dəyəri;
- işıqlandırma qurğularının gücü, qurğulardan istifadə mütdətliyi, elektrik enerji tarifləri;
- elektrik enerji tarifləri, avadanlıqların və inventarların ilkin dəyəri;
- işıqlandırma qurğularının gücü, material ehtiyatlarının balans dəyəri;
- avadanlıqların və inventarların balans dəyəri, xərc normalarına əməl olunması dərəcəsi, balans dəyərinin bərpa faizi;

691 Büdcə təşkilatlarının xərcləri bölünür:

- qida və xüsusi xərclər;
- köməkçi heyvətin saxlanılmasına;
- cari və kapital qoymuşuna;
- kommersiya xarakterli xərclər.
- normadan artıq ezamiyyə xərcləri;

692 Büdcə təşkilatı büdcə vəsaitini xərcləməlidir:

- ancaq, təstiqli olunmuş gəlir və xərc smetasında göstərilən məqsədlərə;
- ancaq xüsusi xərclərə;
- ancaq administrativ məqsədlərə;
- ancaq kreditor borclarının ödənilməsinə.
- ancaq idarəetmə heyvətinin saxlanılmasına;

693 Kapital xərcləri daxildir:

- keçən dövrün xərclərinə;
- gələcək dövrün xərclərinə;
- hesabat dövrünə;
- bütün varianlar düzdür
- hesabat ilindən kənar;

694 Cari xərclərə aiddir, nəzərdə tutulur:

- səhimplərin alınmasına;
- lisensiya alınmasına;
- əsas fondların alınmasına;
- material qiymətlilərinin əldə edilməsinə.
- əsaslı təmirə;

695 Kassa xərcləri artıq olmamalıdır:

- ödənilməmiş hesablar üzrə xərclərdən;
- illik ayırmalardan;
- debitor borclar üzrə xərclərdən;
- kreditor borclardan.
- hesablanmış əmək haqqından;

696 Büdcə təşkilatlarında material ehtiyatlarına aid edilmir:

- yanacağ, ehtiyat hissələri
- dava dərman, sarğı material
- tikinti materialları, qurğular
- qiymətli kağızlar, dividendlər, istiqraz, səhm;
- təssərrüfat materialları, dəftərxana ləvaziməti

697 Cari xərclərə aiddir:

- üç il müddətində tamamilə istehlak olunan;
- bir ay müddətində tamamilə istehlak olunan;
- hazırda bir il müddətində tamamilə istehlak olunan;
- düzgün cavab yoxtur.

- beş il müddətində tamamilə istehlak olunan;

698 Büdcədənkənar vəsaitlər:

- kassa xərclərinin faktiki xərclərini üstələməsi;
- pullu xidmətlərdən gəlir;
- debtor borcunun məbləği;
- sosial sığortaya ayırmalar.
- smetada nəzərdə tutulmuş təyinatdan artıq maliyyələşmə;

699 Debitor və kreditor borclarının öyrənilməsi üçün lazım olan informasiyalar:

- sosial sığorta üzrə borclar,
- müqavilə, borc öhdəliyi, ödəniş haqqında məlumat;
- kreditlər, məzənnə fərqi, lisenziya;
- bütün əldə olan informasiya
- investisiya müqavilələri, dividendlər

700 Faktiki xərclərin məbləğinə hansı əməliyatlar təsir edir:

- ilin əvvəlinə kreditor borcları üzrə;
- avans hesabatının təqdim olunması
- artıq pul vəsaitinin mədaxil edilməsi
- ilin sonuna kreditor borcları üzrə;
- malgöndərənlərdən materialların mədaxil edilməsi

701 əsas fondların təmir xərcləri:

- təşkilatın xərclərinə silinir
- amortizasiya ayırmalarına əlavə edilir
- obyektin dəyəri artırılır:
- ümumiyyətlə nəzərə alınır
- obyektin ilkin dəyərinə əlavə edilir